

KHAZAR REVIEW

# Xəzər Xəbər

№ 402-403 Yanvar-Fevral 2021



AYLIQ DƏRGİ  
ISSN 2218-2772  
[kazar-review.khazar.org](http://kazar-review.khazar.org)



## **PREZİDENT İLHAM ƏLİYEVİN ŞUŞA ŞƏHƏRİNƏ SƏFƏRİ**

### **PRESIDENT ILHAM ALIYEV'S VISIT TO SHUSA**

Yanvarın 14-15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldən azad edilmiş, Prezident tərafından Azərbaycanın mədəniyyət paytaxtı elan olılmış Şuşa şəhərində oldular.

Prezident, Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində Azərbaycanın üçrəngli bayrağını ucaltdı, hərbiçilərlə görüşdül və çıxış etdi.

Prezident və ailə üzvləri Şuşa şəhərindəki Saatlı, Aşağı Gövhərəğa və Yuxarı Gövhərəğa məscidlərini ziyarət etdilər. Prezident məscidlərə "Qurani-Şərif" hədiyyə etdi.

Prezident və ailə üzvləri Vaqifin muzey-məqbərə kompleksini, Natavanın, Üzeyir Hacıbəylinin, Bülbülün Bakıdan Şuşaya gətirilərək əvvəlki yerlərinə qoyulmuş büstlərini, Natavan sarayı, Üzeyir Hacıbəylinin və Bülbülün dağlıqlıq ev-müzeylərini ziyarət etdilər, Cıdır düzündə, Qazançı kilsəsində, Natavan bulağında və Şuşanın digər yerlərində oldular.

Yanvarın 15-də Prezident və ailə üzvləri Cıdır düzündə çay süfrəsinə qonaq olduqdan sonra Bakıya qayıtdılar.

On January 14-15, President of the Republic of Azerbaijan Ilham Aliyev, First Lady Mehriban Aliyeva and their daughter Leyla Aliyeva visited the liberated city of Shusha, which was declared the cultural capital of Azerbaijan by the President.

President, Supreme Commander-in-Chief Ilham Aliyev raised the tricolor flag of Azerbaijan in Shusha, met with the military and made a speech.

The President and his family members visited the Saatli, Ashagi Govharaga and Yukhari Govharaga Mosques in Shusha. The President presented "Qurani-Şərif" to mosques.

The President and his family members visited the museum-mausoleum complex of Vagif, the busts of Natavan, Uzeyir Hajibeyli, Bulbul brought to Shusha from Baku, the Natavan Palace, the destroyed house museums of Uzeyir Hajibeyli and Bulbul. They also visited the Jydyr Plain, Kazanchi Church, Natavan Spring and other parts of Shusha.

On January 15, the President and family members returned to Baku after a tea-party on the Jydyr Plain.

# İÇİNDƏKİLƏR

|                                                                                                                             |           |
|-----------------------------------------------------------------------------------------------------------------------------|-----------|
| <b>Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının təbriki .....</b> | <b>4</b>  |
| <b>Universitet xəbərləri .....</b>                                                                                          | <b>6</b>  |
| <b>Xəzər Universiteti Elmin İnkışafı Fondunun qrant müsabiqəsinin qalibləri arasında .....</b>                              | <b>9</b>  |
| <b>Professor Hamlet İsaxanlı "XXI əsrin universitet modeli" mövzusunda keçirilən onlayn müzakirədə çıxış etdi.....</b>      | <b>15</b> |
| <b>Gəncədə Xəzər Universiteti "Dünya" məktəbinin açılışı .....</b>                                                          | <b>17</b> |
| <b>Meksika səfiri Xəzər Universitetində .....</b>                                                                           | <b>19</b> |
| <b>"Xəzər" ölkə mediasında .....</b>                                                                                        | <b>20</b> |
| <b>Tələbə guşəsi .....</b>                                                                                                  | <b>28</b> |
| <b>"Xəzər"in beynəlxalq əlaqələri.....</b>                                                                                  | <b>30</b> |
| <b>"Xəzər"in məzunları .....</b>                                                                                            | <b>35</b> |
| <b>Письмо в редакцию.....</b>                                                                                               | <b>36</b> |
| <b>AMEA Nizami adına Ədəbiyyat İnstitutunun xəbərləri.....</b>                                                              | <b>38</b> |
| <b>Hamlet İsaxanlı. Mənim Qarabağım və ya Qarabağ döyüntü .....</b>                                                         | <b>40</b> |
| <b>"Xəzər"in xarici nəşrləri .....</b>                                                                                      | <b>61</b> |
| <b>NDU xəbərləri .....</b>                                                                                                  | <b>62</b> |
| <b>İsaxan İsaxanlı. Bir sevgi dastanı (hekaya).....</b>                                                                     | <b>64</b> |

1995-ci ilin  
yanvarından nəqə olunur

Tədqiqi:  
Xəzər Universiteti

Baş redaktor:  
Hamlet İsaxanlı

Baş redaktor maliyəni:  
Əlizə Balayev

Redakşiyə heyəti:  
Ira Həbibbəyli  
Alla Axundova  
Şahin Fazıl  
Knyaz Aslan

İngiliscə dilinde  
mənimlərin redaktoru:  
Aidə Əsgədi

Kompiuter tərtibatçısı:  
Gülsən Əlberova

Foto:  
Multimedia Médiacl



Address:

41 Məhsəti str., Baku

(near the "Neftchilar" metro)

Tel.: (+99412) 323 93 13

(+99412) 421 10 93 (209)

GSM: (+99450) 321 31 69

Faks: (+99412) 493 93 79

E-mail: xazarxabar@khazar.org

Certificate: 376

Index: 67178

Copies: 3000

It has been published  
since January 1996

Founded:  
Xəzər University

Editor-in-chief:  
Hamlet İsaxanlı

Associate editor:  
Əlizə Balayev

Editorial members:  
Ira Həbibbəyli  
Alla Axundova  
Şahin Fazıl  
Knyaz Aslan

Editor of English Text:  
Aidə Əsgədi  
Computer graphics:  
Gülsən Əlberova  
Photo:  
Multimedia Centre

# UNİVERSİTET XƏBƏRLƏRİ

## XƏZƏR UNİVERSİTETİNİN TƏSISÇİSİ, DİREKTORLAR VƏ QƏYYUMLAR ŞURASININ SƏDRİ PROFESSOR HAMLET İSAXANLININ TƏBRİKİ

Xəzər Universitetinin aziz tələbələri, müəllimləri və əməkdaşları!

Sizi Yeni – 2021-ci ilə qədəm basmağımız və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətində ürəkdən təbrik edirəm!

Yola saldığımız 2020-ci il adı, sada, növbəti illərdən biri olmadı. Covid-19 adı verilən və Dönyamız sarsıdan qorxunc virus həyatımıza çox məhrumiyyət və məhdudiyyətlər gətirdi. Yoluxma ölkəmizin hər yerinə yayıldı, təessüf ki, dünyasını dəyişənlər da oldu. Və bu bəla bitmedi, təessüf ki, o da bizimlə bərabər 2021-ci ilə qədəm qoyur.

Ümid edirik ki, 2021-ci ilde, ilin birinci yarısında bu bəla ilə mübarizə uğur getirəcək və biz öz adı, sada, gözəl həyatımıza qayıda biləcəyik.

### Əziz Xəzərlilər!

2020-ci il hər azərbaycanlı üçün, dinindən, dilindən, cinsindən asılı olmayaq hər Azərbaycan vətəndaşı üçün, Dünya azərbaycanlıları üçün Böyük, Şanlı Qəlebə İlli oldu. 1987-1994-cü illərin haqsızlıqları və möğlubiyyət, torpaqlarımızın işgali, insanlarımızın öz yurdundan didərgin düşməsi ölkəmizə böyük kədər, böyük acı gətirdi.

Azərbaycan vətəndaşlarının və Dünya azərbaycanlılarının ürəyində bir ağrı yuva saldı. Azərbaycan haqsızlığı, işgali aradan qaldırmaq üçün hər yoldan istifadə etdi. Sülh danışqlarının nəticə verəcəyi şübhə almada idi. Biz iqtisadiyyatımızı və ordumuzu gücləndirmək məşğul olduk. Və 2020-ci ilin payızında 44 gün ərzində Azərbaycan öz hərbi gücünü tek Ermənistana deyil, bütün dünyaya nümayiş etdirdi, Şanlı Qəlebə elde etdik! Ürəyimizdə yuva salan Qarabağ ağrısı, Qarabağ kədəri sevincə əvəz olundu!

2020-ci il Azərbaycan tarixinin parlaq sahifəsinə çevrildi!

### Əziz Xəzərlilər!

Bizim hər birimizin ailəmizə, xalqımıza, vətənimizə xidmətimiz oxumaq, elm öyrənmək, elm öyrətməkden ibarətdir. Güclü elm, təhsil, texnologiya, iqtisadiyyat və mədəniyyət ölkəsi olmaq, bələ əlkə qurmaq istəyirik.

2020-ci ilin mart ayından etibarən məsafədən təhsilə keçməye məcbur olduq. Bu asan iş olmadı. Müəllim, telebe və idarecənlerin bu şəkilde təhsil prosesinə uyğunlaşması zaman, enerji və sebr tələb etdi. Ders və imtahanlarda heç də hər şey əla oldu deyə bilmərik. Amma, işin əhdəsindən geldik, Azərbaycanda bu işi ən yaxşı bacaran təhsil ocaqlarından biri olduğunu deyə bilmərik. Tələbələrin təşkilati məsələlərə münasibət bildirməsi, xahiş və tələb etməsi çox faydalı oldu. Mənə edilən bütün müraciətləri rektorluğa göndərirdim və rektorluq heç bir müraciəti cavabsız qoymadı.

Şər deməsən xeyir gəlməz. Pandemiya dövrü məsafədən təhsil bizi çox şey öyrətdi. Düşümürəm ki, üz-üzə, sinifdə təhsil bərpa olunanda da, biz məsafədən təhsil elementlərindən istifadə etmək təhsilin keyfiyyətini yüksəldə biləcəyik.

### Əziz Xəzərlilər!

2021-ci ildə sizə və ailənizə xoş əhval, xoş yeniliklər, yeni uğurlar arzulayram!

Dünya azərbaycanlılarının həmrəyliyinin daha da güclənməsini arzu edirəm!

Yeni iliniz mübarek!

Yeni qəlebələrə doğru!

*Hörmətlə,*

**Hamlet İsaxanlı**

**CONGRATULATION BY HAMLET ISAKHANLI,  
FOUNDER OF KHAZAR  
UNIVERSITY AND CHAIRMAN OF THE BOARD OF  
DIRECTORS AND TRUSTEES**

**Dear students, teachers and colleagues of Khazar University!**

I heartily congratulate you on the new year - 2021 and International Solidarity Day of Azerbaijanis! The year 2020, which we said goodbye, was not an ordinary, usual year like previous ones. A terrible virus called Covid-19, which shook the world, brought many deprivations and restrictions to our lives. The infection has spread all over the country, and, unfortunately, there have been deaths. And this tragedy is not over, unfortunately, it will join us in 2021. We hope that in 2021, in the first half of the year, the fight against this evil will bring success and we will be able to return to our ordinary, simple, beautiful life.

**Dear Khazar Family!**

2020 was the Great, Glorious Year of Victory for every Azerbaijani citizen, and the Azerbaijanis around world regardless of their religion, language and gender. The injustices and defeats of 1987-1994, the occupation of our lands, the expulsion of our people from their homeland brought great sorrow and pain to our country. There was a pain in the hearts of the citizens of Azerbaijan and the Azerbaijanis around the world. Azerbaijan has used every means to eliminate injustice and occupation. It was doubtful that the peace talks would work. We were busy strengthening our economy and our army. And in the autumn of 2020, for 44 days, Azerbaijan demonstrated its military power not only to Armenia, but to the whole world, and we achieved a glorious victory! The pain of Karabakh, the sorrow of Karabakh, which took root in our hearts, was replaced by joy!

2020 has become a bright page in the history of Azerbaijan!

**Dear Khazar Family!**

The duty of each of us to our family, population, homeland includes acquiring necessary knowledge, and transferring it. We would like to be a powerful country by means of creating strong science, education, technology, economy and culture. From March 2020, we had to move to distance learning. This was not an easy task. It took time, energy and patience for teachers, students and administrators to adapt to this type of education. We can not say that everything was excellent in classes and exams. However, we have managed to do it, we can say that we have become one of the best educational institutions in Azerbaijan. It was very useful for students to comment, ask and demand on organizational issues. I sent all the appeals to the rector's office, and the rector's office did not leave any appeals unanswered. If you do not say evil, good will not come. Distance education has taught us a lot during the pandemic period. I think that even when face-to-face education is restored, we will be able to improve the quality of education through the use of distance learning elements.

**Dear Khazar Family!**

I wish you and your families a pleasant mood, positive changes and success in 2021!  
I wish stronger solidarity for the Azerbaijanis around the World!  
Happy New Year!  
Toward new victories!

*Sincerely,*  
**Hamlet Isakhanli**

**MƏŞHUR FRANSIZ AKTYORU, TANINMIŞ REJİSSOR ROBERT HOSSEINİN  
VƏFATI İLE ƏLAQƏDAR XƏZƏR UNIVERSİTETİNİN TƏSİSCİSİ, DİREKTORLAR  
VƏ QƏYYÜMLAR ŞURASININ SƏDRİ PROFESSOR HAMLET İSAXANLI  
FRANSANIN AZƏRBAYCANDAKI SƏFİRİ ZACHARIE GROSS'A MƏKTUBU**

**LETTER TO ZACHARIE GROSS, THE AMBASSADOR OF FRANCE TO AZERBAIJAN  
BY PROFESSOR HAMLET ISAKHANLI, FOUNDER OF KHAZAR UNIVERSITY,  
CHAIRMAN OF THE BOARD OF DIRECTORS AND TRUSTEES, ON DEATH OF  
THE FAMOUS FRENCH ACTOR AND DIRECTOR ROBERT HOSSEIN**

**Fransanın Azərbaycandakı səfiri  
Zacharie Gross**

**Cənab səfir!**

Məşhur fransız aktyoru, tanınmış rejissor Robert Hossein'in dünyasını dəyişməsi xəberini derin hñznla qarşıladıq. Robert Hossein Fransa ilə yanaşı Azərbaycanı da çox sevirdi və Xəzər Universitetinin yaxın dostu idi. Robert Hossein 17 noyabr 2016-ci ildə mənim də qurucu üzvü olduğum Avrasiya Akademiyasının "Avrasiya efsanəsi" mükafatına layiq görülmüş və akademiyamın ilk xarici üzvü seçilmişdir. Dünya kino və teatr sənətində özünəməxsus yeri olan Robert Hossein bütün dünya sənətsevərlərinin, o cümlədən Azərbaycan xalqının yaddaşmda əbədi yaşayaçaqdır.

Bizim başsağlığımızı Robert Hossein'in ailəsinə və bütün Fransız xalqına çatdırmağınızı xahiş edirəm.

*Hörmətlə,  
Hamlet İsaxanlı  
Xəzər Universiteti, Direktorlar və Qəyyumlar  
Şurasının sədri  
3 yanvar 2021*

**FRANSANIN AZƏRBAYCANDAKI SƏFİRİ ZACHARIE GROSS'UN XƏZƏR  
UNIVERSİTETİNİN TƏSİSCİSİ, DİREKTORLAR VƏ QƏYYÜMLAR ŞURASININ  
SƏDRİ PROFESSOR HAMLET İSAXANLIYA CAVAB MƏKTUBU**

**LETTER OF REPLY TO PROFESSOR HAMLET ISAKHANLI, FOUNDER OF  
KHAZAR UNIVERSITY AND CHAIRMAN OF THE BOARD OF DIRECTORS AND  
TRUSTEES, BY ZACHARIE GROSS, THE AMBASSADOR OF FRANCE TO AZERBAIJAN.**

**Hamlet İsaxanlı  
Xəzər Universiteti, Direktorlar və Qəyyumlar  
Şurasının sədrini**

**Hörmətli cənab,**  
Robert Hossein'in vəfatı münasibətə göndərdiyi-  
ni məktubunuz və səmimi sözləriniz üçün size təşəkkür edirəm.

Robert Hossein fransızların sevimli aktyorlarından  
biri və Azərbaycanın əsl dostu idi.

Fransa səfirləyi onun vəfatından çox kədərləndi, lakin  
onun aktyor və rejissor kimi fəaliyyətini və Fransa-Azərbaycan münasibətləri naməs verdiyi töhfəni  
xatırlayacaqdır.

*Hörmətlə,  
Zakari Gross  
Səfir  
4 yanvar 2021*

**The Ambassador of France to Azerbaijan  
Zacharie Gross**

**Mr. Ambassador!**

We were deeply saddened by the news of the death of the famous French actor and director Robert Hossein. Robert Hossein also loved Azerbaijan along with France and was a close friend of Khazar University. On November 17, 2016, Robert Hossein was awarded the prize "Eurasian Legend" of the Eurasian Academy, of which I am also a founding member, and he was elected as the first foreign member of the academy. Robert Hossein, who has a special place in the world of cinema and theater, will live forever in the memory of all art lovers around the world, including the people of Azerbaijan. Please convey our condolences to the family of Robert Hossein and to the entire French people.

*Sincerely,  
Hamlet Isakhanli  
Founder of Khazar University, Chairman of the  
Board of Directors and Trustees.  
3 January, 2021*

**To Hamlet Isakhanli, Founder of Khazar  
University and Chairman of the Board of Directors  
and Trustees**

**Dear Sir,**

Thank you for your letter and sincere words on the occasion of Robert Hossein's death. Robert Hossein was one of the favorite actors for the French people and a true friend of Azerbaijan. The French embassy was deeply saddened by his death, but will remember his work as an actor and director and his contribution to French-Azerbaijani relations.

*Sincerely,  
Zacharie Gross  
Ambassador  
4 January, 2021*

## PROFESSOR HAMLET İSAXANLININ SÖZLƏRİNƏ YAZILMIŞ MAHNI İFA OLUNUB

### A SONG PERFORMED WRITTEN ON THE WORDS OF PROFESSOR HAMLET ISAKHANLI

Yanvarın 5-də Azad Azərbaycan Televiziyasında (ATV) bestəkar Naila Mirməmmədlinin xatirəsinə həsr olunmuş programda Xalq artisti müğənni Gülyanaq Məmmədova sözleri Hamlet İsaxanlinin, musiqisi Naila Mirməmmədlinin olan "Nə yaxşı ki" mahnısını ifa etdi.

On January 5, in the TV program dedicated to the memory of composer Naila Mirmammadli on Azad Azerbaijan Television (ATV), National Artist Gulyanag Mammadova performed a song, "Nə yaxşı ki", written by Hamlet Isakhanyan and composed by Naila Mirmammadli.

### **"TRAVMALARIN HƏYAT SEÇİMLƏRİMİZƏ TƏSİRİ" ADLI VEBİNAR**

#### **WEBINAR ENTITLED "THE IMPACT OF TRAUMA ON OUR CHOICES IN LIFE."**

Yanvarın 5-də Xəzər Universitetinin Psixologiya departamentinin müəllimi və doktorantı Nilufar Əlizadə "Travmaların həyat seçimlərimizə təsiri" adlı webinar keçirmişdir. Vebinar iştirakçıları əncədan elan olunmuş vebinarda iştirak üçün yazış göndərdikləri motivasiya məktubu əsasında seçilmişlər. Vebinarda veriləcək məlumatlardan ən çox yararlanacaq 25 şəxs vəminarda iştirak hüququ eldə etmişdir.

Vebinar workshop şəklində keçirilərək, travmatik hadisələrin təsiri haqqında məlumat verilmiş, ailə, vəlidəyin və digər sosial faktorların təsirlərinə görə yaranan biləcək mönfi inancların insan həyatına təsirləri müzakirə olunmuşdur. Vebinarnın sonunda iştirakçılara praktik istifadə edə biləcəkləri məlumatlar və travmatik hadisələrin mönfi təsirlərini azalda biləcək texnikalar öyrədilmişdir.

On January 5, Nilufar Alizadeh, a lecturer and doctoral student in the Department of Psychology at Khazar University, held a webinar entitled "The Impact of Trauma on Our Choices in Life." In the selection process for webinar participants, their letters of motivation were taken into account. The 25 people who had benefitted from the information provided at the webinar were eligible to participate in the workshop.

The webinar was held in the form of a workshop, which provided information on the impact of traumatic events, and discussed the effects of negative beliefs on human life that may arise due to the influence of family, parents and other social factors. At the end of the webinar, participants acquired information that they could use in practice and the techniques that could reduce the negative impact of traumatic events.

### **"XƏZƏR"İN ƏMƏKDAŞI İ.M.D.A.T. - IN AZƏRBAYCAN ÜZRƏ TƏMSİLÇİSİ SEÇİLİB KHAZAR STAFF MEMBER AS REPRESENTATIVE FOR I.M.D.A.T.**

Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru psixoloq Məlek Kərimova İ.M.D.A.T. (İntiharla Mücadelede Danışmanlıq Ağına Tutun) layihəsinin Azərbaycan üzrə təmsilçisi seçilib.

Khazar University Psychology Department Coordinator, Psychologist Malak Karimova has been elected as a representative in Azerbaijan for the project of I.M.D.A.T. "Hold on to the Counseling Network in the Struggle for Suicide".

Layihənin möqsədi cəmiyyətin sosial problemi kimi ələ alınan intiharların qarşısını almaq möqsədilə insan həyatını qorumağa dəstək olmaqdır. Bu möqsədilə Türkiyə Ruh Sağlığı Dərnəyi Türkiyə daxilində və ölkə xaricində bir dəstək qrupu yaradaraq faaliyyətləri gücləndirmək, ölkə daxili və xarici maarifləndirici tədbirlərin və təlimlərin keçirilməsini hədəf alır. Layihə çərçivəsində Türkiyə daxilində hər bölgədən bir təmsilçi seçilmiş, xarici ölkələrdən isə hələlik Almaniya, Kipr və Azərbaycana yer verilmişdir.

The aim of the project is to support the protection of human life in order to prevent suicides, which are considered a social problem of society. To this end, the Turkish Mental Health Association aims to strengthen its activities by creating a support group inside and outside Turkey, and to hold awareness-raising events and trainings in the country and abroad. Within the framework of the project, one representative was selected from each region within Turkey, and from foreign countries, Germany, Cyprus and Azerbaijan are only included till then.

"Xəzər"ın əməkdaşı Məlek Kərimova Azərbaycan üzrə seçilən təmsilçi olmaqla yanaşı, Elmi Konsultasiya Komitəsinə də üzv olaraq daxil edilmişdir.

Khazar staff member Malak Karimova joined the elected representatives in Azerbaijan and was included in the Scientific Advisory Committee.

Layihə haqqında aşağıdakı link vasitəsilə ətraflı məlumat almaq olar.

For further information about the project, click the link below:

<https://ruhsagligidernegi.org/imdat/>

## AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİ SƏDRİNİN BİRİNCİ MÜAVİNİ ƏLİ HÜSEYNLİ İLE XƏZƏR UNİVERSİTETİ RƏHBƏRLİYİNİN GÖRÜŞÜ

### MEETING OF ADMINISTRATION OF KHAZAR UNIVERSITY WITH ALI HUSEYNLI, THE FIRST DEPUTY CHAIRMAN OF MILLI MAJLIS OF THE REPUBLIC OF AZERBAIJAN

Yanvarın 7-də Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Əli Hüseynli ilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və Hüquq departamentinin müdürü dosent Cabir Xəlilov arasında Milli Məclis binasında görüş keçirilmişdir.

Görüşdə 2020-ci il Vətən müharibəsi, onun nəticələri, bərpa işləri, xalqlararası münasibət kimi məsələlər müzakirə edilmişdir. Milli Məclisin fəaliyyəti və Xəzər Universitetinin eldə etdiyi uğurlar, həmçinin, Xəzər Universitetinin inkişafı məsələlərinə toxunılmış, Xəzər Universitetində hüquq programlarının təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Görüş səmimiyyət və işgülzərliq şəraitində keçmişdir.

On January 7, Ali Huseynli, First Deputy Chairman of the Milli Majlis of the Republic of Azerbaijan, met with Professor Hamlet Isaxanli, founder of Khazar University, Chairman of the Board of Directors and Trustees, and Jabir Khalilov, Head of the Department of Law.

At the meeting, issues such as the Patriotic War occurred in 2020, its consequences, restoration activities and international relations were discussed. The activities of the Milli Majlis and the successes of Khazar University, as well as the development of Khazar University were discussed, and there was also an exchange of views on improving law programs at Khazar University. The meeting was held in an atmosphere of sincerity and business.

### TEHSİL VƏ TƏDQİQAT SAHƏSİNDE ÇOXMİLLİSTLİ LAYİHƏLƏRİN INKİŞAFI ÜZRƏ PLATFORMA PLATFORM FOR DEVELOPMENT OF MULTI-NATIONAL PROJECTS IN EDUCATION AND RESEARCH

İsveç İnstitutu (II) beynəlxalq əməkdaşlıq üçün alətlər və şəbəkə infrastrukturunu inkişaf etdirmək üçün pilot layihəni (2020-2021) maliyyələşdirib. Əsas konsepsiya müxtəlif tərəfdaşların və maraqlı tərəflərin fikir və təcrübələrini bir araya gətirərək, problemləri təhlil etmək üçün keys metodlarından istifadəyə əsaslanır. Bu konseptual modelləşdirmənin sistem perspektivi mürəkkəbliyi başa düşmək və ssenari proqnozunu və qərar dəstəyini yaxşılaşdırmaq üzrə mümkün addımları müəyyənəşdirmək üçün vacibidir.

Göteborg Universitetindən (İsveç; koordinasiya olunacaq olaraq ilkin PLATFORMA konsorsiumuna Xəzər Universiteti (Azərbaycan), Nizhni Novgorod Dövlət Memarlıq və İnşaat Universiteti (Rusiya) və Beynəlxalq Elm Cəmiyyəti (SWS Scholarly Society, Avstriya) daxil edilib. İl proqramının merkezində "Avropanın Şərqi Tərəfdaşlığı"ndakı ölkələr dayansa da, əməkdaşlığı inkişaf etdirmək üçün maraqlı olan digər tərəfdaşları da cəlb etmək planlaşdırılmışdır.

Əsas fealiyyətlər aşağıdakılardır: 1) keys metodları üzrə onlayn təlim kursu, 2) metodologiyaya əsaslanan hibrid seminar, 3) PLATFORMA əməkdaşlığından olan keys təsulları nümunələri ilə hibrid seminar və 4) həm təhsil, həm də tədqiqat kontekstində davamlı beynəlxalq əməkdaşlıq üzrə layihə təşəbbüsleri.

Layihənin rəsmi schifesi:

<https://kermitcooperation.wixsite.com/platform>

Əlaqə: Prof. Rodney Stevens, Göteborg Universiteti, [stevens@gvc.gu.se](mailto:stevens@gvc.gu.se)

The Swedish Institute (SI) has funded (2020-2021) pilot project to develop tools and networking infrastructure for international cooperation. The underlying concept is to use case-study methods for problem analysis, integrating the perspectives and experience of diverse partners and stakeholders. The system perspective of this conceptual modeling is important for understanding the complexity and for identifying the feasible steps to improve scenario predictions and decision support.

In addition to Univ. Gothenburg (Sweden; coordinating) the initial PLATFORM consortium included Khazar University (Azerbaijan), Nizhny Novgorod State University of Architecture and Civil Engineering (Russia), and SWS Scholarly Society (Austria). Although the focus of the SI program is on countries in the "European Eastern Partnership", it is expected to include other partners with interest for developing cooperation.

The main activities are: 1) a web-based training course in case-study methods, 2) a hybrid workshop focused on methodology, 3) a hybrid workshop with examples of the case-studies from PLATFORM cooperation, and 4) project initiatives for continued international cooperation, both in educational and research contexts.

Project homepage:

<https://kermitcooperation.wixsite.com/platform>

Contact: Prof. Rodney Stevens, Univ. Gothenburg, [stevens@gvc.gu.se](mailto:stevens@gvc.gu.se)



## XƏZƏR UNIVERSİTETİ ELMİN İNKİSAFI FONDUNUN QRANT MÜSABİQƏSİNİN QALİBLƏRİ ARASINDA

## KHAZAR UNIVERSITY AMONG THE WINNERS OF SCIENCE DEVELOPMENT FOUNDATION GRANT COMPETITION

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkısaflı Fonduñan elan edərək keçirdiyi "Elm-Təhsil-Sənaye" məqsədli qrant müsabiqəsi (EIF/MQM/ETS-1-2020-1(35)) üzrə maliyyələşdirilmə üçün qalib layihələrin siyahısı elan olunmuşdur.

Xəzər Universitetindən Baytarlıq Elmi-Tədqiqat İnstitutu ilə birgə təqdim olunmuş "Qarabağ və Dilbaz at cinslerinin genom profilinin tədqiqi: Genetik markerlərin, allel variasiyalarının aşkar edilməsi və seleksiyada istifadəsi" layihəsi qalib layihələr arasındadır.

**Layihənin obyektləri:** Qarabağ Atçılıq Kompleksi və Dilbaz Atçılıq Təsərrüfatı.

**Cəlb ediləcək mütəxəssislər:** Xəzər Universiteti, Azərbaycan Atçılıq Federasiyası, Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Almaniyadan "Eurofins Genomics" laboratoriyanın mütəxəssisleri.

Layihənin əsas elmi ideyası Qarabağ və Dilbaz atlarının kompleks şəkildə fenotipik və genetik tədqiqi ilə onları səciyyələndirən genlərin və allel variasiyalarının müyyənləşdirilməsi və əhəmiyyətli fenotipik əlamətlərlə genlər (alleller) arasında assosiasiyların aşkar edilməsi ilə cinslerin genofondunun qorunmasının təminı, habelə seleksiya və yaxşılaşdırma işlərinin effektivliyinin genom məlumatlarına dayanaraq artırılmasından ibarətdir.

Dünyada ilk dəfə Qarabağ və Dilbaz atlarının genomu sekvens olunacaqdır. Cinsə xas deyərli əlamətləri idarə edən genlər və ya alleller aşkar olunacaq, tek nukleotid polimorfizmi kataloqu yaradulacaq. Elmin nailiyyətlər Qarabağ Atçılıq Kompleksində və Dilbaz Atçılıq Təsərrüfatında tətbiq ediləcəkdir. Yaradılan və molekulyar bioloji məlumatları əzində cəmləşdirən Elektron Mehumatlar Bazası, gələcək onilliklər ərzində damazlıq seleksiya planının tətbiqi üçün bu təsərrüfatlara xidmet edəcəkdir. Bu elektron verilənlər bazası adı smartfonlarda işləye biləcək. Bu təsərrüfatlarda ilk dəfə heyvanların identifikasiyası elektron çiplərdən istifadə edilərək həyata keçirilecekdir. Bu, daha daqiq və düzgün qeydiyyata imkan verəcəkdir. Ümumiyyətə, bu sistemler Azərbaycanda ilk dəfə "ağlılı tövle" modelinin yaradılması üçün başlangıç nöqtəsi olacaqdır.

Layihənin icra müddəti 24 aydır.

The list of winning projects for funding on the "Science-Education-Industry" grant competition (EIF / MGM / ETS-1-2020-1 (35)) declared by the Science Development Foundation under the President of the Republic of Azerbaijan has been announced.

The project entitled "Study of the genome profile of "Karabakh" and "Dilbaz" horse breeds: detection and use of genetic markers, allele variations in selection" is among the winning projects which was presented by Khazar University in cooperation with the Veterinary Research Institute.

**Objectives of the project:** Karabakh Equestrian Complex and Dilbaz Equestrian Farm.

**Specialists to be involved:** Khazar University, the Azerbaijan Equestrian Federation, the Veterinary Research Institute, and the "German Eurofins Genomics" laboratory.

**The main scientific idea of the project:** Determining the genes and allele variations that characterize Karabakh and Dilbaz horses through a comprehensive phenotypic and genetic study and to ensure the protection of the genes by identifying associations between important phenotypic traits and genes, as well as improving the effectiveness of selection and development based on the genome data.

For the first time in the world, the genomes of Karabakh and Dilbaz horses will be sequenced. Sex-specific genes or alleles that control valuable traits will be identified, and single nucleotide polymorphisms catalog will be created. Scientific achievements will be applied at the Karabakh Equestrian Complex and Dilbaz Equestrian Farm. The Electronic Database, which contains molecular biological information, will serve these farms for the implementation of a breeding selection plan for next decades.

This electronic database will work on ordinary smartphones. For the first time in these farms, the identification of animals will be carried out using electronic chips. This will allow for more accurate and correct registration. In general, these systems will be the starting point for the creation of a "smart barn" model for the first time in Azerbaijan.

The period of implementation on this project is 24 months.

## XƏZƏR UNIVERSİTETİ ELMİN İNKİŞAFI FONDUNUN KHAZAR UNIVERSITY AMONG THE WINNERS OF SCIENCE

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fondu (EIF) "Elmi tədqiqat işləhləri üzrə əsas grant müsabiqəsi"nin qalibi olan 16 layihəni elan edib. Bu müsabiqə üzrə Xəzər Universitetininin Riyaziyyat departamenti iki layihə ilə iştirak edirdi. Hər iki layihə qalib olub. Bu layihələrdən biri Riyaziyyat departamentinin müdürü, riyaziyyat üzrə fəlsəfə doktoru Əli Hüseynlinin rəhbəri olduğu "Klassik və kvant mexanikasının bəzi məsələlərində spektral nəzəriyyənin və qeyri-harmonik Furrye analizinin metodları" adlı layihədir. Layihədə Riyaziyyat departamentinin digər eməkdaşı Lala Atamova (Ph.D.) ilə yanaşı Bakı Dövlət Universitetininin, Azərbaycan Memarlıq və İnşaat Universitetininin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetininin, AMEA Riyaziyyat və Mexanika Institutunun hər birindən bir tədqiqatçı olmaqla 6 tədqiqatçı iştirak edir. Layihənin icra müddəti 12 aydır.

Layihə işi kvant fizikasının bəzi təhlükələrinin müxtəlif riyazi xassələrinin öyrənilməsinə həsr olunub. Dirak və Schrödinger operatorlarının fizikanın bir çox sahələrində, xüsusən də kvant mexanikasında oynadığı böyük rol yaxşı məlumudur. Bu operatorların müxtəlif spektral xassələri kvant sistemlərinin vəziyyətlərini xarakterize edir və müasir funksional analizin əsas məsələlərindən biridir. Funksional analizin müasir metodlarının köməyi ilə bu operatorlar, həmçinin operatorəmsallı Schrödinger və digər differential təhlükələr üçün müxtəlif spektral məsələlər öyrənilir. Layihənin möqsədi klassik və kvant mexanikasının bəzi konkret məsələlərinin riyazi modellegdirilməsi zamanı ortaya çıkan spektral məsələlərin, həmçinin bu məsələlərin tədqiqi ilə birbaşa bağlı olan qeyri-harmonik analizin bəzi suallarının araşdırılmasıdır. Layihədə baxılan Schrödinger operatoru üçün spektral məsələ grand-Lebeq fəzəsində öyrənilir. Bu fəza funksional fəzalar və xüsusi tövəmeli təhlükələrin müasir nəzəriyəsində istifadə olunan yeni fezadır. Layihə həmçinin tətbiqi harmonik analizin müasir tədqiqat mövzularından olan freymər nəzəriyəsinin bəzi məsələlərinin həllinə həsr olunub. Qeyd edək ki, freymər nəzəriyəsi və veyvlet analiz signalların emalı və kodlaşdırılması, obrazların tənimsəsi, kristalloqrafiyanın müasir nailiyyətlərinin nəzəri esaslarında çox geniş istifadə olunur. Bu baxımdan layihədə baxılan riyazi problemlər ciddi nəzəri əhəmiyyət daşımaqla bərabər, həm də bir çox tətbiqi məsələlərin həllində. Nəzerə tutulan nəticələrin alınması riyaziyyatın bir çox sahələrinin, xüsusən spektral nəzəriyyə, qeyri-harmonik analiz və funksional analizin metodlarından geniş istifadəni tələb edir.

Science Development Foundation Under the President of the Republic of Azerbaijan has announced the list of 16 winning projects for the call for proposals for "Basic Grant Competition". Two proposals were submitted to this competition by the Department of Mathematics of the Khazar University, both of which are among the winners. One of these proposals is titled "**Methods of spectral theory and non-harmonic Fourier analysis in some problems of classical and quantum mechanics**", whose manager is Ali Huseynli, the head of the Department of Mathematics. In the project, along with Lala Atamova(Ph.D), another member of the Department of Mathematics, there participate 6 researchers from Baku State University, Azerbaijan State Oil and Industrial University, Azerbaijan University of Architecture and Construction, Institute of Mathematics and Mechanics of the National Academy of Sciences, one researcher from each organization. The project period is 12 months.

The project is dedicated to the study of some mathematical properties of some equations of Quantum Physics. The role of the Dirac and Schrödinger operators in many areas of physics, especially in quantum mechanics is well known. The various spectral properties of these operators characterize the states of quantum systems and are one of the main problems of modern functional analysis. Various spectral problems for these operators, as well as Schrödinger and other differential operators with operator-valued coefficients are studied by means of modern methods of functional analysis.

The aim of the project is to study spectral problems arising in the mathematical modeling of some concrete problems of classical and quantum mechanics, also to answer some questions of Non-Harmonic Analysis which are directly related to the study of considered spectral problems.

The spectral problem for the Schrödinger operator considered in the project is studied in the grand-Lebesgue spaces. These spaces are newly introduced and are used in the modern theory of function spaces and partial differential equations. The project is also devoted to the study of some problems in the Theory of Frames, which is one of the modern topics of applied harmonic analysis. It should be noted that Frame Theory and Wavelet Analysis are widely used in the theoretical foundations of modern achievements of signal processing, image recognition, and modern crystallography. From this point of view, the mathematical problems considered in the project are not just of great theoretical importance but are also important in solving many applied problems. The expected results require extensive use of many areas of mathematics, especially the methods of Spectral Theory, Non-Harmonic Fourier Analysis, and Functional Analysis.

## QRANT MÜSABİQƏSİNİN QALİBLƏRİ ARASINDA DEVELOPMENT FOUNDATION GRANT COMPETITION

Azerbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fondu (EIF) "Elmi tədqiqat layihələri üzrə əsas qrant müsabiqəsi"nin digər qalibi Xəzər Universitetinin Riyaziyyat Departamentinin professoru Nazim Kerimovun iştirak etdiyi "Mexanikanın və fizikanın müsəyyən sınıf stasionar və qeyri-stasionar məsələlərinin riyazi modellərinin tədqiqi" adlı layihədir. Layihədə Riyaziyyat Departamentinin əməkdaşı Nazim Kerimovla yanaşı Bakı Dövlət Universitetinin və AMEA Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşlarından ibarət 7 tədqiqatçı iştirak edir. Layihənin icra müddəti 12 aydır.

Layihədə uclarında yükler olan Euler-Bernulli çubğunun həm uzumuna və burulma rəqsleri, həm də uclarının her ikisində inersial yük olan və en kesiklərində ox üzrə qüvvə təsir edən Euler-Bernulli çubüğünün əyilme rəqsleri tədqiq olunacaqdır. Xətti spektral məsələlərin məxsusi ədədlerinin həqiqi oxda yerləşməsinin ətəmi xarakteristikası verilecek, bütünlü məxsusi ədədlerinin təkrarlanma tərtibləri müsəyyənəldiriləcək, məxsusi funksiyalarının osillyasiya xassələri öyrəniləcək, məxsusi ədədleri və məxsusi funksiyaları üçün asimptotik düstürələr alınacaq, məxsusi və qoşulmuş funksiyaları sistemindən ikisi, üçü və ya dördü atıldıqdan sonra yerdə qalan sistemlərin Lebeq fazalarında bazis əməkətərəfələrini göstərilməlidir.

Bu nticelerin köməyi ilə uyğun xüsusi törenmeli tenliklər üçün düz və tors məsələlərin klassik həllərinin varlığı və yeganəliyi, sərhəd şərtlərinə spektral parametr daxil olan qeyri-xətti məsələlərin həllərinin qeyri-mehdud kontinuumlarının varlığı göstəriləcəkdir. Burada həm də istilikkeçirme məsəlesi, müsəyyən mühitdə havanın filtrasiyası, qapalı mühitdə qaz ayrılmış prosesinin proqnozlaşdırılması kimi proseslərin riyazi modeləndirilməsindən alınan stasionar və qeyri-stasionar qeyri-xətti tenliklər və ya tenliklər sistemi üçün qlobal həllin varlığı məsəlesi öyrəniləcək, qlobal həllin yoxluğununu təmin edən kafi şərtlər tapılacaq və bu kafi şərtlərin dəqiqliyi öyrəniləcəkdir.

Sixlığına görə stratifikasiya olunmuş şəquli maye sıtununun qeyri-stasionar rəqsleri və onların stabillaşdırılması elastodinamik sistemdə dalğaların yayılması, dalğa tezliyinin qiymətləndirilməsi və praktikada tətbiq məsələləri üçün tövsiyə və təkliflər paketi hazırlanacaqdır. Konkret testlərdə proseslərin riyazi analizi aparılacaq, hidrodinamik kəmiyyətlərin və fiziki parametrlərin uyğun analitik ifadələri və konkret qiymətlər oblastı göstəriləcəkdir. Fiziki hadisə və prosesin riyazi modelinin aşkar alımmış həlli baxılan modelin məhiyyəstini dərk etməysə, asimptotik və təqribi adədi təsulların effektivliyinin mütləqayisəsini və qiymətləndirilməsini aparmağa imkan verəcəkdir.

One of the winning grant proposals of "Basic Grant Competition" of the Science Development Foundation (SDF) Under the President of the Republic of Azerbaijan is titled "Investigation of mathematical-modeling of some class of stationary and non-stationary problems of mechanics and physics", one of which participants is prof. Nazim Kerimov from the Department of Mathematics of Khazar University. In the project, along with Nazim Kerimov, there participate 7 researchers from Baku State University and Institute of Mathematics and Mechanics of the National Academy of Sciences. The project period is 12 months.

Within the framework of the project it will be investigated both the longitudinal and torsional oscillations of the Euler-Bernoulli beam with loads at the ends, as well as the bending oscillations of the Euler-Bernoulli beam with inertial load at both ends and the force acting on the axis at the cross sections. The project will give a general description of the location of the eigenvalues of linear spectral problems on the real axis, determine the order of multiplicity of all eigenvalues, study the oscillation properties of the eigenfunctions, obtain asymptotic formulas for eigenvalues and eigenfunctions, and select two, three or four other systems, as will be shown to form bases in Lebesgue spaces.

Using these results we will prove the existence and uniqueness of classical solutions of direct and inverse problems for the corresponding partial differential equations, as well as the existence of an unbounded continuum of solutions of nonlinear problems containing spectral parameters in boundary conditions. The existence of a global solution for stationary and non-stationary nonlinear equations or systems of equations obtained as a result of mathematical modeling of processes such as heat transfer, air filtration in a certain environment, and gas separation in a closed medium will be studied, also sufficient conditions will be found for the absence of a global solution, and the accuracy of the sufficient conditions.

A package of recommendations and suggestions will be prepared for estimation of non-stationary oscillations of a vertical liquid column stratified by density and their stabilization for wave propagation in the elastodynamic system, wave frequency evaluation and practical application. Mathematical analysis of processes will be carried out in concrete tests, the corresponding analytical expressions of hydrodynamic quantities and physical parameters and the range of concrete values will be specified. The discovered solution of the mathematical model of the physical event and posses will allow to understand the essence of the considered model, to compare and evaluate the effectiveness of asymptotic and approximate numerical methods.

**AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMINİSTRASIYASININ HUMANİTAR MƏSƏLƏLƏR ÜZRƏ ŞÖBƏ MÜDİRİ PROFESSOR FƏRƏH XANIM ƏLİYEVƏ İLE PROFESSOR HAMLET İSAXANLININ GÖRÜŞÜ**

**PROFESSOR HAMLET ISAKHANLI MEETS PROFESSOR FARAH ALIYEVA,  
HEAD OF THE HUMANITARIAN AFFAIRS DEPARTMENT OF THE  
PRESIDENTIAL ADMINISTRATION OF THE REPUBLIC OF AZERBAIJAN**

Yanvarın 9-da Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qeyyumlar Şurasının sədri professor Hamlet Isaxanlı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar Məsələlər üzrə şöbə müdürü professor Fərəh xanım Əliyeva ilə görüşdü.

Görüşdə Azərbaycanda elm, təhsil və mədəniyyətin inkişafı məsələləri müzakirə olundu.

Hamlet Isaxanlı Fərəh xanım Əliyevaya Xəzər Universitetinin Kampus layihəsi və Xəzər Universitetində yeni elm və təhsil sahələrinin inkişafı barədə ətraflı məlumat verdi.

**PROFESSOR HAMLET İSAXANLININ İSTEK BİLGE KAĞAN OKULU VƏ "DÜNYA"  
MƏKTƏBİNİN YENİ LAYİHƏSİ İLE ƏLAQƏDAR MƏKTƏBLILƏRLƏ GÖRÜŞÜ**

**PROFESSOR HAMLET ISAKHANLI MEETS THE STUDENTS ON NEW JOINT  
PROJECT BY "ISTEK BİLGE KAGAN" AND "DUNYA" SCHOOL**

Türkiyənin İstek Bilge Kagan okulu ilə "Dünya" məktəbi etvining (etwining) portalı üzərindən "İki şive, bir hekayə" adlı ortaq layihə heyata keçirmək üçün bir araya gelmişlər. Layihəye əsasən hər iki tərəfin məktəbliləri ortaqlıq hekayələr yazmalıdır. Amma bu hekayələr ayrı-ayrı uşaqlar tərəfindən deyil, iki nəfərdən ibarət şagird qrupu tərəfindən yazılıcaq. Hər qrupda bir Azərbaycan, bir türk məktəblisi olacaq.

Uşaqların hər biri öz fantaziyasına və marağına uyğun hekayə başlayacaq, kulminasiya nöqtəsində davamını yazmaq üçün mətni qrup yoldaşına ötürəcək. Beləcə, qrupdakı hər iki şagird bir yerde iki hekayə yazmış olacaq. Bu yaradıcı işi başlamazdan öncə isə layihə təşkilatçıları olan türkiyəli və azərbaycanlı müəllimlər uşaqları hazırlamaq və motivasiya etmək üçün mifxtərif fealiyyətlər həyata keçirməyi planlaşdırırlar. Həmin fealiyyətlərdən biri də bir azərbaycanlı və bir türk müəlliflə məktəblilərin görüşünün təşkilidir.

Bu prosesin planına uyğun olaraq hər iki məktəbin şagirdləri ilk olaraq yanvarın 14-də Azərbaycanın sevilen şairi, professor Hamlet Isaxanlı ilə görüşdülər. Hamlet Isaxanlı bu görüşdə layihə iştirakçıları ilə yazılıcaq hekayələr üçün seçilmiş "Qardaşlıq" mövzusunda düşüncələrini paylaşıdı. Bir saatdan artıq davam edən onlayn görüş həm faydalı, həm də maraqlı keçdi. Görüş zamanı şair əvvəlcə mövzumun tarixi, felsefi və mənəvi dəyerində bəhs etdi. Bundan sonra hər iki qardaş ölkənin məktəbliləri ilə Hamlet Isaxanlı arasında maraqlı və səmimi sohbət baş tutdu. Mövzu ilə əlaqəli uşaqların ünvanladığı suallara ətraflı və dolğun cavablar verən Hamlet Isaxanlı məktəbilərə "Qardaşlıq" sözlərinin hər iki ölkə üçün mənəvi və tarixi dəyərini də açıqlamış oldu.

On January 9, Professor Hamlet Isaxanli, founder of Khazar University and chairman of the Board of Directors and Trustees, met with Professor Farah Aliyeva, Head of the Humanitarian Affairs Department of the Presidential Administration of the Republic of Azerbaijan.

The issues on development of science, education and culture in Azerbaijan were discussed at the meeting.

Hamlet Isaxanli gave detailed information to Ms. Farah Aliyeva on the Campus Project of Khazar University and the development of new areas of science and education at Khazar University.

**PROFESSOR HAMLET İSAXANLININ İSTEK BİLGE KAĞAN OKULU VƏ "DÜNYA"  
MƏKTƏBİNİN YENİ LAYİHƏSİ İLE ƏLAQƏDAR MƏKTƏBLILƏRLƏ GÖRÜŞÜ**

"İstek Bilge Kagan" School of Turkey and Dunya School came together to implement a joint project called "Two dialects, one story" through the etwining portal. According to the project, students from both sides have to write joint stories. However, these stories will not be written by individual student, but by a group of two students. Each group has to consist of one Azerbaijani and one Turkish student.

Each of the students will start a story according to their imagination and interest, and at the climax will pass the text to a groupmate to write the rest of the story. Thus, both students in the group will write two stories together. Before starting this creative work, the Turkish and Azerbaijani teachers, who are the organizers of the project, plan to carry out various activities in order to prepare and motivate students. One of these activities is the arrangement of a meeting of schoolchildren with an Azerbaijani and a Turkish author.

According to the plan of this process, firstly, on January 14, the students of both schools met with Professor Hamlet Isakhanli, the beloved poet of Azerbaijan. At this meeting, Hamlet Isakhanli shared his thoughts on the topic of "Brotherhood" chosen for the stories to be written by the project participants. The online meeting, which lasted more than an hour, was both useful and interesting. During the meeting, the poet first spoke about the historical, philosophical and spiritual value of the subject. Later, the meeting was followed by an interesting and sincere conversation between the students of both countries and Hamlet Isakhanli. Hamlet Isakhanli explained to the students the spiritual and historical value of the word "Brotherhood" for both countries by giving detailed and comprehensive answers to the students' questions on the subject.

## DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN AKADEMİYASINDA "XƏZƏR"İN DEKANININ DA MÜƏLLİFİ OLDUĞU ONLAYN TƏHSİL LAYİHESİNİN TEQDİMATI

### PRESENTATION ON ONLINE EDUCATION PROJECT CO-AUTHORED BY THE DEAN OF KHAZAR UNIVERSITY AT THE ACADEMY OF THE STATE CUSTOMS COMMITTEE

Yanvarın 11-də Dövlət Gömrük Komitəsinin Akademiyasının təşəbbüsü və təşkilatçılığı ilə "Azərbaycan ali məktəblərində onlayn təhsil təcrübəsi: çağırışlar və perspektivlər" adlı onlayn konfrans keçirilib.

Konfrans Gömrük Akademiyası tərəfindən Azərbaycanda pandemiya şəraitində ali məktəblərdə məsafədən təhsil prosesinin problemlərini və imkanlarını araşdırmaq məqsədi ilə həyata keçirilmiş layihənin hesabatının təqdimatına və məsafədən təhsilin problemlərinin müzakirəsinə həsr olunub.

Tədbirdə Milli Məclisin, Təhsil Nazirliyinin, Təhsil Nazirliyi yanında İctimai Şurənin, Azərbaycanın 25 ali təhsil müəssisəsinin, həmçinin Türkiyə Ali Təhsilə Keyfiyyət Şurasının (YÖKAK) və Cankaya Universitetinin nümayəndələri iştirak ediblər.

Akademianın reisi Qulu Novruzov layihə barədə danışaraq, sözügedən tədqiqatın Azərbaycanda təhsilin onlayn tədrise keçidi ilə bağlı aparıldığını, pandemiya şəraitində Azərbaycan ali məktəblərində məsafədən təhsilin problemləri ilə bağlı olduğunu bildirib. O, layihənin nticələrinin Azərbaycanda təhsil alan 4 minə yaxın tələbenin sorğusunu əsasında aparılmış tədqiqat, təhlil əsasında hazırlanmış hesabat olduğunu deyib.

Layihə müəllifləri - Gömrük Akademiyasının Monitoring və qiymətləndirmə şöbəsinin reisi Araz Aslanlı, Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Elza Samadova və təhsil eksperti Kəntil Abası layihə barədə tədbir iştirakçılara geniş məlumat veriblər. Tədqiqatda məqsədə çatmaq üçün qoyulan suallar, əldə edilən nticələr haqqında damışıblar. Qeyd edilib ki, tədqiqatın nticələri elmi məqale formatında beynəlxalq jurnalda nəşr olunacaq.

Cıxış edən təhsil ekspertləri, ali məktəblərin rəhbər işçiləri Azərbaycan ali təhsil müəssisələrində bu tədqiqatın ilk araşdırma olduğunu, aktuallığını qeyd ediblər.

Konfransda geniş fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib, suallar cavablandırılıb.

Tədbir AZERTAC və digər xəbər portalları tərəfindən geniş işıqlandırılıb:

[https://azertag.az/xeber/Gomruk\\_Akademiyasi\\_Azerbaycanda\\_pandemiya\\_seraitinde\\_mesafeden\\_tehsil\\_prosesi\\_ile\\_bagli\\_tedqiqat\\_layihesini\\_teqdim-edib-1685891](https://azertag.az/xeber/Gomruk_Akademiyasi_Azerbaycanda_pandemiya_seraitinde_mesafeden_tehsil_prosesi_ile_bagli_tedqiqat_layihesini_teqdim-edib-1685891)

[https://musavat.com/news/gomruk-akademiyasi-mesafeden-tehsil-prosesi-ile-bagli-layiheni-teqdim-etdi\\_769795.html](https://musavat.com/news/gomruk-akademiyasi-mesafeden-tehsil-prosesi-ile-bagli-layiheni-teqdim-etdi_769795.html)

<https://www.moderator.az/news/360134.html> və s.

On January 11, the Academy of the State Customs Committee held an online conference entitled "The experience on online education in Azerbaijani universities: challenges and prospects."

The conference was dedicated to the presentation of the report on the project implemented by the Customs Academy to study the problems and opportunities of the distance learning process in universities in Azerbaijan in a pandemic situation and to discuss the problems of distance learning.

The event was attended by representatives of the Milli Majlis, the Ministry of Education, the Public Council under the Ministry of Education, 25 higher education institutions in Azerbaijan, as well as the Turkish Council for Quality in Higher Education (YOKAK) and Cankaya University. Speaking about the project, the head of the Academy, Gulu Novruzov, mentioned that the study was conducted in connection with the transition of education system to online education in Azerbaijan, and the problems of distance learning in Azerbaijani universities in a pandemic. He said that the results of the project are based on research and analysis conducted on the basis of a survey of about 4,000 students studying in Azerbaijan.

The authors of the project - Araz Aslanlı, Head of the Monitoring and Evaluation Department of the Customs Academy, Elza Samadova, Dean of the Faculty of Humanities, Education and Social Sciences at Khazar University, and Konul Abaslı, an education expert, gave detailed information to the participants on the project. They discussed the questions raised on the project and the results obtained in order to achieve its goal.

It was noted that the results of the study will be published in an international journal in the form of a scientific article.

At the event, education experts and university officials highlighted that this study is the first of its kind in Azerbaijani higher education institutions.

There was a wide exchange of views during the event. Some Proposals were also heard and questions were answered at the conference.

The event was widely covered by AZERTAC and other news portals:

[https://azertag.az/xeber/Gomruk\\_Akademiyasi\\_Azerbaycanda\\_pandemiya\\_seraitinde\\_mesafeden\\_tehsil\\_prosesi\\_ile\\_bagli\\_tedqiqat\\_layihesini\\_teqdim-edib-1685891](https://azertag.az/xeber/Gomruk_Akademiyasi_Azerbaycanda_pandemiya_seraitinde_mesafeden_tehsil_prosesi_ile_bagli_tedqiqat_layihesini_teqdim-edib-1685891)

[https://musavat.com/news/gomruk-akademiyasi-mesafeden-tehsil-prosesi-ile-bagli-layiheni-teqdim-etdi\\_769795.html](https://musavat.com/news/gomruk-akademiyasi-mesafeden-tehsil-prosesi-ile-bagli-layiheni-teqdim-etdi_769795.html)

<https://www.moderator.az/news/360134.html> etc.



Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qeyymalar Şurasının sədri professor Hamlet İsaqanlı Türkîyenin IKSAD – İqtisadi İnkışaf və Sosial Araşdırımlar İnstitutumun (İqtisadi Kalkınma və Sosyal Araştırmalar Enstitüsü, İstanbul) İdare Heyətinin qərarı ilə 2020-ci ildə elmi çalışmalarına və elmi konqreslərin təşkilində dəstəyinə görə IKSAD-in Bilim Onur Ödülü-nə (Fəxri Elm Mükafatı) layiq görülmüşdür.

Yanvar 19-da IKSAD-in Azərbaycan üzrə Baş təmsilcisi Əlvan Cəferov Xəzər Universitetində IKSAD Elm Mükafatını professor Hamlet İsaqanlıya təqdim etmişdir. Professor Hamlet İsaqanlı bu mükafata layiq görüldüyü üçün IKSAD İdare Heyətinə təşkkürünü bildirmişdir.

## **“DÜNYA” JURNALININ XÜSUSİ BURAXILIŞI ÇAPDAN ÇIXIB**

Xəzər Universiteti “Dünya” məktəbinin nəşri olan “Dünya” jurnalının xüsusi buraxılışı (2020, № 36) Xəzər Universitetinin mətbəəsində çapdan çıxmışdır. Xüsusi buraxılış, əsasən, Corona-19 pandemiyası dövründə məktəbdə onlayn tədrisin təşkilinə həsr edilmişdir. Jurnalda digər yazılar da dərc olunmuşdur.

## **“DUNYA” MAGAZINE'S SPECIAL ISSUE PUBLISHED**


A special issue of “Dunya” Magazine (2020, № 36), published by Khazar University’s Dunya School, was published by Khazar University Press. The special issue is mainly dedicated to the organization of online education at school during the Corona-19 pandemic. Other articles were also published in the magazine.

## **PROFESSOR HAMLET İSAXANLIYA İKSAD-IN “BİLİM ONUR ÖDÜLÜ” TƏQDİM OLUNDU**

## **PROFESSOR HAMLET ISAKHANLI WAS AWARDED THE IKSAD “BILIM ONUR ODULU”**

Professor Hamlet Isakhanli, Founder of Khazar University and Chairman of the Board of Directors and Trustees, was awarded the IKSAD “Bilim Onur Odulu” (Honorary Science Award) in 2020 by the Board of Directors of the Institute for Economic Development and Social Research (Istanbul), IKSAD, for his research and support in organizing scientific congresses.

On January 19, Alvan Jafarov, IKSAD Chief Representative for Azerbaijan, presented the IKSAD Science Award to Professor Hamlet Isakhanli at Khazar University. Professor Hamlet Isakhanli thanked the IKSAD Board for being awarded this prize.



**PROFESSOR HAMLET İSAXANLI "XXI ƏSRİN UNIVERSİTET  
MODELİ" MÖVZUSUNDA KEÇİRİLEN ONLAYN  
MÜZAKİRƏDƏ ÇIXIŞ ETDİ**

**PROFESSOR HAMLET ISAKHANLI SPOKE AT AN  
ONLINE DISCUSSION ON "UNIVERSITY  
MODEL OF THE XXI CENTURY"**

Yanvarın 21-də Təhsil Nazirliyi yanında İctimai Şura və "Azedu Academy"-nin birgə təşəbbüsü ilə "XXI əsrin universitet modeli" mövzusunda onlayn formatda müzakirə keçirildi.

Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçirilen müzakirədə nazirlik yanında İctimai Şuranın üzvləri, eləcə də nazirliyin bir sıra əməkdaşları, Əlkənin 35 ali təhsil mətəssisinin rəhbərləri və nümayəndələri iştirak etmiş və müzakirəyə qoşulmuşlar.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qayumlar Şurasının söđri professor Hamlet Isaxanlı müzakirədə çıxış edərək çağdaş universitetin hər şeydən əvvəl öz kimliyini daşıqlaşdırmasıనın vacibliyindən söhbət açdı. Yəni, birmci olaraq tədris, sonra elmi araşdırma, ya birmci olaraq elmi araşdırma? Əsasən məlumat bilikləri paylaşma, ya çətin və çox maliyyə tələb edən yeni bilik istehsal etmə?

Professor Hamlet Isaxanlı qeyd etdi ki, kimliyin digər tərkib hissəsi universitetin özündə hansı ixtisasları cəmləşdirməsi məsəlesidir. Sahələrin müəyyən edilməsi ilə yanaşı, onların təftiş edilməsi, yəni, kühnənlərin ləğvi və yenilərin açılması zərurətidir.

Professor əli təhsil mətəssisini tətqin vacib olan bir mühüm cəhəti də vurğulayaraq bildirdi ki, universitet bir tərəfdən dünya universiteti olmalı, yəni, dünyadakı inkişaf meyillerini özündə eks etdirməli, diger tərəfdən isə üzvü olduğu iemənin (Əlkənin, bölgənin) tələblerine bigane qalmamalıdır.

Professor çağdaş universitetin rəqəmsal (digital) dünya ilə ayaqlaşmasının vacibliyini və üz-üzə təhsil-lə məsafədən təhsili birlükde inkişaf etdirən hibrid modelinin zəruriyini qeyd etdi. O, daha bir məsələye - universitetlərin əsasən tələba sayı artırmaq istədiklərini, səviyyəli alim və müəllim tapmaq və yetişdirmək məsələsinə az fikir verdiklərinə diqqət yetirdi. Vurğuladı ki, tələba sayı və tərkibi səviyyəli alim-müəllim sayına mütənasib olmalıdır.

Professor Hamlet Isaxanlı sonda universitetlərin məxətariyyəti məsələsinə toxundu; qeyd etdi ki, hökumət yalnız sıfırış etdiyi, təqaüd verdiyi qəbul planını təsdiq etməlidir (məsələn, kompüter mühəndisliyi üzrə X universitetinə X sayda tələbe), dövlət təqaüd planından kenarda qalan tələbələrin bütün qəbul məsələləri barədə universitet qərar verməlidir. Bu sonuncu fikir yeni ixtisasların açılmasına da aiddir.

Əlkənin bir sira sayıları tədbir haqqında məlumat yayımlamışlar:

<https://tehsilxəber.com/umumi-xəberler/623-xx-əsrin-universiteti-nece-olacaq-muzakireye-35-rektor-qoshulacaq.html>  
<https://ikisahil.az/post/xxi-əsrin-universitet-modeli-movzusunda-onlayn-muzakire>  
<https://muallim.edu.az/news.php?id=14312>

On January 21, an online discussion on "University model of the XXI century" was held at the joint initiative of the Public Council under the Ministry of Education and Azedu Academy. The discussion with the participation of the Minister of Education Emin Amrullayev was attended by members of the Public Council under the Ministry, as well as a number of employees of the Ministry, heads and representatives of 35 higher education institutions of the country. Professor Hamlet Isakhanli, founder of Khazar University and chairman of the Board of Directors and Trustees, spoke at the discussion. In his speech, first of all he stressed the importance of modern universities' endeavors on clarifying their identity. Which should be first teaching or scientific research; sharing known knowledge or producing new knowledge that is difficult and costly?

Professor Hamlet Isakhanli noted that another component of identity is the question of what specialties the university should concentrate on. In addition to identifying specialties, it is necessary to examine them; to eliminate obsolete ones and open new ones.

Emphasizing an important aspect of higher education, the professor said that the university should be a world university on the one hand; it should reflect the trends of development in the world, and on the other hand should not turn a blind eye to the requirements of the community (country, region).

The professor stressed the importance of keeping up with the digital world of the modern university and the need for a hybrid model that develops distance learning with face-to-face education. He pointed out another problem - the universities mainly want to increase the number of students, and pay little attention to finding and training high-level scientists and teachers. He stressed that the number and composition of students should be proportional to the number of prominent scientists and teachers.

Professor Hamlet Isakhanli finally touched upon the issue of university autonomy. He noted that the government should only approve the admission plan ordered by the scholarship holder (for example, X students at X University of Computer Engineering), and that the university should decide on all admissions of students outside the state scholarship plan. The latter also applies to the opening of new specialties.

A number of websites in the country spread information about the event:

## PROFESSOR HAMLET İSAXANLININ TƏHSİL NAZİRİ EMİN ƏMRULLAYEVƏ GÖRÜŞÜ PROFESSOR HAMLET ISAKHANLI MEETS EMIN AMRULLAYEV- MINISTER OF EDUCATION

Yanvarın 27-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevlə görüşdü.

Görüşdə Azərbaycan təhsil sisteminin bu günü və geleceyi, təhsil sistemində islahatların aparılması, Xəzər Universiteti və onun nəzdindəki "Dünya" məktəbinin inkişaf planları, Gəncə şəhərində fealiyyətin artırılması, Xəzər Universitetinin kampus qurma fealiyyəti kimi məsələlər müzakirə olundu.

### IRAN MƏDƏNİYYƏT MƏRKƏZİNİN SƏDRI XƏZƏR UNIVERSİTETİNDE IRANIAN CULTURAL CENTER CHAIRMAN AT KHAZAR UNIVERSITY

Fevralın 9-da Xəzər Universitetinin rektoru dosent İrada Xəlilova İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin yeni təyin edilmiş sədri Q. Əli Purmərcanı qəbul etdi. Universitetin İctimai əlaqələr və media üzrə direktoru Əlövset Əmirbeylinin da iştirak etdiyi görüş zamanı Q. Əli Purmərcan özümü təqdim etdi və mədəniyyət sahəsində bundan sonra görülecek işlər haqqında danışdı.

I. Xəlilova qonağa Mədəniyyət Mərkəzi ilə görülmüş işlər haqqında geniş məlumat verdi və gelecek əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurguladı. Q. Əli Purmərcan İran Mədəniyyət Mərkəzinin dəstəyi ilə hazırlanmış və yeni çapdan çıxmış Əbü'l-qasim Firdovsinin ikicildilik "Şahname" əsərini I. Xəlilovaya təqdim etdi. Rektor qiymətli hediyyə üçün qonağa təşəkkürünü bildirdi.

Q. Əli Purmərcan Xəzər Universitetində fealiyyət göstərən Mövlana Ədəbi Felsefi Araşdırımlar Mərkəzi (MƏFAM) ilə də tamş oldu.

### XƏZƏR UNIVERSİTETİNİN REKTORU AY TƏQVİMİ ÜZRƏ ÇİN YENİ İL TƏDBİRİNDE KHAZAR UNIVERSITY RECTOR AT THE CHINESE NEW YEAR EVENT ON THE LUNAR CALENDAR

BDU-nun Konfutsi Institutunda fevralın 9-da distant formatda Ay (Şərqi) təqvimi üzrə Çin Yeni İl tədbiri keçirilmişdir. Tədbirdə ÇXR-in Azərbaycan Respublikasındaki Fövqələdə və Selahiyətli səfiri xanım Guo Min, BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, Xəzər Universitetinin rektoru İrada Xəlilova, Pekin Xarici Diller Universitetinin Azərbaycan dili kafedrasının müdürü Aqşin Əliyev və digər qonaqlar iştirak etdilər.

Tədbirdə Çin haqqında video-film nümayiş etdirildikdən sonra ÇXR-in Azərbaycan Respublikasındaki Fövqələdə və Selahiyətli səfiri xanım Guo Min təbrik nitqi ilə çıxış etdi. Səfirlətəbrik iştirakçıları - ni Çin Yeni ili münasibətə təbrik edərək, hamriya can sağlığı və işlərində uğurlar arzuladı.

Tədbirdən *moderator.az* etraflı xəber yayılmışdır:  
<https://moderator.az/ciyyet/364616/bdu-nezdinde-konfutsi-institutunda-ay-teqvimi-uzre-in-yeni-il-tedbirinin-kecirilib/>

On January 27, Professor Hamlet Isakhanyan, founder of Khazar University and chairman of the Board of Directors and Trustees, met with Emin Amrullayev, Minister of Education of the Republic of Azerbaijan.

At the meeting, issues were discussed such as the present and future of the Azerbaijani education system, reforms in the education system, plans on the further development of Khazar University and its Dunya School, increasing activity in Ganja, and campus building activities of Khazar University.

### IRAN MƏDƏNİYYƏT MƏRKƏZİNİN SƏDRI XƏZƏR UNIVERSİTETİNDE IRANIAN CULTURAL CENTER CHAIRMAN AT KHAZAR UNIVERSITY

On February 9, Irada Khalilova, Rector of Khazar University, met G. Ali Purmarjan, the newly appointed Chairman of the Cultural Center of the Embassy of the Islamic Republic of Iran in Azerbaijan. During the meeting, which was also attended by Alovat Amirkayli, the Director of Public Relations and Media of the University, G. Ali Purmarjan introduced himself and spoke about the work to be done in the field of culture.

I. Khalilova informed the guest about the work done with the Cultural Center and stressed the importance of development of future relations. G. Ali Purmarjan presented a new two-volume work of A. Firdovsi's "Shahnameh" prepared with the support of the Iranian Cultural Center to I. Khalilova. The rector thanked the guest for the valuable gift. G. Ali Purmarjan also got acquainted with the Mevlana Center for Literary and Philosophical Studies (MAFAM) operating at Khazar University.

### XƏZƏR UNIVERSİTETİNİN REKTORU AY TƏQVİMİ ÜZRƏ ÇİN YENİ İL TƏDBİRİNDE KHAZAR UNIVERSITY RECTOR AT THE CHINESE NEW YEAR EVENT ON THE LUNAR CALENDAR

On February 9, the Confucius Institute of BSU hosted distant Chinese New Year event on the lunar (Eastern) calendar. The event was attended by Ambassador Extraordinary and Plenipotentiary of the Republic of China to the Republic of Azerbaijan Guo Min, BSU Vice-Rector for International Relations Shahin Panahov, Rector of Khazar University Irada Khalilova, Head of the Azerbaijani Language Department of Beijing University of Foreign Languages Agshin Aliyev and other guests.

After presenting a video about China at the event, Ambassador Extraordinary and Plenipotentiary of the Republic of China to the Republic of Azerbaijan Guo Min made a congratulatory speech. The ambassador congratulated the participants on the Chinese New Year and wished them good health and success in their work.

*Moderator.az* released detailed information about the event:



Fevralın 15-də Gəncə şəhərində Xəzər Universitetinin Gəncə "Dünya" məktəbinin açılışı oldu. Məktəbin açılış tədbirində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Xəzər Universiteti və "Dünya" Təhsil Kompleksinin təsisçisi professor Hamlet İsaxanlı, Xəzər Universitetinin rektoru dosent İrade Xəlilova, universitetin və təhsil kompleksinin emakdaşları, Gəncə ziyahları və ictimaiyyəti, məktəbin şagird-müəllim və valideyn kollektivləri iştirak edirdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himmin ifası ilə açıldı. Azərbaycanın Vətən Müharibəsində şəhid olmuş qəhrəman döyüşüllerin xatirəsi bir daşıqəlik silsilə yad edildi.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, Gəncə şəhərində belə bir təhsil ocağının yaranmasından memmənlilik vurğuladı. İcra başçısı məktəbin şagird-müəllim kollektivinə işlərində uğurlar arzuladı.

Professor Hamlet İsaxanlı Gəncə "Dünya" məktəbinin yalnız IB məktəbi kimi fealiyyətə başladığına görə məktəb və IB programı haqqında iştirakçılara geniş məlumat verdi. O, "Dünya" məktəblərinin hər birinin açılışında həmtəsisi Nailəxanım İsayevanın xüsusi rohunu və böyük eməyi olduğunu qeyd etdi.

Xəzər Universitetinin rektoru dosent İrade Xəlilova çıxış edərək, universitet adından məktəbə rəsmi əsari hədiyyə etdi.

Sonra iştirakçılar "Dünya" Təhsil Kompleksi haqqında filmlə baxaraq, kompleksin üzüm illər ərzindəki fealiyyəti ilə yaxından tanış oldular.

"Dünya" Təhsil Kompleksinin fealiyyətini əks etdirən sərgi də iştirakçıların böyük marağına səbəb oldu.

Tədbirdən sonra Xəzər Universiteti və "Dünya" Təhsil Kompleksinin emakdaşları Vətən Müharibəsi şəhidlərinin məzarlarını ziyaret etdilər.

On february 15, Khazar University's "Dunya" School was opened in Ganja. The opening ceremony was attended by Niyazi Bayramov, the Mayor of Ganja city, Professor Hamlet Isakhani, Founder of Khazar University and "Dunya" Educational Complex, Khazar University Rector Associate Professor Irada Khalilova, university and educational complex staff, Ganja intel-lectuals and public, and the school's students and their parents.

The event started with the performance of the National Anthem of the Republic of Azerbaijan. A minute of silence was observed in memory of the heroic warriors martyred in the Patriotic War of Azerbaijan.

Speaking at the event, the Mayor of Ganja city Niyazi Bayramov expressed his satisfaction with the establishment of such an educational institution in Ganja. The Mayor wished school's students and teachers success in their work.

Professor Hamlet Isakhani informed the participants about the school and the IB program, as Ganja "Dunya" school started operating only as an IB school. He noted the special role and great work of co-founder Nailakanim Isayeva in the opening process of each "Dunya" school.

Rector of Khazar University, Associate Professor Irada Khalilova, presented a painting to the school on behalf of the university.

Then the participants watched a film about the "Dunya" Educational Complex and got acquainted with the activities of the complex throughout many years.

The exhibition reflecting the activity of "Dunya" Educational Complex also caused great interest of the participants.

After the event, staff members of Khazar University and "Dunya" Educational Complex visited the graves of martyrs of the Great Patriotic War.

## XƏZƏR UNIVERSİTETİNİN İDARƏETMƏ VƏ TƏLƏBƏ İSLƏRİ ÜZRƏ PROREKTORU İSAXAN İSAXANLININ DOKTORLUQ DİSSERTASIYASININ ÖN MÜDAFIƏSİ (SEMINAR) KEÇİRİLDİ

### PRE-DEFENSE OF KHAZAR UNIVERSITY VICE RECTOR FOR ADMINISTRATION AND STUDENT AFFAIRS ISAKHAN ISAKHANLI'S DOCTORAL DISSERTATION.

Fevralın 16-da AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xəzər Universitetinin idarəetmə və tələbə işləri üzrə prorektoru İsaxan İsaxanlının filologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "Sergey Yesenin yaradıcılığı Azərbaycan və Şərqi ədəbi-bədii kontekstində" mövzusunda doktorluq dissertasiyasının ön müdafisi (seminar) keçirildi.

Maraqlı mütəxəsirlərlə müşayiət olunan Seminar Şurasında dissertasiyanın açıq müdafiəye buraşılması tövsiyə edildi. Müdafiənin aprel ayında Ədəbiyyat İnstitutu nezdində fəaliyyət göstərən Dissertasiya şurasının bazasında yaradılmış Bir-dəfəlik dissertasiya şurasında keçirilməsi planlaşdırılır.

On February 16, the Institute of Literature named after Nizami Ganjavi of ANAS hosted a pre-defense (seminar) of Khazar University's Vice Rector for Management and Student Affairs Isakhan Isakhanli's dissertation on "Sergey Yesen's Poetry in the Azerbaijani and Oriental Literary Context." The dissertation was recommended to be openly defended at the Seminar Council, which was accompanied by interesting discussions. The defense is planned to be held in April at the One-Time Dissertation Council established on the basis of the Dissertation Council under the Institute of Literature.

### "XƏZƏR"İN DEPARTAMENT MÜDİRİ RESPUBLİKA VEBİNARINDA

### KHAZAR UNIVERSITY'S HEAD OF DEPARTMENT AT THE REPUBLICAN WEBINAR

Fevralın 19-da Bakı Dövlət Universitetində (BDU) "Qarabağın aran və dağlıq ərazilərində bioloji tədqiqatların perspektivləri" mövzusunda I Respublika vebinarı keçirilib. Tedbirde AMEA-nın rehberliyi və müvafiq institutlarının, ali təhsil mətəssislerinin, o cümlədən Xəzər Universitetinin mütəxəssisləri iştirak etmişlər.

BDU-nun rektoru Elçin Babayevin giriş nitqindən sonra 20-dək məruzə dinlənilmişdir. Xəzər Universitetinin Həyat elmləri departamentinin müdürü Asəf Ömrərov "Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında xüsusi təhlükəli patogenlər" mövzusunda məruzə etmişdir.

Vebinar təkliflərin irəli sürülmesi və mütəxəssişi ilə başa çatmışdır.

*Newscenter.az* və digər saytlar tədbir haqqında xəbər yaymışlar.

On February 19, Baku State University (BSU) hosted the First Republican Webinar on "Prospects for Biological Research in the Lowlands and Mountains of Karabakh." The event was attended by the administrators of ANAS and specialists from relevant institutes, higher education institutions, including Khazar University.

After the introductory speech of the rector of BSU Elchin Babayev, about 20 reports were heard. Asaf Omarov, Head of the Department of Life Sciences at Khazar University, delivered seminar on "Special Dangerous Pathogens in the Liberated Lands of Azerbaijan."

The webinar ended with the presentation and discussion of proposals.

*Newscenter.az* and other sites covered the event.

<http://newscenter.az/2021/02/19/qarabagin-aran-v-dagliq-razilrind-bioloji-tdqiqatlarin-perspektivli-muzakir-olunub.html>



## **MEKSİKA SƏFİRİ XƏZƏR UNIVERSİTETİNDE MEXICAN AMBASSADOR VISITS KHAZAR UNIVERSITY**

Fevralın 23-də Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardini Xəzər Universitetində oldu.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, universitetin rektoru dosent İrada Xəlilova, Beynəlxalq əlaqlələr ofisinin direktoru Dr. Səida Əliyeva, İqtisadiyyat və menecment fakültəsinin dekanı Dr. Ceyhun Məmmədov, Siyasi elmlər və felsefə departamentinin müdiri Dr. Elmar Mustafayev ilə görüşən səfir Labardini Meksika universitetləri ilə Xəzər Universiteti arasında mümkün əməkdaşlıq perspektivlərini - tələbə və müəllim mübadiləsi, müstərek konfrans və vorkşopların təşkili kimi mösələləri müzakirə etdi.

On February 23, Rodrigo Labardini, Ambassador of Mexico to Azerbaijan, paid a visit to Khazar University.

Ambassador Labardini met with Prof. Hamlet Isakhanyan, the Founder of Khazar University and Chairman of its Board of Directors and Trustees; Dos. Irada Khalilova, the Rector of Khazar University; Dr. Saida Aliyeva, Director of the International Affairs Office; Dr. Jeyhun Mammadov, Dean of the School of Economics and Management; Dr. Elmar Mustafayev, Head of Political Science and Philosophy Department. During the meeting, the parties discussed the possibilities of cooperation of Khazar University with Mexican Universities in student mobility, academics exchange, organization of conferences and workshops on the topics of mutual interest.

## **XƏZƏR UNIVERSİTETİNDE "EKSTREMAL ŞƏRAITDƏ PSİKOLOJI XİDMƏTİN TƏŞKİLİ" FƏNNİ TƏDRİS EDİLMƏYƏ BAŞLANMIŞDIR KHAZAR UNIVERSITY STARTS TEACHING SUBJECT OF "ORGANIZATION OF PSYCHOLOGICAL ASSISTANCE IN EXTREME CONDITIONS"**

Müharibədən çıxmış qalib olaraq Azərbaycanda şəhid ailələrinə və eləcə də yaxınlarını itirmiş insanlara psixoloji destek programlarının əhəmiyyəti artmışdır. Bu məqsədlə Xəzər Universiteti Psixologiya departamentinin təşəbbüsü ilə psixologiya ixtisası tələbələrinə "Ekstremal şəraitdə psixoloji xidmətin təşkili" fənni tədris edilməyə başlanılmışdır.

Fənnin tədrisində əsas məqsəd ölkəmizin ehtiyacları istiqamətində bu sahədə də peşəkar bilik və bacarıqlara malik psixologların yetişdirilməsinə yardım göstərməkdir. Fənn tələbələrin böyük marağına səbab olmuşdur. Tələbələr nəzəri biliklərini möhkəmləndirmək məqsədilə cəbhəyanı ərazilərdə ailələrlə hem onlayn psixoleji iş aparacaq, həm də təcrübə qazanacaqlar.

As a victorious country after the war, the importance of psychological support programs for the families of martyrs and people who have lost their loved ones has increased in Azerbaijan. For this purpose, at the initiative of Khazar University's Department of Psychology, students majoring in psychology have been taught the subject of "Organization of Psychological Assistance in Extreme Conditions."

The main purpose of teaching the subject is to help train psychologists with professional knowledge and skills in this area in accordance with the needs of our country. The subject aroused great interest among students. Students will also gain experience by engaging in psychological work with families in frontline areas to strengthen their theoretical knowledge.

# "XƏZƏR" ÖLKƏ MEDIASINDA

## "XƏZƏR"İN ƏMƏKDAŞI AZTV-NİN "ÇIXIŞA DOĞRU" PROGRAMINDA

### KHAZAR STAFF MEMBER IN AZTV'S "TOWARDS THE SOLUTION" PROGRAM

2021-ci il yanvarın 18-də Xəzər Universitetinin müəllimi və doktorantı AZTV kanalında yayımlanan "Çıxışa doğru" programında psixoloq-ekspert kimi çıxış etmişdir.

Programın mövzusu son günlərdə aktual olan Covid-19 peyvəndinin insanlar arasında yaratdığı qorxu və təqviş hissi idi. Nilufər Əlizadə həyatda sağ qalmadan ötrü qorxunun insan təbəti üçün ənəmlı bir hiss olduğunu, qorxu hissinin yaranma sebəplerini və insanların bu hiss ilə necə mübarizə aparmalı olduğunu ətraflı şəkildə izah etmişdir.

### XƏBƏR SAYTLARI "XƏZƏR"İN KEÇMİŞ MÜƏLLİMİNİN "ERMƏNİ DİLİ" DƏRS VƏSALTİNİN ÇAPDAN ÇIXMASI HAQQINDA

2021-ci il yanvarın 18-19-da ölkənin bir neçə xəbər saytı Xəzər Universitetinin keçmiş müəllimi - tamimlı alim, siyasi elmlər doktoru Hətəm Cabbarlinın "Erməni dili" dərs vəsaitinin irihəcmli, ikinci təkmilləşdirilmiş nəgrinin çapdan çıxması haqqında xəbər yarmışdır.

Xəbər saytlarında müsahibəsində düşmənə qarşı mübarizədə onun dilini bilməyin də zərurılıyını vurgulayan müəllif qeyd etmişdir ki, erməni dili onun tərefindən ilk dəfə 2006-cı ilda Xəzər Universitetində tədris olunmuşdur.


Xəbərlərin tam mətni aşağıdakı linklərdə:

<https://agreqator.az/az/siyaset/1213572>

<https://sherg.az/x%C9%99b%C9%99r/150595>

<https://azerforum.com/az/azerbaycanli-alimin-ermenii-dili-kitabi-dushmen-oz-dili-ile-vurulacaq>

On January 18, 2021, a lecturer and doctoral student at Khazar University took part as a psychologist-expert on the "Towards the Exit" program on AZTV. The topic of the program was the fear and anxiety created by the Covid-19 vaccine, which has become relevant in recent days. Nilufər Alizadə explained in detail that fear is an important feeling for human nature in order to survive, the causes of fear and how people should deal with this feeling.



### NEWS AGENCIES ON THE PUBLICATION OF BOOK ENTITLED "ARMENIAN LANGUAGE" BY FORMER "KHAZAR" LECTURER

On January 18-19, 2021, several news agencies in the country reported on the publication of the second, large-scale, improved edition of the book entitled "Armenian Language" by Hətəm Jabbarli, a former lecturer at Khazar University and a well-known scientist and doctor of political sciences.

In an interview with news agencies, the author stressed the need to know the language of the enemy in the fight against it, noting that the Armenian language was first taught by him in 2006 at Khazar University.

The full text of the news is available at the following links:

<https://agreqator.az/az/siyaset/1213572>

<https://sherg.az/x%C9%99b%C9%99r/150595>

<https://azerforum.com/az/azerbaycanli-alimin-ermenii-dili-kitabi-dushmen-oz-dili-ile-vurulacaq>



## PROFESSOR HAMLET İSAXANLI: "AKADEMIYADA YAXŞI ALİMLƏR DƏ ÇALIŞIR"

*2021-ci il yanvarın 21-də sherg.az saytının akademiya təsisatı ilə bağlı sorğusunu Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı da cavablandırıb.*

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı məsələ ilə bağlı fikirlərini "Şərq"ə bildirib:

"Məsələ belədir ki, dünyada elmlər akademiyası sistemi iki cürdür. Onlardan biri sosializm sistemində mövcud olub ki, məhz SSRİ bundan istifadə edib və Azərbaycan da bu sistemə davam etdirir. Yəni, çoxlu elmi-tədqiqat institutları var və dövlət də onları maliyyələşdirir. Bu növ elmlər akademiyaları kapitalist dünyasının heç birində yoxdur. Amerikada, İngilterədə, Almaniyada, Fransada və digər yerlərdə isə akademiya belədir ki, bir dəstə elm adamının hərəsinin işlədiyi bir universiteti var, onlar bir yərə yiğişib müəyyən kitablar yazıb nəşr edirlər, jurnallar dərc edirlər və dövlətdən heç nə almırlar.

SSRİ dağılıandan sonra akademiyalarda böyük islahatlar oldu. Bunu birinci Baltık ölkələri, sonra isə Gürcüstan həyata keçirdi. Onlar dərs keçirilməsi və tədqiqatla universitetlər məşğul olduğu üçün akademianın elmi-tədqiqat institutlarını universitetlərə birləşdirdilər. Akademiya isə alimlərin bir növ klubudur.

Təəssüf ki, bizdə islahatlar olmadı. İslahatın kəskin pilləsi olaraq ixtisarlar aparılmalıdır. Eləcə də bu, kiçik bir təşkilat olmalıdır. Belə bir ağır vaxtda dövlətin belə bir təşkilati maliyyələşdirməyə imkanı yoxdur, olsa belə bunu etməməlidir.

Dövlət heç ali məktəbləri maliyyələşdirmir. Bu dəqiqli dövlət universitetlərinin əksəri özünü saxlayır. Həmçinin, dövlət də böyük höcmədə vergi verirler.

Belə olan halda dövlət nə üçün nəhəng bir akademiya saxlamalıdır, onun dövlətə xeyri və faydası nedən ibarətdir?"

**Professor, həmçinin, akademiyada həqiqətən çalışan alimlərin sayının az olduğunu və ciddi islahatlar aparılmasının vacibliyini vurğulayıb:**

"Heç şübhə yoxdur ki, orada yaxşı alimlər də çalışırlar. Lakin həmin alimlər o akademiyada işleyənlərin 5, maksimum 10 faizini təşkil edirlər. Yəni bu, 10 faiz təşkil edirse, deməli, onların sayı da 10 dəfə azaldılmalıdır. Ona görə də, akademiyada islahat həddindən artıq həyatı və vacib məsələdir. Açığı, mən anlamırıam ki, dövlət niyə məcburi islahat aparmır? Bu reformları akademianın özü aparmalıdır, əgər apara bilmirsə, bunu dövlət özü həyata keçirməlidir".

<https://sherg.az/x%C9%99b%C9%99r/150765>



## XƏZƏR UNIVERSİTETİNİN PROFESSORU SPUTNIK.AZ SAYTINA MÜSAHİBƏSİNDE NEFTİN QİYMƏTİ İLƏ BAĞLI PROQNOZ VERİB

*Xəzər Universitetinin professoru Fuat Rəsulov 2021-ci il yanvarın 25-də sputnik.az saytına müsahibəsində neft bazarında baş verən prosesləri şərh edərək, neftin qiyməti ilə bağlı proqnoz verib. Müsahibəni təqdim edirik.*

Son günlərdə dünya bazarlarında neftin qiymətlərində artım müşahidə edilir. Hazırda "Brent" markalı neftin qiyməti 56 dollar ətrafindadır.

Beynəlxalq Enerji Agentliyinə görə, COVID-19-a yoluxmanın artması iqtisadi fəaliyyəti ləngitsə də, peyvəndləmə prosesinin yayılması və iqtisadi canlanmanın ilin ikinci yarısında neft tələbatında artımı stimullaşdıracağı gözlənilir. Bəs, dünya bazarlarında neftin qiyməti 60-70 dollara qalxa bilərmi?

Xəzər Universitetinin professoru Fuat Rəsulov məsələni Sputnik.az-a şərh edib.

Professor neftin qiymətinin yüksəlməsinə pessimist baxır:

"Neftin bahalaşması mümkün deyil və qiymətin qalxması müvəqqəti xarakter daşıyır. Dünyada baş verən siyasi proseslər ilə bağlı müvəqqəti, qısamüddətli qiymət artımları ola bilər. Sonra yənə qiymət aşağı düşəcək. Səudiyyə Ərəbistanında yeni neft yataqları aşkar edilib. ABŞ və İran arasında danışıqlar davam edəcək və çox güman ki, İrana qarşı sanksiyalar yumşalacaq. İran da öz neftini bazara çıxarmağa başlayacaq. Müvəqqəti hadisələr fonunda il ərzində neftin qiyməti 45-55 dollar arasında qalacaq. Neftin qiyməti 70 dollara qalxa bilməz".

Onun sözlərinə görə, vaksinasiyadan sonra bir sıra ölkələrdə iqtisadiyyatın bir az dirçələcəyi və yanacağı, enerji tələbatının artacağı ilə bağlı gözləntilər var: "Ancaq burada paralel proseslər gedir. Kifayət qədər çox ölkə elektriklə işləyən avtomobillər almağa, hibrid avtomobillər istehsal etməyə başlayıb.

Diger tərəfdən, məsələn, Avropa kömürdən intina etmək istəyir. Bu, o deməkdir ki, qaza, neftə tələbat artacaq. Ancaq neft və neft məhsularının 70 faizi yanacaq kimi istifadə olunur. Bundan başqa, bütün ölkələrdə kifayət qədər neft ehtiyatları da var. Ona görə də pandemianın azalmasının bu sahəyə böyük təsiri olmayacağı".

Qazın qiymətinə gəlincə, professor deyib ki, qazın qiyməti qısa müddətdə xeyli bahalaşır: "Çünki bizim əsas bazarımız Avropadır və sərt şaxtalar və s. ilə bağlı tələbat artıb. Ona görə də, qazın qiyməti qalxır. Biz Çin, Asiya ölkələrinə qaz satırıq. Lakin bu yaxınlarda Türkiyə və Yunanistan Qara denizdə özəri sularında yataqlar aşkar ediblər. İndi bu ölkələr həmin yataqları işlətmək istayırlar".

"Neftin mövcud qiymətləri Azərbaycan üçün çox sərfəlidir. Təklif və tələbdən çox şey asılıdır", - deyə o əlavə edib.

**Xalid Məmmədov,**  
*Sputnik Azərbaycan*

<https://sputnik.az/economy/20210125/426045897/neftin-qiyemleri-bahalashir-sherh.html>

**TƏHSİL EKSPERTİ: "YALNIZ  
XƏZƏR UNIVERSİTETİNDE  
IMPAKT FAKTORLU JURNAL VAR"**

**EDUCATION EXPERT: "ONLY  
KHAZAR UNIVERSITY HAS  
JOURNAL IMPACT FACTOR"**



2021-ci il yanvarın 26-da "Bakı-Xəbər" ictimai-siyasi qəzeti "Azerbaycanda beynəlxalq indeksli elmi jurnalların yaradılması mane olan kimdir - xərçənə axıdan alım pulları dayandırılacaqmı..." sərlövhəli analitik yazı dərc etmişdir (mühəllif İrada Sariyeva).

Mövzunu şərh edib, münasibət bildirən filologiya üzrə felsefə doktoru, təhsil eksperti dosent Vüsalə Ağabeyli bildirmişdir ki, "Yalnız Xəzər Universitetində impakt faktorlu jurnal var. Yəni, bu universitetin jurnalı həmin beynəlxalq elmi jurnallar sırasında yer alır. Bildiyim qədər, başqa bir Azerbaycan universitetində belə bir impakt faktorlu jurnal yoxdur."

Məqalənin tam mətni aşağıdakı linkdə:

<https://www.baki-xeber.com/sosial/115536.html>

On January 26, 2021, the socio-political newspaper "Baku-Khabar" published an analytical article entitled "Who is hindering the creation of international indexed scientific journals in Azerbaijan - will the flow of money for scientists sent abroad be stopped?" (author Irada Sariyeva).

Commenting on the topic, Vusala Aghabeyli, Doctor of Philosophy in Philology, Associate Professor of Education, said that only Khazar University has Journal Impact Factor. It means that the journal of this university is among those international scientific journals. As far as I know, no other Azerbaijani university has such a magazine with such an impact factor."

The article is available in the following link:



**AZƏRTAC: XƏZƏR UNIVERSİTETİ  
ELMIN İNKİŞAFI FONDUNUN  
QRANT MÜSABİQƏSİNİN  
QALİBLƏRİ ARASINDA**

**AZERTAC: KHAZAR UNIVERSITY  
AMONG THE WINNERS OF  
SCIENCE DEVELOPMENT  
FOUNDATION GRANT COMPETITION**

2021-ci il yanvarın 26-da AZERTAC Elmin İnkışafı Fondunun keçirdiyi "Elm-Təhsil-Sənaye" məqsədli qrant müsabiqəsi üzrə qaliblərin arasında Xəzər Universitetinin da olması haqqında xəber yarmışdır. Xəberdə göstərilir ki, Xəzər Universitetinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu ilə birgə təqdim etdiyi "Qarabağ və Dilbaz at cinslerinin genom profilinin tədqiqi: genetik markerlerin, allel variasiyalarının aşkar edilməsi və seleksiyyada istifadəsi" layihəsi qranta layiq görüllüb.

Təhsil-press.az sayti da həmin xəberi dərc etmişdir. Xəberləri aşağıdakı linklərdə oxumaq olar:

[https://azertag.az/xəber/Xezer\\_Universiteti\\_Elmın\\_Inkisafi\\_Fondunun\\_grant\\_müsabiqesinin\\_qalibleri\\_arasında-1696839](https://azertag.az/xəber/Xezer_Universiteti_Elmın_Inkisafi_Fondunun_grant_müsabiqesinin_qalibleri_arasında-1696839)

<http://tehsil-press.az/index.php?newsid=55399#newsbase1>

On January 26, 2021, AZERTAC announced that Khazar University was among the winners of the Science-Education-Industry Grant Competition held by the Science Development Foundation. According to the report, the project entitled "Study of the genome profile of Karabakh and Dilbaz horse breeds: detection of genetic markers, allele variations and their use in selection" presented by Khazar University in cooperation with the Veterinary Research Institute was awarded a grant.

Təhsil-press.az also published the news.

The news is available in the following link:



**TEHSİL-PRESS.AZ SAYTI XƏZƏR  
UNİVERSİTETİNİN DƏ  
TƏRƏFDASI OLĞDUĞU *UniLab*  
LAYİHƏSİNİN GÖRÜŞÜ HAQQINDA**

**UniLab**

**TEHSİL-PRESS.AZ ABOUT  
MEETING OF KHAZAR  
UNIVERSITY'S PARTNER  
PROJECT- *UniLab***

2021-ci il yanvarın 27-də *Tehsil-press.az* saytı Xəzər Universitetinin də tərəfdası olduğu *UniLab* layihəsinin görüşü haqqında xəber yayımlırdır. Qeyd olunur ki, xarici tərəfdaşların da iştirakı ilə keçirilən görüşdə COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, layihənin uğurla davam etdiyi bildirilmişdir.

Xəbəri aşağıdakı link vasitəsilə oxumaq olar:

<http://tehsil-press.az/index.php?newsid=55403#newsbase1>

On January 27, 2021, *Tehsil-press.az* published news on a meeting of the *UniLab* project, of which Khazar University is also a partner. At the meeting with the participation of foreign partners despite the difficulties caused by the COVID-19 pandemic, it was noted that the project has been successfully continued.

News is available in the following link:



**"XƏZƏR"İN MÜƏLLİMİ  
TƏLƏBƏSİ  
HAQQINDA YAZDI VƏ  
ŞEİRLƏRİNİ TƏQDİM ETDİ**



**"KHAZAR" LECTURER WRITES  
ABOUT HIS STUDENT  
AND ALSO INTRODUCES  
HER POEMS**



Xəzər Universiteti Diller və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlı 2021-ci il yanvarın 31-də *nuh.az*, *artkaspi.az* və *qaynarinfo.az* sayflarında tələbəsi - Humanitar, təhsil və sosial elmlər fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Aydan Nağıyeva haqqında yazı və onun şeirlərini təqdim etmişdir. Bu, Aydan Nağıyevanın mediada ilk poetik debütüdür. Qeyd edək ki, onun 2020-ci il noyabrın 23-də *artkaspi.az* saytında dərç olunmuş "İntuisiyanın qətl fərmanı" adlı məqaləsi maraqla qarışlamışdır.

Mətnlər aşağıdakı linklərdə:

(Yazı və şeirlər jurnalın 28-29-cu səhifələrində  
dərc olunur)

<http://artkaspi.az/az/intuisiyanin-qetl-fermani-aydan-naqiyeva-yazir/#.YBbewugzbIU>  
<http://www.nuh.az/27745-bu-da-menim-siz-surpriz-teqdimatim-aydan-xanim.html>  
<https://qaynarinfo.az/az/202101311911-bu-da-menim-size-surpriz-teqdimatim-aydan-xanim/>

On January 31, 2021, Gardashkhan Azizkhanli, a lecturer at Khazar University's Department of Languages and Literature, posted articles on *nuh.az*, *artkaspi.az* and *qaynarinfo.az* about his student Aydan Nagiyeva, a fourth-year student majoring in Azerbaijani language and literature teaching at the Faculty of Humanities, Education, and Social Sciences. The articles also contain information about Aydan Nagiyeva's poems. This is Aydan Nagiyeva's first poetic debut in the media. It should be noted that her article "Order to kill intuition" published on November 23, 2020 on the website *artkaspi.az* attracted great interest.

The articles are available in the following link:

(The article and poems were published on 28-29th pages of the journal)



## AZƏRTAC UniLab LAYİHƏSİ ÇƏRÇİVƏSİNDE NÖVBƏTİ MÜZAKİRƏ HAQQINDA

## AZERTAC ON THE NEXT DISCUSSION WITHIN THE FRAMEWORK OF UniLab PROJECT

2021-ci il fevralın 1-də AZƏRTAC Xəzər Universitetinin İnkışaf Mərkəzində "UniLab" layihəsi çərçivəsində növbəti müzakirə teşkil edildiyi haqqında xəber yayılıb. Qeyd olunur ki, müzakirələrde universitetin Təbiət elmləri və mühəndislik fakültəsinin xaricdə təhsil alan mezunları iştirak etmişlər.

Xəber aşağıdakı linkdə:

[https://azertag.az/xaber/UniLab\\_layihesi\\_cherchivesinde\\_muzakireler\\_aparilib-1702115](https://azertag.az/xaber/UniLab_layihesi_cherchivesinde_muzakireler_aparilib-1702115)

## AZƏRTAC XƏZƏR UNIVERSİTETİNDEKİ RƏSMİ GÖRÜŞ HAQQINDA

## AZERTAC ABOUT THE OFFICIAL MEETING AT KHAZAR UNIVERSITY

2021-ci il fevralın 10-da AZƏRTAC Xəzər Universitetində universitetin rektoru dosent İrade Xəlilova ilə İran İslam Respublikasının Azərbaycandakı Səfirliliyinin Mədəniyyət Mərkəzinin yeni təyin edilmiş sədri Q. Əli Purmarcanın görüşü haqqında xəber yayımlanmışdır.

Salamnews.org saytı da həmin xəberi dərc etmişdir.

Xəberlər aşağıdakı linklərdə

[https://azertag.az/xaber/Xezer\\_Universiteti\\_ile\\_Iran\\_Medeniyyet\\_Merkezi\\_arasinda\\_emekdaslıq\\_meseleleri\\_muzakire\\_olunub-1709465](https://azertag.az/xaber/Xezer_Universiteti_ile_Iran_Medeniyyet_Merkezi_arasinda_emekdaslıq_meseleleri_muzakire_olunub-1709465)  
<https://salamnews.org/ru/news/read/412032>

## AZƏRTAC VƏ DİGƏR OLKƏ SAYTLARI MULTİKULTURALİZM MƏRKƏZİNİN VİDEOTRENİNLƏRİ HAQQINDA

## AZERTAC AND OTHER NATIONAL WEBSITES ON VIDEO TRAININGS OF MULTICULTURALISM CENTER

2021-ci il fevralın 12-də AZƏRTAC və digər olkə saytları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Multikulturalizm giriş" fənninin tədrisi layihəsi çərçivəsində keçirdiyi növbəti treninglərin başa çatması haqqında xəber yayımlılar. Xəbərdə olkenin digər ali təhsil müəssisələri ilə bərabər Xəzər Universitetinin əməkdaşlarının da treninglərdə iştirak etdiyi qeyd olunur:

[https://azertag.az/xaber/Multikulturalizm\\_Merkezi\\_videotreninqler\\_kechirib-1711041](https://azertag.az/xaber/Multikulturalizm_Merkezi_videotreninqler_kechirib-1711041)

On February 1, 2021, AZERTAC announced that another discussion was held at Khazar University Development Center as a part of the UniLab project. It is noted that the discussions were attended by graduates of the Faculty of Natural Sciences and Engineering studying abroad.

News is available in the following link:

On February 10, 2021, AZERTAC published news on the meeting between Khazar University Rector Associate Professor Irada Khalilova and the newly appointed Chairman of the Cultural Center of the Embassy of the Islamic Republic of Iran in Azerbaijan, G. Ali Purmarjan.

Salamnews.org also published the news.

The news is available in the following links:

On February 12, 2021, AZERTAC and other national websites announced the completion of the next trainings held by Baku International Multiculturalism Center within the project "Introduction to Multiculturalism". The report says that along with other higher education institutions in the country, Khazar University staff members also participated in the trainings:

**PROFESSOR HAMLET İSAXANLI  
ARB 24 TELEKANALINDA**

**PROFESSOR HAMLET ISAKHANLI  
ON ARB 24 TV CHANNEL**

2021-ci il fevralın 13-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qeyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı *ARB 24* telekanalında canlı bağlantılı pandemiya dövrü təhsilin xüsusiyyətləri barədə danışdı. Məsafədən təhsildə internet, sinxronluq, dərslərə davamiyət, seçmə dərslər, yeni qəbul olunmuş tələbələr, məzunluğa gedən tələbələr və imtahan kimi məsələlərin yaradığı problemlərdən söhbət açdı.

O, üz-üzə təhsilin addim-addim bərpa olunmasının zəruriliyini vurğuladı.



On February 13, 2021, Professor Hamlet Isakhanli, founder of Khazar University and chairman of the Board of Directors and Trustees, spoke about the features of pandemic education on *ARB 24* TV channel. He mentioned the problems caused by distance education, such as the Internet, synchronization, attendance, elective classes, newly admitted students, graduating students and exams.

He stressed the need for the gradual restoration of face-to-face education.



**PROFESSOR HAMLET İSAXANLI TƏKLİF EDİLƏN YENİ  
İXTİSASLARA MÜNASİBƏT BİLDİRİB**

**PROFESSOR HAMLET ISAKHANLI'S COMMENTS  
ON PROPOSED NEW SPECIALTIES**

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qeyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı 2021-ci il fevralın 16-da *sherq.az*-in sorğusunu cavablandıraraq, Təhsil Nazirliyinin ali məktəblər üçün təklif etdiyi kibər təhlükəsizlik, şəhərsalma və planlaşdırma, həmçinin, digər yeni ixtisaslara aid mütləkələrini bildirmişdir.

Hamlet İsaxanlı qeyd etmişdir ki, yeni ixtisaslar dövrlün, zamanın tələbidir. Misal üçün, kompüter elmlərinin canı olan kibər təhlükəsizlik xüsusi ehemmiyyət keşb edir, çünki dövlətlər bir-birinə bu vasita ilə təzyiq göstərir, seçkiyə təsir edir, digər ölkələrin təhlükəsizliyinə aid məlumatları alır edirlər. Təklif edilən digər yeni ixtisaslar da mühüm ehemmiyyət malikdir. Bu, həmçinin, ali təhsilin əhatə dairəsinin getdikcə genişlənməsinə də gətirib çıxarıcaq. Beləliklə də, yeni ixtisasların yaradılmasına çox ehtiyac var.

Tam mətni aşağıdakı link vasitəsilə oxumaq olar:

<https://sherg.az/x%C9%99b%C9%99r/153134>

Professor Hamlet Isakhanli, Founder of Khazar University and Chairman of the Board of Directors and Trustees, responded to *sherq.az*'s request on February 16, 2021, and expressed his views on cyber security, town-building and planning, as well as other new specialties offered by the Ministry of Education at universities.

Hamlet Isakhanli noted that new specialties are a requirement of the time. For example, cyber security, which plays an important role in computer science, is of particular importance because it is used by the states to put pressure on each other, influence elections, and obtain information about the security of other countries. Other proposed new specialties are also important. It will also lead to an ever-expanding scope of higher education. Thus, there is a great need for the creation of new specialties.

The article is available in the following link:

## PROFESSOR HAMLET İSAXANLININ "MƏNİM QARABAĞIM VƏ YA QARABAĞ DÜYÜNÜ" KİTABI HİSSƏLƏRLƏ "525-Cİ QEZET" DƏ DƏRC OLUNUR

## PROFESSOR HAMLET ISAKHANLI'S BOOK "MY KARABAKH OR KARABAKH KNOT" PUBLISHED IN PARTS IN "525-ci Qezet"

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qeyyimlər Şurasının sədri professor Hamlet İsaxanlinin Karabağ məvzusunda öz düşüncələrini strafı şəkildə qələmə aldığı "Mənim Qarabağım və ya Qarabağ düyünü" adlı kitabı hissələrlə "525-ci qəzet" da dərc olunur və qazetin internet səhifəsində yerləşdirilir.

Birinci hissə (25 yanvar 2021)

<https://525.az/news/160764-menim-qarabagim-ve-ya-qarabag-duyumu-birinci-hisse>

İkinci hissə (31 yanvar 2021)

<https://525.az/news/161209-menim-qarabagim-ve-ya-qarabag-duyumu-ikinci-hisse>

Üçüncü hissə (8 fevral 2021)

<https://525.az/news/161770-ermen-i-esilli-senetkarlar-ve-azerbaycan-18-19-cu-esrler>

Dördüncü hissə (15 fevral 2021)

<https://525.az/news/162219-kocler-ve-etnik-deyismeler-hamlet-isaxanli-yazir>

Beşinci hissə (22 fevral 2021)

<https://525.az/news/162701-1905-1906-ermen-muselman-davasi-meqale>

"525-ci qəzet" də eserin çapı davam edir.

Qeyd edək ki, "Mənim Qarabağım və ya Qarabağ düyünü" kitabının tam metni "Xəzər Xəbər" yurnalının bu nömrəsindən etibarən hissələrlə dərc olunmağa başlamır.

Professor Hamlet Isakhanli, founder of Khazar University and chairman of the Board of Directors and Trustees, wrote in detail about his views on Karabakh in his book entitled "My Karabakh or Karabakh Knot," and the book has been getting published in parts in "525-ci Qezet" (525th Newspaper) and posted on the newspaper's website.

Part 1 (January 25, 2021)

<https://525.az/news/160764-menim-qarabagim-ve-ya-qarabag-duyumu-birinci-hisse>

Part 2 (January 31, 2021)

<https://525.az/news/161209-menim-qarabagim-ve-ya-qarabag-duyumu-ikinci-hisse>

Part 3 (February 8, 2021)

<https://525.az/news/161770-ermen-i-esilli-senetkarlar-ve-azerbaycan-18-19-cu-esrler>

Part 4, (February 15, 2021)

<https://525.az/news/162219-kocler-ve-etnik-deyismeler-hamlet-isaxanli-yazir>

Part 5, (February 22, 2021)

The publication of the work is in progress in "525-ci Qezet". It should be noted that the full text of the book "My Karabakh or Karabakh Knot" will be published in parts starting from this issue of "Khazar Khabar" magazine.

## XƏZƏR UNIVERSİTETİNİN İDARƏETMƏ VƏ TƏLEBƏ İŞLƏRİ ÜZRƏ PROREKTORU İSAXAN İSAXANLININ HEKAYƏLƏRİ "KREDO" QƏZETİNDE

### STORIES PUBLISHED IN "KREDO" NEWSPAPER BY ISAKHAN ISAKHANLI, KHAZAR UNIVERSITY'S VICE RECTOR FOR ADMINISTRATION AND STUDENT AFFAIRS

Xəzər Universitetinin İdarəetmə və təlebə işləri üzrə prorektoru İsaxan İsaxanlinin hekayələri "Kredo" qəzeti ndə dərc olunmuşdur. Hekayələr Xəzər Universitetinin vəbsaytında da (<http://www.khazar.org/>) yerləşdirilmişdir:

"İt balası" (№ 02, 14 yanvar 2021-ci il, s.9);

[http://khazar.org/uploads/news/16\\_01\\_2021/it\\_balasi.pdf](http://khazar.org/uploads/news/16_01_2021/it_balasi.pdf)

"Yol hekayəti" (№ 03, 20 yanvar, 2021, s.8-9; № 04, 27 yanvar, 2021, s.8);

[http://khazar.org/uploads/news/29\\_01\\_2021/yol\\_hekayeti.pdf](http://khazar.org/uploads/news/29_01_2021/yol_hekayeti.pdf)

"Ölümcul mehebbət" (№ 07, 17 fevral 2021-ci il, s.8-13).

[http://khazar.org/uploads/news/19\\_02\\_2021/olumcul\\_mehebbet.pdf](http://khazar.org/uploads/news/19_02_2021/olumcul_mehebbet.pdf)

The stories of Isaxhan İsaxanlı, Khazar University's Vice Rector for Administration and Student Affairs, were published in the "Kredo" newspaper. News is also available in the University's website (<http://www.khazar.org/>).

"The Puppy" (№ 02, January 14, 2021, p. 9);  
[http://khazar.org/uploads/news/16\\_01\\_2021/it\\_bala.pdf](http://khazar.org/uploads/news/16_01_2021/it_bala.pdf)

"The Road Story" (№ 03, January 20, 2021, p.8-9; № 04, January 27, 2021, p.8);

[http://khazar.org/uploads/news/29\\_01\\_2021/yol\\_hekayeti.pdf](http://khazar.org/uploads/news/29_01_2021/yol_hekayeti.pdf)

"Deadly Love" (№ 07, February 17, 2021, p.8-13).  
[http://khazar.org/uploads/news/19\\_02\\_2021/olumcul\\_mehebbet.pdf](http://khazar.org/uploads/news/19_02_2021/olumcul_mehebbet.pdf)



**BU DA MƏNİM  
SƏNƏ SÜRPRİZ  
TƏQDİMATIM,  
AYDAN!**

Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlı 2021-ci il yanvarın 31-də nuh.az, aqreqator.az və qaynarinfo.az saytlarında tələbəsi - Humanitar, təhsil və sosial elmlər fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Aydan Nağıyeva haqqında yazı və onun şeirlərini təqdim etmişdir.

Dünya ədəbiyyatını tədris etdiyim Xəzər Universitetində yeni dərs dediyim qrupla əsl tanışlığım ele Aydan Nağıyevanın təqdimatı ilə başlandı. Aristofanın "Athilar"ını təqdim edən tələbenin təhlil qabiliyyəti məni heyrətləndirdi: "Mən hara düşmüşəm?!" Axtarış şövqü tələbələrlə üz-üzə idim... Sonradan hər təqdimatında Aydanın orijinal təhlillərinin şahidi oldum.

Az əvvəl bildim ki, tələbəmiz, sən demə, həm de, yaxşı rəsmər çəkir. Mənə tanışlıq üçün göndərdiyi rəsm işlərini görən peşəkarlar: "Kimsidirsə, istedadlı rəssamdır," dedilər. Son günlərdə isə fikrimi bilmək üçün qabaqcə bir, sonra "gecə yene gəlmisdilər" təbəssüm doğuran cümləsinin müşayiəti ilə ikinci şeirini göndərdi.

Şeirlər fərqli düşüncəyə malik bir istedad sahibinin qələmindən çıxmışdı.

Aydan Türkiye türkçəsində yazır. Ona belə rahatdır. Tələbə olaraq araşdırılmalarını da, əsasən, türk saytları əsasında aparır. Şeirləri mənim təklifimlə dilimizə də özü çevirib. Oxuculara təqdim edirəm.

Qardaşxan Əzizxanlı

**Aydan  
Hər gün...**

Səhər saat sekkezdir.  
Evdən çıxıram adı addımlarımla.  
Bir it yoluñ kənarında  
Dayanıb yaralı-yaralı yalvarır mənə.  
Yalvarişa laqeyd  
Mən irəliyə baxaram...

\*\*\*

Günortadan əvvəl.  
İşlər bir az ləngiyəndə

Bir kişi galır olduqca qoca.  
Təsvirə belə dəyməyəcək qədər geyimsiz-  
keçimsiz.  
"Mənə pul yox, iş verin"- deyir sadəcə.  
Xeyli vecsiz bir halda, pulumu sayaram.  
Mən irəliyə baxaram...

\*\*\*

Nahar vaxtı.  
Orta bir restoranda

Qirovlu bir pəncərə yanında  
Dadindan narazı halda yeyirəm yemeyimi.  
Menzərəm: ac bir səfilin baxışları ...  
Bu yeməkdən o, mütləq razi qalardı.  
Neyse, yeməyim soyuyar.  
Mən irəliyə baxaram...

\*\*\*

Axşam saat altı.  
Küçənin başından eşidilir  
Qonşu qadının ağrılı gözyaşları,  
Örinin hədə-qorxulu sözleri.  
Hələ o zopanın havanı bölkən çıxardığı  
səsler...  
O küçədən keçəndə hamıyla birgə kar olaram.  
Mən irəliyə baxaram...

\*\*\*

Axşam saat səkkiz radələrində...  
Bir xəbər ekranı ələ keçirir.  
Sayilar sümükləri qaraların.  
Yenə hökmədar kəsilib qəzəbə  
Yenə məlum torpaqlarda quraqlıq.  
Növbədədir insanlar bir qab su üçün.

Mənə nə?  
Görməzlikdən gələrək qalxb güllərimi  
sulayaram.  
Mən irəliyə baxaram...

\*\*\*

Saat ona yaxınlaşır.  
Gecikən qəzetimin yenə qanlıdır səhifələri.  
Saysız cinayət dəyəndə bir-bir gözülmə  
Keçmiş ölülerin əlamətləri keçir nəzərimdən.  
Mühəribələrdən də var burada ...  
Ölən uşaqlar, ölən quşlar, ölən kəpənekler...  
Dərhal fikrimi romantik filmimə verərəm.  
Mən irəliyə baxaram...

\*\*\*

Gecə on iki zəngi çalınar,  
Birdən dayanar zamanımın axını.  
Köhne bir şəkil albomu kimi  
Toz basmış həyatım göz önlündən keçir.  
Ölümün alovlu nefəsi məni boğar,  
Qaralar işığım bir anda.  
Həyat ancaq baxıb irəli  
Qarşımıdan keçər sıyrılı addımlarla.

## Fəlakətim

Ümidlənmediim əsla sabahlara,  
İndimse donuqdu sanki  
Və dünən, sadəcə, məyusluqdan ibarətdi.  
Bir çox kiçik, iki çox böyük idi mənə,  
Yaşım bir-bir artmazdı, məsələn.  
Heç bir işim vaxtında olmazdı.  
Heç "vaxtim" da olmadı,  
Ya da bu "vaxt" mənə aid deyildi.  
Saatlar qisayken (tik tak, tik tak, tik tak)  
Saniyələr uzanmasıyla lağ edirmiş kimiydi  
həmişə  
Torpağı insan dolu tənha adanda  
Belə anlardaydı fəlakətim.  
Sessiz baxan gözlərimdən  
Çığır-bağırla axan gözyaşlarımdaydı üşyanım.  
Üşyançılar-xatirələrimdə basıldıǵım xəyallar...  
Qoruyurcasına birləşən kipriklərim  
Əsla durduramazdı üşyançları,

Çox vaxt belə anlardaydı fəlakətim.  
"Keçmiş" adlanan xatirə dəftərim  
Haqsız çıxmamaq üçün  
haqlı olduğum anların susqunluğuyla dolub-  
daşarkən  
Mənə, sadəcə, onların açdığı qırışlar qaldı  
həmişə.  
Həyat usandırıcıydı...  
"Günah"ların yetişdiyi  
"Peşmanlıq"lar meşəsində  
"Kaş ki"lərin usanmaz təqibindən qaçarkən  
Belə anlarda da gəlirdi fəlakətim.  
Bəlkə də, fəlakət ələ həmişə belə anlarda gəlir,  
Mənə, sadəcə, anlam yüksəyirəm o anlara.  
Ümidlənmediim əsla sabahlara,  
İndimse, sadəcə, donuqdu,  
Və dünən tam bir məyusluqdan ibarətdi.

<http://www.muh.az/27745-bu-da-mnim-siz-spriz-teqdimatm-aydan-xarim.html>

<https://aqreqator.az/az/medentyyet/1233696>

<https://qaynarinfo.az/az/202101311911-bu-da-menim-size-surpriz-teqdimatm-aydan-xarim/>

# "XƏZƏR"İN BEYNƏLXALQ ƏLAQƏLƏRİ

## CREATIVE SPARK LAYİHESİ ÇƏRÇİVƏSİNDE NÖVBƏTİ WEBİNAR

İNGİLTERƏ

THE NEXT WEBINAR HELD WITHIN  
THE CREATIVE SPARK PROJECT

ENGLAND

Yanvarın 7-də Xəzər Universiteti Middlesex Universiteti (Middlesex University London) ilə birlikdə *Creative Spark* layihəsi çərçivəsində silsile vebinarlarnı 2-cisini təşkil etdi. Əsas mövzusu "Sahibkarlıqda qadınlar - çətinliklər və imkanlar" olan seminarların bu dəfəki qonağı Zara Hüseynova idi. O, "WoWoman" ("Qadınların güclü") platforması ilə yanaşı, "ALZA boutique and Milana Gelinlik2", "W\_Space", "ReStart", "Speak Global", "Limonlu.az" kimi bir neçə şirkətin yaradıcısıdır. Əlavə olaraq, Zara Hüseynova "TEDxGermany", "Latitude 59", "Startup weekend" kimi bir sıra böyük tədbirlərdə natiqlik edib.

MS TEAMS programı vasitəsilə baş tutan tədbir İnnişaf mərkəzinin direktoru Raziya İsayevanın giriş sözü ilə başladı. O, *Creative Spark* layihəsi çərçivəsində keçirilən silsile seminarların məqsədindən danışdı. Sonra Zara Hüseynova 18 yaşından başladığı sahibkarlıq təcrübəsinə tələbələrlə bölüşdü. O, sahibkarlıqda önemli olan motivasiya, plan və işçi ilə işə götürünən arasındaki mümasibətlərin vacibliyindən danışdı.

Seminar ərzində qadın sahibkarların üzəldikləri çətinliklər və fürsətlər barədə çox maraqlı müzakirələr aparıldı.

Tədbirdə Xəzər Universitetinin tələbə və emekdaşları ilə yanaşı Sumqayıt Dövlət Universitetinin tələbələri də iştirak edirdilər.

İSPANIYA

## UniLab LAYİHESİ TƏREFDAŞLARI İLƏ VİRTUAL GÖRÜŞ

SPAIN

### VIRTUAL MEETING WITH UniLab PROJECT PARTNERS

Yanvarın 19-da Xəzər Universitetinin tərefdaş olduğu Erasmus+ UniLab layihəsi çərçivəsində tərefdaş universitetlərin növbəti virtual görüşü keçirildi. Görüş iştirakçılarını salamlayan Erasmus+ UniLab layihəsinin koordinatoru Carme Royo konsorsiuma yeni qatılan universitet üzvlərini və koordinator təşkilatının üzvlərini iştirakçılara təqdim etdi. Sonra Carme Royo Fokus Qrup Mütəzakirələrinin keçirilməsi və onun formatına verilmiş tələblərdən danışdı, tərefdaş universitetləri tədbirləri təşkil edərək göstərilmiş qaydaları əməl etməyi məsləhət görədil.

Layihənin İspaniyalı tərefdaşı olan Pompeu Fabra Universitetinin emekdaşları UniLab çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan starteji plan və modeli iştirakçılara təqdim etdilər.

Carme Royo görüşü yekunlaşdıraraq qeyd etdi ki, Covid-19 pandemiyasının yaradığı çətinliklərə baxmayaraq, layihə öz işini uğurla davam etdirir və bütün tərefdaşlar işlərini vaxtında yerine yetirirler.

UniLab layihəsinin virtual görüşündə Xəzər Universitetini Telim və tədris mərkəzinin direktoru Ülker Bayramova təmsil etmişdir.

On January 7, Khazar University and Middlesex University London have organized the second in a series of webinars within the *Creative Spark* project. The next guest of the seminar "Women in Entrepreneurship: Challenges and Opportunities" was Ms.Zara Huseynova. She is the founder of WoWoman – women empowerment platform as well as several companies such as ALZA boutique and Milana Gelinlik, W\_Space – creative spaces & business café, ReStart – online intensive, Speak Glocal – English language improvement center and Limonlu.az – kids apparel. In addition, she was speaker at several big events such as "TEDxGermany, Latitude 59", Startup weekend" kimi bir sıra böyük tədbirlərdə natiqlik edib.

The event which was held via MS TEAMS commenced with a greeting of Director of Development of Khazar University, Ms. Raziya Isayeva. She spoke about the purpose of a series of seminars held within the Creative Spark project. Further on, Zara Huseynova shared her entrepreneurial experience with students, which she started at the age of 18. She spoke about the importance of motivation, planning, the relationship between employee and employer, which are important in entrepreneurship.

Very interesting discussions over the challenges and opportunities women entrepreneurs face were held during the meeting.

The event was attended by students and staff of Khazar University, as well as students from Sumgait State University.

On January 19, the next virtual meeting of partner universities was held within the project "Erasmus + UniLab", in which Khazar University is a partner. Welcoming the participants, Erasmus + UniLab project coordinator Carme Royo introduced the new university members and members of the coordinating organization to the consortium. Carme Royo then touched upon the organization of Focus Group Discussions and the requirements on its format, advising partner universities to follow the rules when organizing events.

Staff members of the University of Pompeu Fabra, the Spanish partner of the project, presented to the participants the strategic plan and model of the UniLab.

Concluding the meeting, Carme Royo noted that despite the difficulties caused by the Covid-19 pandemic, the project continues to work successfully and all partners are doing their job on time.

Khazar University was represented at the virtual meeting of the UniLab project by Ülker Bayramova, Director of the Training and Education Center.

## XƏZƏR UNIVERSİTETİNİN TƏŞKİLATÇILIĞI

## İLƏ BEYNƏLXALQ KONFRANS

### INTERNATIONAL CONFERENCE ORGANIZED

BY KHAZAR UNIVERSITY

TÜRKİYE PAKİSTAN

TURKEY PAKISTAN

Yanvarın 20-21-də Xəzər Universitetinin Türkiyənin Ankara Universiteti və Van Yüzüncü yıl Universiteti, Pakistanın Müasir Diller Milli Universiteti və Qucarat Universiteti ilə birgə təşkil etdiyi Beynəlxalq Dil, Dilçilik və Ədəbiyyat Konfransı keçirildi.

Konfransın natiqləri müxtalif ölkələrdən olan alimlər idi. Professorlar Muntazar Mehdi (konfransın sədri, Müasir Diller Milli Universiteti, Pakistan), Bob Hodge (Qərbi Sidney Universiteti, Avstraliya), Lance Cummings (Şimali Karolina Universiteti, ABŞ), Assoc. Prof. Dr. Mustafa Güleç (Ankara Universiteti, Türkiyə), Bülent Cercis Tanrıtanır (Van Yüzüncü yıl Universiteti Universiteti, Türkiyə) və digərləri maruze etdilər.

İştirakçı ölkələr Türkiyə, Pakistan, Azərbaycan, İran, Mərakeş, Nigeriya, Hindistan, ABŞ, Malayziya, İspaniya, Almaniya, Avstraliya, İtaliya, Banqladeş və Meksika idi. Adı çəkilmiş ölkələrdən olan tədqiqatçılar 132 elmi tədqiqat işi ilə konfransda çıkış etmişdir. Konfransda təqdimat üçün qəbul olunmuş bütün tezislər öncə ikili röydan keçmişdir.

Xəzər Universiteti İngilis dili və ədəbiyyatı departamentinin Tədqiqat işleri üzrə koordinatoru, konfransın təşkilat komitəsinin üzvü Milana Abbasova konfrans sessiyalarından birinin aparıcısı oldu. Konfransın dinleyiciləri olan department emekdaşları və magistr tələbələri konfrans məqalələrini də təqdim etdilər.

Konfrans iştirakçılarına sertifikat verildi.

International Conference on English Language, Linguistics and Literature was held on January 20-21. The conference was jointly organized by Khazar University (Azerbaijan), Ankara University (Turkey), Van Yuzuncu yil University (Turkey), National University of Modern Languages (Pakistan) and Gujarat University (Pakistan).

The keynote speakers of the conference were scholars from various countries: Bob Hodge (Western Sydney University), Lance Cummings (University of North Carolina, Wilmington), Assoc. Prof. Dr. Mustafa Güleç (Ankara University, Turkey), Bülent Cercis Tanrıtanır (Van Yuzuncu yil University, Turkey). The president of the society named The Englishers Prof. Muntazar Mehdi gave his opening speech at the very beginning of the scientific event.

The participant countries were Turkey, Pakistan, Azerbaijan, Iran, Morocco, Nigeria, India, USA, Malaysia, Spain, Germany, Australia, Italy, Bangladesh and Mexico. The number of accepted papers were 132. All applications underwent a double-blind peer review process. The presentation type of the research works was Oral /Online.

In this conference English Language and Literature Department of Khazar University was among the organizing committee members. The research coordinator of the Department of English Language and Literature Milana Abbasova moderated one of the conference sessions. Moreover, staff members of the department and master students successfully presented their papers and participated at the conference as non-presenters.

All the conference participants were awarded with the certificates.

# UniLab

**UniLab LAYİHƏSİ  
ÇƏRÇİVƏSİNDE FOKUS  
QRUP MÜZAKİRƏSİ**

**FOCUS GROUP DISCUSSION  
WITHIN *UniLab*  
PROJECT**

Yanvarın 29-da Xəzər Universiteti İnnişaf Mərkəzi universitetin tərəfdaslığından UniLab layihəsi çərçivəsində növbəti virtual Fokus Qrup Müzakirəsi təşkil etmişdir. Müzakirənin əsas mövzusu universitet-biznes əməkdaşlığının genişləndirilməsi, tələbələrin təcrübə proqramlarının təşkili, getdikləri şirkətlərdə qarşılaşıqları çətinliklər və həmin təşkilatların göstərdiyi dəstək, gələcəkdə universitet-biznes əməkdaşlığının genişləndirilməsi modelləri idi.

Tədbirin bu dəfəki müzakirə iştirakçıları Xəzər Universiteti Təbiət elmləri və mühəndislik fakültəsinin xaricdə təhsil alan mezunları (Emin Bayramov – Eötvös Lorand Universiteti, Macarıstan; Sərkhan Hacıyev – Pohang Təbiət və Texnologiya Universiteti, Cənubi Koreya; Ruslan Babayev – Milan Politexnik Universiteti, İtaliya) olmuşlar. Tədbirdə Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı vəzifəsini icra edən Dr. Fəxrəndə Əlimardanova, İqtisadiyyat və menecment fakültəsinin dekanı Dr. Jeyhun Məmmədov, İqtisadiyyat və menecment fakültəsinin koordinatoru Dr. Bahadır Baysal, həmçinin UniLab layihəsinin icraçıları Ülkər Bayramova və Sabine Quliyeva iştirak etmişlər.

Dr. Fəxrəndə Əlimardanova və Ülkər Bayramova UniLab layihəsi, onun məqsədləri və tərəfdaları haqqında iştirakçılara ətraflı məlumat vermişlər. Bundan sonra tədbirin gündəliyinə uyğun olaraq müzakirələr başlanmış və mezunlar bu müzakirələrdə çox fəal iştirak etmişlər.

Müzakirə zamanı təcrübə keçən tələbələrin getdikləri şirkətlərdən gözləntiləri, təcrübə zamanı üzəldikləri çətinliklər və mentorların təcrübə zamanı onlara göstərdiyi dəstək, şirkətlərin təcrübə keçən tələbələri gələcək əməkdaşları kimi necə dəyişəndirdiyi, universitetlərdə karyera mərkəzlerinin olması vacibliyi, onum tələbələr üçün şəhəriyyəti və həmçinin da gələcəkdə universitet-biznes əməkdaşlığının yeni modellərinin yaradılması və s. mövzular geniş müzakirə olumluşdur. Müzakirələr əsnasında mezunlar hazırda yaşadıqları ölkədə və təhsil aldıqları universitetdə tələbələrin təcrübələrinin təşkili haqqında da maraqlı nümunələr haqqında məlumat vermişlər.

Tədbirin sonunda təşkilatçılar mezunlara müzakirələrdə göstərdikləri fəallığa görə təşəkkür etmiş və onlara uğurlar azurlamışlar.

On January 29, Khazar University Development Center organized another virtual Focus Group Discussion within the *UniLab* project. The main topics of discussion were the expansion of university-business cooperation, the organization of internship programs for students, the difficulties they faced in the companies and the support provided by these companies, models for expanding university-business cooperation in the future.

This time, the participants of the event were graduates of Faculty of Natural Sciences and Engineering of Khazar University studying abroad (Emin Bayramov - Eotvos Lorand University, Hungary; Sarkhan Hajiyev - Pohang University of Nature and Technology, South Korea; Ruslan Babayev - Milan Polytechnic University, Italy). Dean of the Faculty of Natural Sciences and Engineering Dr. Fakhranda Alimardanova, Dean of the Faculty of Economics and Management Dr. Jeyhun Mammadov, Coordinator of the Faculty of Economics and Management Dr. Bahadir Baysal, as well as the executors of the *UniLab* project Ulker Bayramova and Sabina Gulyeva participated at the event.

Dr. Fakhranda Alimardanova and Ulker Bayramova informed the participants about the *UniLab* project, its goals and partners. After that, discussions were held in accordance with the agenda of the event, and the graduates took an active part in these discussions.

During the discussion, the topics were widely discussed such as the interns' expectations from the companies they worked for, the difficulties they faced during the internship and the mentors' support in this period, how companies value interns as future employees, the importance of having career centers in universities, its importance for students and establishment of future university-business cooperation models. During the discussions, the graduates also provided interesting examples of the organization of student internship programs in the country where they currently live and at the university where they study.

At the end of the event, the organizers thanked the graduates for their active participation in the discussions and wished them success.

**TÜRKİYE**

**"RƏQƏMSAL MÜHİTDƏ AKTİV ÖYRƏNMƏ"  
MÖVZUSUNDA TƏDQİQAT SEMİNARI**  
**RESEARCH SEMINAR ON "ACTIVE LEARNING  
IN DIGITAL ENVIRONMENT"**

Yanvarın 31-də Xəzər Universiteti Təlim və Tədris Mərkəzinin təşkilatçılığı ilə magistr, doktorant tələbələr, akademik heyat və tədqiqatçılar üçün nezərdə tutulmuş virtual tədqiqat seminarı keçirilmişdir.

Qazi Universiteti (Türkiyə) Təhsil fakültəsinin Kompyuter təhsili və təlim texnologiyaları departamentinin emekdaşı Dr. Çələbi Uluylı "Rəqəmsal mühitdə aktiv öyrənmə" mövzusunda təqdimatla çıxış etdi. Dr. Uluylı təqdimatında elektron təhsil, aktiv öyrənmə, Covid-19 pandemiyası dövründə universitetlərin elektron təhsil keçməsi, effektiv onlayn təhsilin verilmesi üçün mövcud olan mixtəslif imkanlar haqqında dinləyiciləre məlumat verdi. Məruzəçi müxtəlif təhsil platformaları vasitəsilə dərslerin, təqdimatların, quizlərin və testlərin hazırlanmasına interaktiv şəkilde iştirakçılara nümayiş etdirdi.

Seminarın sonunda dinləyicilər məruzaçıya onları maraqlanduran sualları türvanlaşdırılar və həmçinin çox maraqlı və interaktiv keçən seminar üçün Dr. Uluylola öz təşəkkürlerini bildirdilər.

**MEDIATS LAYİHƏSİ TƏREFDASLARI İLE VİRTUAL GÖRÜŞ  
VIRTUAL MEETING WITH MEDIATS PROJECT PARTNERS**

Fevralın 1-də Niderland Biznes Akademiyasının koordinatoru olduğu Erasmus+ "Mediasiya: öyrənmə və ictimai transformasiya" (MEDIATS) layihəsi çərçivəsində tərefdəş universitetlərlə birlikdə virtual idarəetmə görüşü keçirilmişdir. Tədbirdə Xəzər Universitetindən Siyasi elmlər və fəlsəfə departamentiñ müdürü Dr. Elmar Mustafayev və Təlim-Tədris Mərkəzinin direktoru Ülkər Bayramova iştirak etmişlər. Tədbir zamanı layihədə indiyə qədər görtülmüş işlər haqqında məlumat verilmiş, Mediasiya ixtisası açılmış tərefdəş universitetlərin hesabatları dinlənilmiş, layihədə qarşıda duran işlər, növbəti görüşlərin və təlimlərin vaxtı müzakirə edilmişdir.

Görüşdə 10 tərefdəş universitetdən (Azərbaycan, Gürcüstan, Ukrayna, Hollandiya, İspaniya və Latviya) nümayəndələr iştirak etmişdir.

İdarəetmə görüşündən sonra Niderland Biznes Akademiyasının rektoru və layihənin koordinatoru olan professor Jan van Zwieten ilə Xəzər Universiteti və Gəncə Dövlət Universitetinin emekdaşları ayrıca görüşmüştür. Görüşdə mediasiya ixtisasının açılması ilə bağlı bir çox məsələlər müzakirə edilmiş və mediasiya ixtisasının yerli qanunvericiliyə və universitetlərin imkanlarına uyğun açılması məsələləri müzakirə edilmişdir. Professör Jan van Zwieten ilə görüşdə Xəzər Universiteti İqtisadiyyat və menecment fakültəsinin dekanı Dr. Ceyhun Məmmədov və İnnişaf Mərkəzinin direktoru Raziya Isayeva da iştirak etmişlər.

**TURKEY**

On January 31, Khazar University Training and Education Center organized a virtual research seminar for master, doctoral students, academic staff, and researchers.

Dr. Chalabi Uluylı, staff member of Gazi University (Turkey) from Faculty of Education, Department of Computer Education and Training Technologies, made a presentation on "Active learning in the digital environment." In his presentation, Dr. Uluylı informed the audience about e-learning, active learning, the transition of education to e-learning during the Covid-19 pandemic, and the various opportunities available for effective online education. The speaker interactively demonstrated to the participants the preparation of lessons, presentations, quizzes and tests through various educational platforms.

At the end of the seminar, the audience addressed their questions to the speaker, as well as expressed gratitude for a very interesting and interactive seminar.



On February 1, 2021, a virtual governance meeting with partner universities was held within the framework of the Erasmus+ "Mediation: Learning and Social Transformation" project (MEDIATS) coordinated by the Netherlands Business Academy. The event was attended by Dr. Elmar Mustafayev, Head of the Department of Political Science and Philosophy at Khazar University, and Ulkar Bayramova, Director of the Training Center. During the event, information was provided on the work done in the project so far, reports of partner universities specializing in mediation were heard, future work on the project, the timing of the next meetings and trainings were discussed.

The meeting was attended by representatives from 10 partner universities (Azerbaijan, Georgia, Ukraine, the Netherlands, Spain and Latvia).

After the meeting, Khazar University and Ganja State University staff met separately with Professor Jan van Zwieten, Rector of the Netherlands Business Academy and Project Coordinator. Many issues related to initiation of the mediation specialty were discussed at the meeting, and the issues were discussed related to the arrangement of this process in accordance with local legislation and the capabilities of universities. Dr. Jeyhun Mammadov, Dean of the Faculty of Economics and Management at Khazar University, and Raziya Isayeva, Director of the Development Center, also attended the meeting with Professor Jan van Zwieten.



## MEDIATS LAYİHƏSİ ÇƏRÇİVƏSİNDE AZƏRBAYCAN MEDİASIYA ŞURASI İLƏ VİRTUAL GÖRÜŞ VIRTUAL MEETING WITH AZERBAIJAN MEDIATION COUNCIL WITHIN MEDIATS PROJECT

Fevralın 8-də Erasmus+ "Mediasiya: öyrənmə və ictimai transformasiya" (MEDIATS) layihəsi çərçivəsində Azərbaycan Mediasiya Şurası ilə virtual görüş keçirilmişdir. Görüşün məqsədi layihənin Azərbaycandan olan tərafdaş universitetlərində mediasiya ixtisasının açılması ilə bağlı məsələlərin, mediasiya ixtisasının yerli qanunvericiliyi və universitetlərin imkanlarına uyğun açılması və tərafdaş universitetlərin Azərbaycan Mediasiya Şurası ilə əməkdaşlığı məsələləri müzakirə edilmişdir.

Görüşdə Niderland Biznes Akademiyasının rektoru və layihənin koordinatoru olan prof. Jan van Zwieten, Azərbaycan Mediasiya Şurasının icraçı direktoru Ruslan Mirzayev, Xəzər Universiteti İqtisadiyyat və menecment fakültəsinin dekanı Dr. Ceyhun Məmmədov, Siyasi elmlər və felsefə departamentinin müdürü Dr. Elmar Mustafayev, Təlim-tədris mərkəzinin direktoru Ülkər Bayramova və Gəncə Dövlət Universitetinin əməkdaşları iştirak etmişlər.

framework of the Erasmus+ "Mediation: Learning and Social Transformation" (MEDIATS) project. The purpose of the meeting was to discuss issues related to the formation of the field of mediation in the partner universities from Azerbaijan in accordance with local legislation and the capabilities of universities and cooperation of partner universities with the Azerbaijan Mediation Council.

The meeting was participated by Prof. Jan van Zwieten, Rector of the Dutch Business Academy and Project Coordinator, Ruslan Mirzayev, Executive Director of the Azerbaijan Mediation Council, Dr. Jeyhun Mammadov, Dean of the Faculty of Economics and Management at Khazar University, Dr. Elmar Mustafayev, Director of the Political Science and Philosophy Department, and Ulker Bayramova, Director of the Training Center, and staff members of Ganja State University.

## ERASMUS+ PICASP LAYİHƏSİNİN GÖRÜŞÜ ERASMUS+ PICASP PROJECT MEETING



Fevralın 8-də İtaliyanın Ud'A Universitetinin (Università degli Studi G. d'Annunzio di Chieti-Pescara) koordinatoru və Xəzər Universitetinin tərafdaş olduğu Erasmus+ "Xəzər Bölgesinin inkişafında universitet-milliəssise əməkdaşlığını hayatı keçirmək üçün istehsalat məlliəssisi pilot kursları" – PICASP (617540-EPP-1-2020-1-IT-EPPKA2-CBHE-JP) adlı layihəsinin ilk idarəetmə görüşü keçirilib.

Virtual keçirilen görüşə Azərbaycandan daha bir tərafdaş universitet – Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Milli Erasmus+ ofisinin əməkdaşları və Miras cəmiyyətinin üzvləri də qoşulmuşlar. Layihədə ümumilikdə altı ölkədən (İtalya, Polşa, Litva, Rusiya, Qazaxstan və Azərbaycan) 11 tərafdaş təşkilat vardır.

Görüşün məqsədi layihə tərafdaşlarının və layihədə işləyəcək əməkdaşların bir-birini tanımış, layihədə həyata keçiriləcək tədbirlər, layihənin bütçəsi və hesabatların hazırlanması qaydaları haqqında məlumatların çatdırılması olmuşdur. Layihədə təmsil olunan universitetlər haqqında təqdimatlar və layihə koordinatorunun qısa icməli dinişənilmişdir. Azərbaycan Milli Erasmus+ ofisinin rəhbəri Pərviz Bağırov layihə tərafdaşlarını təbrik edərək, onlara uğurlar arzulamışdır.

Layihənin virtual görüşündə Xəzər Universitetini inkişaf mərkəzinin direktoru Raziya Isayeva, Təlim və tədris mərkəzinin direktoru Ülkər Bayramova, Karyera mərkəzinin koordinatorı Elnurə Əhmədzadə temsil etmişlər.

On February 8, the first management meeting was held on the Khazar University's partner project entitled "Erasmus + Industrial Enterprise Pilot Courses for University-Enterprise Cooperation in the Development of the Caspian Region" – PICASP (617540-EPP-1-2020-1-IT-EPPKA2-CBHE-JP) coordinated by Università degli Studi G. d'Annunzio di Chieti-Pescara, Italy.

The virtual meeting was also attended by another partner university from Azerbaijan - Azerbaijan University of Tourism and Management, employees of the Azerbaijan National Erasmus + Office and members of the Heritage Corporation. The project has a total of 11 partner organizations from six countries (Italy, Poland, Lithuania, Russia, Kazakhstan and Azerbaijan).

The purpose of the meeting was to get acquainted with the project partners and employees of the project, to provide information on the activities to be carried out, the project budget and the rules on preparation of reports. Presentations about the universities represented in the project and a brief overview by the project coordinator were heard. Head of the Azerbaijan National Erasmus + Office Parviz Bagirov congratulated the project partners and wished them success. Khazar University was represented at the virtual meeting by Raziya Isayeva, Director of the Development Center, Ulker Bayramova, Director of the Training and Education Center, and Elnurə Ahmadzadeh, Coordinator of the Career Center.

## QAZI MÜELLİM: İNANMIRAM Kİ, GƏLƏCƏK HƏYATIMDA, KARYERAMDA BUNDAN UCA ZİRVƏ OLSUN”

2021-ci il fevralın 18-də Azedu.az təhsil portafında “Xəzər”in qazi məzunu Şəmsi Abbasov haqqında məqalə dərc olunmuşdur. Məqaləni oxucularımıza təqdim edirik.



Məlumdur ki, xeyli sayıda Azərbaycan müəllimi Qarabağ uğrunda başlayan Vətən Müharibəsinə öz töhfəsini verdi - ya şəhid oldu, ya da yaralandı, döyüşdən zeferle çıxan qazi oldu. İndi tanıtmaq istədiyimiz İmişli rayonu Hacırustəmli kənd tam orta məktəbinin coğrafiya müəllimi Şəmsi Abbasov təkçə Vətən Müharibəsində deyil, Aprel döyüşlərində də iştirak edib.

### Müəllimlikdən döyüşə

Şəmsi Abbasov 1992-ci ildə İmişli rayonunun Boşcalılar kəndində anadan olub. 2007-ci ilədək Boşcalılar kənd tam orta məktəbində təhsil alan Şəmsi həmin ildən təhsilini davam etdirmek üçün Bakıda yerləşən Kimya-Biologiya Təməyülü Respublika Liseyinə qəbul edilib. 2010-cu ildə Xəzər Universitetinə Tarix və coğrafiya müəllimliyi ixtisasına qəbul olub.

Müəllimlik fəaliyyətinə 2019-cu ildə İmişli rayonunun Hacırustəmli kənd tam orta məktəbində başlayıb. 2015-ci ildə herbi xidmətə yola düşən Şəmsi müəllim Aprel döyüşlərində iştirak edib. Bu döyüşlərdə qazandığı təcrübə ona sonrakı savaşda çox böyük kömək olub.

### Məktəbdən cəbhəyə

Şəmsi müəllim Vətən Müharibəsi başlayan günün sabahı, sentyabrın 28-i müharibədə iştirak etmek üçün cəbhəyə yola düşüb.

Füzuli, Cabrayıl, Xocavənd və Şuşa istiqamətlərindəki döyüşlərdə iştirak edib. Şuşa uğrunda aparılan mübarizənin gedisində yanında partlayış mermi qələpsindən yaralanıb. Əsgər yoldaşları onu döyüş meydanından çıxarıb, müalicə olunmaq üçün hospitala göndəriblər.

Hospitalda torpaqları yağı düşməndən azad etmək coşqusu ilə yaşayan Şəmsi sağalan kimi yenidən geriye - döyüşlərə, əsgər yoldaşlarının yanına qayıdır. Qalib döyüşçü kimi cəbhəden-cəbhəyə cəsaretlə irəliləyib.

Cabrayıl rayonundakı bir çox yaşayış məntəqələrində terror fəaliyyəti aparan erməni yaraqlarının məhv edilməsində də iştirak edib.

### Döyüşçü müəllim deyir:

“Qalib ordunun qalib döyüşçüsü olmaq qürurvericidir. Çox ağır bir döyüş yolu keçdik. Amma sonun qələbə ilə bitəcəyinə inandıq və qalib gəldik! İnanmiram ki, gelecek həyatımda, karyeramda bundan uca zirvə olsun! Vətən Müharibəsində iştirak etmek menim üçün ən böyük zirvədir!

Müharibədə döyüş yoldaşları məni “döyüşçü müəllim” deya çağırırdılar. Galəcək fəaliyyətimdə Azərbaycan əsgərinin Vətən Müharibəsində, döyüş meydanında necə şücaət göstərdiyini şagirdlərimə aşılaması vəzifə borcu kimi qarşımıma məqsəd qoymuşam”.

Şəmsi müəllim dekabrın 27-də ordu sıralarından ehtiyata buraxılıb. Hazırda Hacırustəmli kənd tam orta məktəbində müəllim kimi fəaliyyətini davam etdirir.

Vilayət Əliyev,

İmişli Rayon Təhsil Şöbəsində İctimaiyyətə əlaqələr üzrə məsul şəxs  
<https://azedu.az/az/news/40306-qazi-muellim-inanmiram-ki-gelecek-heyatimda-karyeramda-bundan-uca-zirve-olsun>

# О КАРАБАХСКОЙ ВОЙНЕ

**Дорогой друг Гамлет Исаханлы!**

*Недавно я получил письмо из Латвии от армейского друга, латыша по национальности Агриса Редовича, где он наряду с другими проблемами коснулся и к теме Карабахской войны. При этом он сообщил мне о своей солидарности с нами в этом вопросе, а также о том, что его семья рады нашей победе в этой войне.*

*Одновременно он спрашивал о том, что разве нельзя было найти другого, более цивилизованного решения этого вопроса в «цивилизованном» XXI веке. Я постараюсь удовлетворить его любопытства по этому вопросу и одновременно решит поделиться с вами со своим ответом.*

С наилучшими пожеланиями на грядущий новый 2021-й год  
Ваш Исмикан Юсубов

**Baku 25.12.2020**

**Sveiks, dārgais, senais un labais Draugs!**

**Дорогой Агрис!**

Во первых большое спасибо Тебе и Твоему семейству за то, что вы находитесь на нашей стороне в этой войне, что является для нас огромной моральной поддержкой. На самом же деле мы просили бы всех близких и далеких знакомых просто сохранить нейтралитет, этого нам было бы достаточно. Ну нет же! На пример француз Макрон грозить нам признанием так называемой «Нагорно Карабахской Республики», в то время когда не одно государство, включая и Армению (которая оккупировала 20% нашей территории) не признали эту «марионетку». Каким же идиотом должен быть человек, что бы стараться «быть католиком на голову выше папы римской».

Не хочу сейчас слишком распространяться про этих событий, но пару слов все же думаю надо будет сказать. Так называемая НКАО (нагорно карабахская автономная область) была создана в 1923-м году (при создании СССР) в качестве «крючка» на случай, если какой то субъект Советской империи захочет отдельиться. Думали именно с такими крючками (которые существовали и существуют пока по всему «союзу») помешать им отдельиться и соверенно отбить у них охоту на такие «ненужные» вещи. А фундамент (или лучше сказать мина замедленного действия) был заложен в 1828-ом году, после окончания русско-иранской войны, переселением армян (хайй) из Ирана и Турции на северные районы Азербайджана в качестве русского форпоста.

В конце 80-х годов, когда красная империя трещала по всем швам, армяне НКАО сказали (как обученные попугаи конечно), мы хотим отделиться от Азербайджана и присоединиться вместе с землей обитания к «матери», т.е. к «Великой Армении». Им сказали, что они волны передвигаться на Земле, но не «с азербайджанской землей». И они оккупировали эту землю силой, т.к. давно готовились к этому акту, одновременно разными приемами обезоружив Азербайджан. Например в начале этих диверсий, в то время когда армянам раздавали автоматы калашникова, в Азербайджане собирали у населения охотничье ружья. И в других сферах творились подобные манипуляции.

Ты пишешь что мы освободили какую ту часть нашей территории. Нет мы освободили всю нашу территорию от бандитских формирований, мы заставили их подписать позорный для них акт капитуляции, благодаря огромным всенародным жертвам за победу. Тысячи и тысячи молодые солдаты, офицеры и генералы сложили без всякого сожаления свои головы на алтарь этой великой, с большим долготерпением ожидаемой победы. При этом дружеская Турция играла и хорошо сыграла роль противовеса для Российского фактора.

Армяне оккупировали не только Нагорный Карабах, но еще 7 районов граничащих с НКАО. Они говорили, что возможно мы вернем вам 5 районов, но те 2 района (Лачын и

Келбаджар), которые между НКАО и Арменией мы вам не дадим, лучше будет если вы вообще забудте их навсегда. А эти 5 районов которых возможно вернули бы нам в отдаленном будущем, за 27 лет они привели в такое положение (хуже чем Хиросима и Нагасаки), что не осталось там ни одного стоящего дома. А если какой то дом стоит, то у него кроме стенок ничего нету, ни окна, ни двери, ни крыша над головой. Всех увезли в Армению.

10-го ноября Армения подписала акт капитуляции и дали им время, чтобы сами освободили остальные территории. Многие из них жили в домах азербайджанцев выгнанных в начале конфликта из этих мест. Теперь армяне собирали всякое баракло сколько только могли, грузили в большие машины, взяли даже унитазы и жестяные крыши. Они пересекли почти все деревья и в качестве дрова везли в Армению. А то, что уже не могли взять сжигали. И есть такая, подходящая песня, со словами: «Воры сжигают остальное, покидая обворованных домов». А наши в начале конфликта покидали эти свои родные места с пустыми руками, зимой без теплой одежды, иногда даже без ботинок. Они взяли с собой только свою израненную душу и оскорбленное достоинство. Вот как это было.

А теперь Ты спрашивешь меня о том, что неужели мы в цивилизованном XXI веке для решения спорного вопроса не могли найти ничего кроме войны. Аналогичным вопросом задавался и Ивар, через 20 дней после начала войны (27 сентября 2020), когда наши уже начали освобождать оккупированные деревни и поселки шаг за шагом, каждый день занимали новых стратегических высот, одним словом когда наши ребята ценой своей жизни и крови добились опутимых результатов. Вот в такой момент он писал, что «*стришно было узнать, что у вас началась война*». На что я также через 20 дней реагировал так: «*В последние 30*

*лет нам было хуже страшного, нам было СТЫДНО*». Нам было стыдно от того, что 20% нашей территории оккупировано, мы ничего не делаем, а оккупант «*копынев от безнаказанности*», не только ежедневно, но даже ежечасно глумиться над нами, над целым народом, ищет и находит для этой цели более изощренных методов. Например они меняли названия почти всех более-менее стоящих населенных пунктов оккупированных азербайджанских территорий с азербайджанского на армянский.

Премьер Армении Пашинян танцую на святом месте для азербайджанцев «Джыдыр Дюзу» (букв. «Плато Скачки» где проводились всенародные гуляния азербайджанцев Карабаха) в городе-цитадель Шуше в пьяном виде и держа на руке шашлычного шомпола как сабля, обещал танцующим армянам, что он Шушу сделает столицей Карабаха вместо Степанакерта (который раньше был Панахабадом, а потом Ханкендзи – Город Хана). И они уже построили там «Дворец Парламента», который одним точным и мощным артиллерийским залпом в начале войны был сравнен с землей.

И тот самый Пашинян с высокой трибуны ООН, который в начале этого конфликта почти 30 лет тому назад вынес 4 резолюции, о немедленном и безоговорочном освобождении оккупированных азербайджанских территорий (которые были проигнорированы армянами), во всеуслышание и торжественно заявил: «*Карабах Армения и точка*». На что наш президент Алиев реагировал так: «*Карабах Азербайджан и восхитительный знак*». Что и привело к тому, к чему и должно было привести. А Тебе вот что скажу, «*свинья не выйдет из огорода одним лишь чтением Корана*», вот причина которая привела нас к тому, что пришлось взять томагавк и выйти на тропу войны.

### Исмикан, Твой друг на все времена года и на все 24 часа сутки

P.S. Добавлю только несколько снимков, где можно будет сравнивать как наши покинули свои родные места и как армяне покидают свои обворованные жилища сжигая за собой дома азербайджанцев, где они проживали последние 27 лет (это переселение только из одного - Келбаджарского района, а районов вокруг НКАО были семь, как вы уже знаете).

## "XƏZƏR XƏBƏR"İN AMEA NİZAMI



## ADINA ƏDƏBİYYAT İNSTITUTUNDA BÜROSU



### GÜLNAR SEMA "İLİN GÖNC ALIMI" SEÇİLİB

Gülnar Sema 2 fevral Gənclər günü münasibətə "İlin gənc alimi" seçilib. Qasimlı Gülnar Vəqif qızı AMEA Ədəbiyyat İnstitutunun 29 yanvar 2021-ci il tarixində keçirilən Elmi şurasının qərarı ilə "İlin gənc alimi-2020" nominasiyasına layiq görüllüb.

Ötən il Gülnar Səmanın "Ədəbiyyat məcməsi"nin üçüncü sayında "Molla Nəsreddin"in tədqiqi məsələləri" məqaləsi "Filologiya və senetşünaslıq" jurnalında və "Azərbaycanda özbək ədəbiyyatının tərcüməsi və nəşri" məqaləsi "Müqayiseli ədəbiyyatşünaslıq" jurnalında çap olub.

Onun "Ədəbi proses-2019" üçün yazdığı "2019-cu ildə Azərbaycanın bölgələrində yaranan ədəbiyyata bir baxış" adlı əlli səhifədən artıq tədqiqatı ixtisarla "Ədəbiyyat qəzeti"nin 26 sentyabr 2020-ci il sayında dərc edilib. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı tarixi üçün 15 səhifədən artıq iki oçerk yazmış təhvil vermişdir. Bunlardan başqa, Türkiyə, İran və Özbəkistanda bedii mətnləri, yerli mətbuatda çoxlu publisistik məqalələri işləmişdir.

Gülnar Sema 2014-cü ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi Tənqid şöbəsinə Azərbaycan ədəbiyyatı ixtisası üzrə doktoranturaya qəbul olub. 2019-cu ilin oktyabrında "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında poemə janrinin inkişaf yolu və xüsusiyyətləri" adlı dissertasiyasının müzakirəsi keçirilib.

2017-ci ilin iyun ayından Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi, şöbənin hazırladığı "Molla Nəsreddin" ensiklopediyası"nda məqalələri yer alıb. 2019-cu ilin iyun ayından İnstitutun İctimaiyyət və əlaqələr şöbəsinə müdürü təyin olunub.

**İLK DƏFƏ  
“MOLLA NƏSRƏDDİN”  
ENSİKLOPEDİYASI  
ÇAP OLUNUB**



İlk dəfə olaraq “Molla Nəsrəddin” jurnalının ensiklopediyası hazırlanıb və çap olunub. Ensiklopediya Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsində nəşrə hazırlanıb. Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çap edilən sanballı nəşr akademik İsa Həbibbəylinin təmumi redaktası ilə işıq üzü görüb.

Ensiklopediyamın baş redaktoru AMEA-nun vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyliidir. Tərtib edəni və çapa hazırlayanı filologiya elmləri doktoru, professor Vüqar Əhməd, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva, koordinatoru filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənlidir. Korrektorları Tehmine Veliyeva və Zərin Veliyeva, operatoru isə Şəhnum Səfizadadır.

Nəşrin əsas redaksiya heyətinə Ramiz Mehdiyev, Anar, İsa Həbibbəyli, Teymur Kərimli, Vüqar Əhməd, Asif Rüstəmli, Gülbəniz Babayeva, Aygün Bağırlı və Mehman Həsənlidir. Əsas məqalələrin müəllifləri İsa Həbibbəyli, Asif Rüstəmli, Vüqar Əhməd, Elçin Mehraliyev, Gülbəniz Babayeva, Rauf Sadıxov, Elmira Qasimova, Müştəba Əliyev, Aynurə Paşayeva, Gülnar Qasımlı, Dilber Rzayeva, Tehmine Veliyeva, Şəfəq Nasır və başqalarıdır.

“Molla Nəsrəddin” ədəbi məktəbinin ensiklopediyası” adlı ön sözə akademik İsa Həbibbəyli yazar: “Molla Nəsrəddin” ensiklopediyası” Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığının, bütün molla Nəsrəddinçilərin çoxcəhətli ədəbi-ictimai fealiyyətinin ensiklopedik kitabıdır”. İsa Həbibbəyli və Gülbəniz Babayevinin yazdığı “Görkəmli dövlət xadimi Heydər Əliyev “Molla Nəsrəddin” jurnalı və molla Nəsrəddinçilər haqqında” adlı məqalədə Ümummilli liderin bu istiqamətdə gördüyü işlərdən bəhs edilir.

466 səhifəlik ensiklopediya “Elm” nəşriyyatında çap olunub. Məqalələr əlifba sırası ilə düzülüb. Ensiklopediyanın “Əlavələr” bölməsində jurnalın nəşr olunduğu ünvanlar və mətbəələr, redaktorları və nömrələri haqqında məlumat verilib. Həmçinin, molla Nəsrəddinçilərden bəhs edən doktorluq və namizədlik dissertasiyalarının və kitabların siyahısı da yer alıb.



**“MÜQAYİSƏLİ ƏDƏBİYYATŞÜNASLIQ”  
JURNALI “ASOS İNDEKS”  
BEYNƏLXALQ İNDEKSLƏMƏ  
BAZASINA DAXİL EDİLIB**

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalı elmi nəşrlərin beynəlxalq indeksləşdirmə bazası olan “ASOS indeks” sistemine daxil edilib. “ASOS indeks” Türkiyədə fəaliyyət göstərən və 1500-dən çox jurnalın daxil olduğu tam mətn, bu mətnlərdəki istinad edən istinad edilən arasında əlaqəni təmin edən bir bazadır.

Akademik İsa Həbibbəylinin baş redaktoru olduğu “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalında dünya, o cümlədən türk xalqlarının ədəbiyyatlarının qarşılıqlı müqayisəli təhlili istiqamətində elmi məqalələr çap olunur. Jurnal bundan önce beynəlxalq “Index Copernicus” baza sisteminde də indekslənməyə başlayıb.



# MƏNİM QARABAĞIM VƏ YA QARABAĞ DÜYÜNÜ

**Hamlet İsaxanlı**

*Professor Hamlet İsaxanlı Qarabağ mövzusunda düşüncələrini ətraflı şəkildə qələmə alaraq, bir kitab həcmində ərsəyə gətirib. Müxtəlif dillərdə nəşr olunacaq kitabı jurnalın bu nömrəsindən başlayaraq, hissələrlə oxuculara təqdim edirik.*

## Giriş

Gözel Qarabağ Azərbaycan və Ermənistən, azərbaycanlı və ermənilər arasında gərginliyə, qarşıdurma meydanına, düşmənciliyin alovlanması və savaşlara səbəb oldu. Bu necə oldu? Niçə belə oldu? Nə durur bu məsələnin kökündə? Çıxılmaz vəziyyət, açılmayan düyün necə əmələ gəldi? Düyünü necə açmaq olar? Bu və benzər suallar, həmçinin 2020-ci ilin payızında baş verən 2-ci Qarabağ savaşı ətrafında düşüncələr məri bu yazı üzərində işləməyə çağırıdı. Azərbaycan və erməni xalqları, Azərbaycan və Ermənistən arasında münasibətlər tarixi, xüsusişə son dövrədə baş verənlər, mənim öz müşahidələrim, başıma gelənlər, Azərbaycan və erməni xalqlarının hayatı və qayğıları barədə Azərbaycan və erməni ədəbiyyatı və mətbuatında yazılırlar, indiki vəziyyətdə nə etməli, geleceyimiz necə ola bilər suallarına cavab axtarışı – bütün bunların oxucuya maraqlı ola biləcəyi iddiaşındayam. Birinci növbədə azərbaycanlı və erməni oxularına müraciət edirəm – xüsusilə, ermənilərə. Belə söhbətə ehtiyac olduğunu düşünürəm...

Mən azərbaycanlıyam. Mən qafqazlıyam, Qafqazı pis tanımırəm. Azərbaycan türklərindənəm, Gürcüstanda doğulmuşam. Uşaqlığum və məktəb illərim Gürcüstanda keçib. Valideynlərim Gürcüstanda yaşayıblar. İndi tez-tez Gürcüstana gedirəm, evimizə, Tbilisi'ye, Gürcüstanın digər yerlərinə, universitetlərə...; gürcü dostlarım var, böyük məmənəyyətlə görüşürük, daimi əlaqə saxlayırıq. Şimali Qafqazda, Dağıstanda, Çeçen-İnquşda, Kabardin-Balkarda, Krasnodar və Stavropolda olmuşam, gəzmışəm, dincəlmışəm. Ermənistəni, erməni xalqını tanıyıram. 40 ilə yaxın hər yay Ermənistən dağlarında ailəmlə çadır (dəyə) qurub yaşamışam. Erməni elm və sənat dünyası ilə tanışam. Qafqaz xalqlarının gözel qonşuluq, əməkdaşlıq, dostluq şəraiti olan dinc Qafqaz evində yaşamasını isteyirəm. Bu, bir zamanlar sənki vardı... Araya nifaq düşdü, xalqlar bir-birinə dəydi. Erməni-Azərbaycan davası közərdi, alışdı, alovlandı, bədbəxtlik gətirdi.

Mən azərbaycanlıyam. Hər azərbaycanının öz Qarabağnaməsi var. Harada doğulduğundan, pəşəsindən, cinsindən asılı olmadan hər azərbaycanının bir Qarabağ sevgisi və bir Qarabağ ağrısı var. Qarabağ Azərbaycan mədəniyyətində və Azərbaycan tarixində xüsusi yer tutur. Qarabağ mövzusu, Dağlıq Qarabağ problemi ermənilərin həyatında da böyük rol oynayır.

Bu yazını Qarabağın Azərbaycan üçün nə olduğunu, Azərbaycan təbiətində, Azərbaycanın müsiqi, ədəbiyyat, mədəniyyət, sənət dünyasında nə yer tutduğunu anlatmaqla başlayıram. Qarabağ, Şuşaya gedə bilməmeyim və uzun illər Ermənistən dağlarında keçirdiyim günləri xatırlamaqla davam edirəm. Ermənilər və azərbaycanlılar bir-birini necə tanımışlar, necə yola getmişlər, qonşuluqda necə yaşamışlar – bunu Azərbaycan və erməni ədəbiyyatının dediklərinə və öz müşahidələrimə söykənərək anlamağa, təhlil etməyə çalışmışam. Çar dövründə erməni mətbuatının Azərbaycan türkləri haqqında yazdıqlarına baş vurmuşam. Erməni əsilli sənətkarların Azərbaycanla necə bağlı olduqlarını yada salmışam. Əksər halda dostluğu, sevgini tərənnüm edən ədəbiyyat və mətbuatla yanaşı bəzi araqızısdırıcı yazılarının varlığına da fikir vermİŞAM.

Xalqlararası münaqişələrin, demək olar ki, hamısı tarixi miflərin yaradılması, tarixdə baş verənlərin şisirdilməsi, bir millətin seçilmiş, üstün olması iddiaları ilə bağlıdır. Tarix digər xalqları günahlandırmak, arada düşməncilik toxumu əkmək üçün istifadə edilir. Tarixin təhlükəli olduğunu yada salan tarix fəsəfəsinə baş vurmuşam, çünki, ister-istəməz tarixa qayıtmak, onun heç də biza aşılanan şəkildə olmadığını görmək lazımdır. Qafqaz və Azərbaycan tarixi haqqında, dövlətçilik barədə çox qısa, eskizvari söhbət açıram. Erməni tarixi və tarixçiliyinə, Alban tarixi ətrafindakı duymuşluğa baxmağa çalışmışam. Daha yaxın tarixə, Rusyanın Qafqaza gəlməsinə, Azərbaycan xanlıqları və ermənilər məsələsinə, köçlər və etnik cürbəcürlüyü nəzər salmadan bugünü yaxşı anlamadı olsa.

Tarixin qanlı səhifələrini yada salmağa məcburuq, bu səhifələr bizi qızışdırı bilir, düşmənciliyi şiddetləndirə bilir, amma, nə üçün belə oldu, belə olmaya bilərdimi kimi həyatı vacib suallar da yaradır, bizi düşünməyə, ehtiyatlı olmağa da çağırır. "Erməni məsələsi", 1905-1906-ci illər erməni-müsəlman davası, erməni və azərbaycanlıların müstəqil dövlət qurma cəhdleri, bu yolda qarşı-qarşıya gəlmələri, ərazi davası və qırğınıların, terrorun baş alıb getməsi, təəssüf ki, tariximizdə iz sahib, o iz ilə gedib düşüncələrə dalmışam.

Erməni tarixi və siyaseti barədə söhbət açarkən ermənilərin özünə müraciət etməyi qərara aldum, azərbaycanlı və ya türk müəlliflərini deyil, əsasən erməni şair və yazıçılarını, müxtəlif siyasi baxışları olan erməni siyaset və dövlət adamlarını danışdırıdım. Bütövlük üçün, mənzərəni geniş görəmək üçün doğru yol göstərən, sülhə çağırıran, galəcəyi düşünənlərlə yanaşı tarixi yaddaşı əldə bayraq tutub savaşa çağırılanları da təqdim etdim.

Dağlıq Qarabağın Sovet dövrü, Ermənistən-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi, 1-ci Qarabağ savaşı, savaş sonrası həyat və siyaset, bəzi erməni dövlət adamları və ziyalılarının hərb və sülh düşüncələrinə yer verdim. Ermənistən-Azərbaycan münaqişəsi ətrafında gördüğüm bir neçə iş, keçirdiyim görüşləri də unutmadım. 2-ci Qarabağ savaşının baş vermə səbəbləri, ağlı Qarabağ düyünün açılması, sülh yaranma ehtimalının yüksəlməsi kimi məsələləri şərh etdim. Nəhayət, bu yazını nə etməliyik, yolumuz hayanadır, dayanıqlı sülhü necə əldə edək, necə qoruyaq, dinc-yanaşı yaşamaq üçün azərbaycanlı və ermənilər nə etsələr yaxşıdır kimi suallara cavab axtarmaqla, yaxın, dinc, xoş gələcək arzusu ilə başa çatdırıram.

### Nəğmələr gülüstanı

Qarabağdan uzaqda, Gürcüstanda, bir kənddə doğulub böyükən uşaq kimi mən Qarabağı necə tanıdım? Səməd Vurğunun məşhur "Azərbaycan" şeirinin bu misraları dillər əzberidir:

Könlüm keçir Qarabağdan  
Gah bu dağdan, gah o dağdan

Axşam üstü qoy uzaqdan  
Havalansın Xanın səsi  
Qarabağın şikəstəsi.

Burada Qarabağın dağlar diyarı və böyük müsiqi məkanı olduğu vurğulanır, məşhur *Qarabağ şikəstəsi* və onun bənzərsiz ifaçısı Xan Şuşinski vəsf olunur. Mənim Qarabağimdə bu misraların xüsusi yeri olub.

**Qeyd.** Deyilənə görə, S. Vurğun bir gün küçədə Xan Şuşinski ilə görüşəndə "Xan, səni də tarixə yazdım" deyir. Xanın başa düşmədiyini görünən şair ona bu misraları oxuyur.

Dəqiq tarixi yaxşı məlum olmayan, 20-ci əsrin birinci yarısında yaranmış və xalq mahnısı kimi geniş tanınmış "Şuşanın dağları" mahnısı isə birbaşa böyük Xan Şuşinski'nin adı ilə bağlıdır; Bu mahnı Şuşanın "dağlarını, bağlarını, qızlar oylağını", həmçinin, İsa bulağını, axşamlarını yada salır. Segahlarında yazılmış bestə Xan'ındır, mümkünkündür ki, sözlər də onundur:

Şuşanın dağları başı dumanlı,  
Qırmızı qoftalı, yaşıl turmanlı,  
Dərdindən ölməyə çoxdu gümanum.

*Nəqərat:*  
Ay qız, bu nə qaş - göz, bu nə tel,  
Ölərəm dərdindən, onu bil,  
Danışmasan da balam, barı gül.

Şuşada axşamlar yanar ulduzlar,  
Onlardan gözaldi gəlinlər, qızlar,  
Oturub yol təstə yarımı gözlər.

*Nəqərat.*

Şuşanın hər yandan gəlir sorağı,  
Tərifə layiqdir İsa bulağı,  
Dağları, bağları, qızlar oylağı.

*Nəqərat.*

Bu mahnını oxumayan xanəndə tapmaq çətindir. Əbülfət Əliyev, Yaqub Məmmədov, Veli Məmmədov və Arif Babayevin ifalarından həzz almışam.

"Qarabağ şikəstəsi" və "Şuşanın dağları"ndan sonra uşaq vaxtı dinlədiyim "Qarabağın maralı" mahnısı kəndimizdə çox sevilirdi. Şövkət xanum Ələkbərova və Sara xanum Qədimova'nın ifasında eşitdiyim bu mahnını bəzən "Azərbaycan maralı" adlandırırdılar.

Turşsu olsun yaylağımız  
Gözel Şuşa oylağımız

Sən olaydır qonağınız  
Qarabağın maralı.

Çıxaq Qırıqxız yaylağına  
Ceyran-cüyür oylağına  
Enək İsa bulağına  
Qarabağın maralı...

Bələliklə, xəyalən Turşsu, Şuşa, Şuşanın dağları, Qırıqxız yaylağı və İsa bulağı və oralarda gəzən gözəl Qarabağlı qız – Qarabağın maralı ilə tanış oldum, o yerlərin qonağı oldum, Cıdır düzündə gəzdim.

Səsimdə bir məlahət olmasa da, mahnu oxumağı, zümrümə etməyi çox sevirdim, indi də belə yəm. Xoşuma gələn, orta məktəbdə oxuduğum mahnılardan biri də Əşrəf Abbasov'un bəstələdiyi və Mobil Əhmədovun gözəl ifa etdiyi "Qarabağın qızları" adlı sadə mahnu idi.

El bilir ki, gözəldir  
Qarabağın qızları  
Od salır ürəklərə  
Hərbaxanda gözləri

Gülə bənzər üzləri  
Şirin olur sözləri  
Nə gözəldir, nə qəşəngdir  
Qarabağın qızları...

Bakıda ali məktəbdə təhsil alarkən Qarabağla bağlı eşitdiyim bir populyar musiqi Cahangir Cahangirov'un bəstələdiyi və "Cənnətim Qarabağ" adı ilə tanılmış mahnu idi. Bu mahnu Şövkət xanım və Sara xanımla yanaşı Flora xanım Kərimova və digər müğənnilərin ifasında səsləndi.

Cənnətim Qarabağ  
Zinətim Qarabağ  
Nəğmələr gülüstanısan  
Sevgi dastanısan.

Gözəl Şuşa  
Bir tamaşa  
Yay günləri sərin...

Və bir qədər sonra xoşuma gələn daha bir Qarabağ mahnısı meydana çıxdı. Bəhram Nəsibov'un bəstələdiyi və "Anadır arzulara hər zaman Qarabağ" misrası ilə anılan bu mahnu görkəmli Qarabağ xanəndəsi Arif Babayev'in ifasında yadda qaldı.

Bu çəmənlərdə gəzib Vaqifin şux gözəli  
Ruhunu burdan alıb Natəvanın qəzəli

Anadır arzulara hər zaman Qarabağ  
 Danışan dil-dodağım tar-kaman Qarabağ  
 Qarabağ, can Qarabağ, ana yurdum.

### Şuşa oxuyur

Populyar mahnular, albəttə, bəlli məkanın, gözəlliyn, sevginin tərənnümündə əvəzsizdir, onlar ürəyimizin telləri ilə oynayır. Musiqi kimi universal dil varmı?! Qarabağın torpağı, suyu və havasının tərkibini təşkil edən əsas maddə musiqidir! Qarabağ oxuyur! Qarabağlılar oxuyurl! Qarabağlı xanəndələri saymaq, hətta tanınmışların adını çəkmək uzun işdir. Görkəmli rus şairi Sergey Yesenin Şərqə, Şiraza getmək istəyini belə əsaslandırmışdı: «Недаром мусульмане говорят: если он не поет, значит он не из Шушу, если он не пишет, значит он не из Шираза» ("Мусelmanlar əbəs yerə demirlər: əgər o oxumursa, deməli o şuşalı deyil, əgər o yazmursa, deməli o şirazlı deyil"). (Из письма Г. Бениславской, 8 апреля 1925 г.).

Məktəb illərində musiqi və teatr tarixi ilə çox maraqlanırdım, bu barədə əlimə keçən ədəbiyyatı oxuyur, əlimə keçməyənləri əldə etməyə çalışır, Azərbaycan radiosu – o nəhəng mədəniyyət ocağından gen-bol bahralanırdım. Azərbaycan muğamını formalasdırıran məşhur xanəndələrdən Hacı Hüsnü'nün (1839-1898) səsini və böyük tarzən, Azərbaycan tarının islahatçısı, Azərbaycan muğamının inkişafına böyük töhfə vermiş Sadıqcan'ın (1846-1902) sənətini dinləyə bilməsək də (onların fəal olduğu illər səsin yazıya alınmasından əvvəlki dövərə aiddir), onlar haqqında gözel xatirələr qalmışdır. Xoşbəxtlikdən böyük Cabbar Qaryagdioğlu'nun (1861-1944), onun bəzi müasirlərinin - müxtəlif dillərdə muğam oxuyan, Bülbülcan adı ilə əzizlənən Əbdülbağı Zülalov (1841-1927), Məşədi İsi (?-1905), Keçəcioğlu Məmməd (1864-1940), Məşədi Məmməd Fərzəliyev (1872-1962), Zabul-segahı çox gözəl oxuduğuna görə Zabul Qasim adı ilə tanınan Qasim Abdullayev (1873-1927), Mecid Behbudov (1873-1945), segah muğamını gözəl oxuduğuna görə Segah İslam adı ilə tanınan İslam Abdullayev (1876-1964), Zülfü Adığözəlov (1898-1963) kimi xanəndələrin səsləri yazıya alınmış, məclislərdə onların sehrinə düşənlərlə yanışı sonrakı nəsillər də, içində biz olmaqla, onların sənətini duya bilmışik.

İlk dərslerini məşhur tarzən Sadıqcan'dan alan Şuşalı Qurban Pirimov (1880-1965) özü də məşhur tarzən oldu. Şuşalı Məşədi Cəmil Əmirov (1875-1928) tarzən və bəstəkar kimi tanındı. Seyid Şuşinski (1889-1965), Bülbül (1897-1961), Xan Şuşinski (1901-1979) – bu adalar nələr söyləyir! Xan Şuşinski qarabağlı Pənahəli xanın nəslindəndir (Pənahəli xandan sonra 5-ci nəslin nümayəndəsidir). Bu görkəmli xanəndələr hamısı qarabağlıdır, daha dəqiq desək, şuşalıdır! Sonrakı nəsil Şuşa xanəndələri surasında Əbülfət Əliyev (1926-1990) seçilirdi. Qarabağlı xanəndələrin sayı-hesabı bilinmir, Qarabağda doğulmuş və bu gün fəaliyyətdə olan, musiqi sənətimizi zənginləşdirən çoxsaylı görkəmli xanəndə və ifaçılar öz canlı konsertləri ilə, radio və televiziyyada çıxışları ilə, indi həm də internet vasitəsilə milyonlarla insana zövq verirlər.

Şuşa musiqi məktəbinin yaradıcısı, görkəmli xanəndələrin yetişməsində böyük rol oynamış Xarrat Qulu (1823-1883) və musiqişunas, müəllim, geniş bilik və bacarıq sahibi olan Mir Möhsün Nəvvab (1833-1918) xüsusü qeyd olunmalıdır. Mir Möhsün Nəvvab Hacı Hüsnü ilə birlikdə xanəndə yetişdirən, xanəndə təkmilləşdirmə məktəbi sayılan musiqi məclisi yaratmışdı. O, Məclisi-fərmanış adlı şairlər məclisini də başçılıq edirdi.

Adlarını çakdiyimiz bu böyüklər ya Şuşa şəhərində, ya onun yaxınlığında doğulmuşlar, Şuşa mühitində yetişmişlər. Bir xalqın mədəniyyətinə bir şəhər nə qədər töhfə verə bilər?! Şuşa öz musiqili

mədəni mühiti ilə Qafqazın və xüsusilə Azərbaycanın əsas mədəni mərkəzlərindən biri olub; onu Azərbaycan mədəniyyətinin beşiyi adlandırırlar. Bu baxımdan Şuşa ilə müqayisə oluna bilən ikinci şəhər göstərmək çətindir. Azərbaycanlılar üçün Şuşa nədir? Almanlar üçün Vienna, italiyalılar üçün Milan ya Florence, ruslar üçün Sankt-Peterburq, yaponlar üçün Kyoto, israillilər və fələstinlilər üçün Yeruşəlim (Qüds, Jerusalem) necə əzizsə, azərbaycanlılar üçün Şuşa elə əziddir. Şuşa mühiti dünyaya dahi bəstəkar, yazıçı və publisist, pedaqoq, musiqi nəzəriyyəçisi və musiqi təşkilatçısı Üzeyir Hacıbəyov'u (1885-1948) bəxş etdi. Şuşa musiqi və teatr həyatında böyükmiş Üzeyir bəy Azərbaycan polifonik musiqisini - muğamı Avropa polifonizmi ilə sintez etdi, Azərbaycan bəstəkarlıq məktəbinə yol açdı. Şuşalılar - Üzeyir bəyin bəstəkar qardaşı Zülfüqar Hacıbəyov (1884-1950), bəstəkar Soltan Hacıbəyov (1919-1974), aktyor və rejissor Şəmsi Bədəlbəyli (1911-1987), opera solisti Sürəyya Qacar (1910-1992), aktrisa Barat Şəkinskaya (1914-1999), aktyor və rejissor Mehdi Məmmədov (1918-1985), bəstəkarlar Zakir Bağırov (1916-1996), Əşrəf Abbasov (1920-1992), Süleyman Ələsgərov (1924-2000) və b. bəstəkarlıq və teatr sənətinin inkişafında Üzeyir bəyi izlədilər.

## Qarabağdan güc alanlar

Dağlıq Qarabağ öz ətrafi – Aran Qarabağ və Dağətəyi Qarabağla birlikdə vahid sosial-iqtisadi məkan əmələ getirir, bunlar bir-biri ilə sıx surətdə bağlıdır, aqrar və sosial sahə, təhsil və mədəniyyət üzrə bir-birini tamamlayan, bir-birini gücləndiren bölgelərdir. Məsələn, Ağdam və Şuşa çox işlərdə yanaşı olmuşlar, bir-birinə dayaq olmuş, bir-birilə yarışmışlar. Şuşalı elm adamları arasında botanik alim Valide Tutayuk (1914-1990) yada düşür. Ağdam Azərbaycana neçə-neçə istedadlı elm və sənət adamı bəxş etmişdir: yazıçı S.S. Axundov (1875-1939), kristalloqraf alim Xudu Məmmədov (1927-1988), Qeyri-salis sistemlər və idarəetmə üzrə mütəxəssis, professor Rafiq Əliyev (1942), Bakıda anadan olmuş, lakin, atası ağdamlı olan, uşaqları Qarabağda muğam öyrənən xanəndə Sara Qədimova (1922-2005), xanəndələr Arif Babayev (1938), Qədir Rüstəmov (1935-2011), Səxavət Məmmədov (1953-1991), Mənsum İbrahimov (1960), tarzən Ramiz Quliyev (1947)... Görkəmlı Qarabağ xanəndələri arasında Füzuli rayonunda doğulmuş İslam Rzayev'i (1934-2008) və ağcabədili Yaqub Məmmədov'u (1930-2002) da yada salmaq lazımdır; tanınmış filoloq və diplomat professor Vilayət Quliyev (1952) də Ağcabədi'də doğulmuşdur. Dağlıq Qarabağ ətrafi bölgələrdə yetişmiş görkəmlı insanları saymaq kimi çətin işi öhdəmə götürmüram.

Kökü Qarabağdan olub başqa yerde doğulan məşhurlar da az deyil. Şuşalı bəstəkar Zülfüqar Hacıbəyov'un (1884-1950) Tiflisdə doğulan oğlu, bəstəkar və dirijor Niyazi (1912-1984), şuşalı tanınmış pedaqoq Bədəl bəy Bədəlbəyli'nin ailəsində Bakıda doğulan bəstəkar və dirijor Əfrasiyab Bədəlbəyli (1907-1976), şuşalı xanəndə Məcid Behbudov'un oğlu, Tiflisdə doğulan Rəşid Behbudov (1915-1989), şuşalı Məşədi Cəmil Əmirov'un ailəsində, Gəncədə dünyaya göz açan bəstəkar Fikrət Əmirov (1922-1984), şuşalı xanəndə Zülfü Adıgözəlov'un oğlu, Bakıda doğulan bəstəkar Vasif Adıgözəlov (1935-2006), şuşalı Bülbül'ün oğlu, Bakıda doğulan bəstəkar və müğənni (və diplomat) Polad Bülbüloğlu (1945), şuşalı Ş. Bədəlbəyli'nin Bakıda doğulan övladı, görkəmlı pianoçu və musiqi təşkilatçısı professor Fərhad Bədəlbəyli (1947) kimi tanınmış bəstəkar, xanəndə və müğənniləri də Şuşa musiqi məktəbinin nümayəndəsi saymaq olar. Musiqi ilə bağlı olmayan məşhurlar arasında da əsl Şuşadan və Qarabağdan olanlar var. Buna misal olaraq Şuşadan Lənkərana köçmiş ailədə, Lənkəranda doğulmuş general Səməd bəy Mehmandarov'un (1855-1931) adını çəkmək olar.

## Qarabağ: sənət, canlı ələm, məktəb

Qarabağ deyəndə hər şeydən əvvəl, təbii olaraq, musiqi yada düşür. Qarabağlılar ədəbiyyat, elm və təhsil, memarlıq və teatr, aqrar təsərrüfat və sənaye, hərbi iş kimi sahələrə də qiymətli töhfə vermişlər. Qarabağ tarixi və Qarabağ hayatı gözəl, incə sənət növləri, flora və fauna gözəlliyi, öyrənməyə, biliye can atan insanları ilə seçilmişdir. 18-ci əsrin ikinci yarısında Şuşada inkişaf etmiş xalçatoxuma işi Qarabağın dağ və aran bölgələrinə də yayıldı. Çoxçəsidi Qarabağ xalçaları parlaq rənglərinə və özünəxas naxışlarına görə tanınır. Xalçaçı rəssam və xalçaşunas Lətif Kərimov (1906-1991) Şuşada xalça toxumaqla tanınmış bir nəslin nümayəndəsidir.

Qarabağın təbiət gözəlliyindən ürəkdolusu söhbət açmaq təbiidir. Şuşa ətrafında rast gəlinən və qırmızı kitabə düşən Xan bülbül adlı çoxillik bitki gül üzərinə qonmuş bülbülü xatrladır. Ofris bitki qrupuna (*ophrus mammosa*) aid edilən bu nadir gül Şuşanın, Qarabağın rəmzi sayılır. Xan bülbül gülü bülbül və gül arasındaki məhəbbət əfsanəsinin də rəmziidir. Qarabağ adını tanıdan *Qarabağ atlari fenomen*'ni urutmaq günah olardı. Şərqiñ ən yaxşı at növlərindən biri olan Qarabağ atlarını çəkinmədən dünya şöhrətli deyə tərif etmək olar. Pənaheli xan vaxtından üzü bəri Qarabağda atçılıq inkişaf etmişdir. Sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızı Xurşudbanu Natəvan xanum Qarabağ atlarının yetişdirilməsi və tanılılması işi ilə xüsusi məşğul olmuşdur. Qarabağ atları dünya sərgilərində qızıl daxil olmaqla medallar və fəxri fərmanlara layiq görülmüşdür. Qarabağ atları, onların xüsusiyyətləri, istifadəsi və şöhrəti haqqında Avropa, Asiya və Rusiyada diplomatlar, səyyahlar, şair və yazıçılar, o cümlədən Lermontov, Puşkin, M.F. Axundov, L. Tolstoy, Qurban Səid söhbət açmışlar. "Слово «Карабах» в России вызывало вовсе не географическое представление, а образ необыкновенно красивого и породистого скакуна" ("Qarabağ" sözü Rusiyada heç də coğrafi təsəvvür deyil, qeyri-adi gözəl və bərk qaçan cins at obrazı yaradırdı"). (Мариэтта Шагинян. Советское Закавказье. 1946; c.242). SSRİ dövründə Ağdam atçılıq zavodu Qarabağ atlarının yetişdirilməsi ilə məşğul olmuşdur.

Qafqaz Rusiyarın hakimiyyəti altına keçdikdən sonra Rusiya hökumətinin yürütdüyü təhsil siyasəti və yerli xalqın maddi köməyile yeni tipli məktəblər açılmağa başlandı. Şuşa Qafqazın təhsil mərkəzlərindən biri idi. Azərbaycan ərazisində ilk qəza (uyezd) məktəbi 30 dekabr 1830-cu ildə Şuşada açılıb; sonrakı 3 ildə ardıcıl olaraq Nuxa, Bakı və Gəncədə qəza məktəbləri açıldı. Azərbaycan ərazisində ilk müsəman məktəbləri 1849-cu ildə Gəncə, Şuşa, Şamaxı və Bakı'da açıldı (Tiflisdə şia məktəbi 1847-də, sünni məktəbi isə 1848-ci ildə açılmışdı). Zaqqafqaziyada qəza məktəbləri əsasında yaradılan ilk 6 illik şəhər məktəbi də Şuşada fəaliyyətə başladı (1874). Bir cəhəti qeyd etmək istəyirəm – açılan bu məktəblərin şagirdləri arasında ilk zamanlar Azərbaycan türkləri azlıqda idi, sonra onların sayı artmağa başladı; Əhməd bəy Ağaoğlu xatirələrində "girdiyim üçüncü sinifdə 45 tələbədən yalnız üçü türk idi" deyə yazar (Şuşa, Peterburq və Paris xatirələri. Atatürkə iki məktub. Çapar Yayınları, Bakı, 2019; s. 36). İlk dəfə Kazanda yaradılan (1871) rus-tatar məktəbi ideyası Rusiya müsəlmanları arasında şöhrət qazandı: Bakıdan sonra Şuşada rus-tatar məktəbi açıldı (1893). Şuşada realnı məktəb və qız məktəbi də fəaliyyət göstərirdi.

### Nərmənəzlik bayati

Musiqi olan yerde şeir də var, ədəbiyyat da, teatr da. Qarabağ şairə də, yazıçıya da, həm qarabağlı yazıçılara, həm də Qarabağı sevən, Qarabağı vəsf edən digər yaradıcı şəxslərə ilham qaynağı

olmuşdur. Qazaxlı məşhur şair Molla Pənah Vaqif (1717-1797) Qarabağda yaşamış, Qarabağ xanı İbrahimxəlil xanın sarayında vəzirliyə qədər yüksəlmış, gözəlləri vəsf edən qoşma və qəzəllərinin əksəriyyətini Qarabağda yazmışdır. Lakin, zənnimcə, Qarabağ haqqında gözel misralar Vaqifə deyil, onun dostu və yerli şair Molla Vəli Vidadi'yə (1709-1809) məxsusdur. Molla Vəli Vidadi'nin Vaqiflə müşaire'sindən bu misralar dillerə ezbəridir:

Külli Qarabağın abi-həyatı  
Nərmə-nazik bayatıdır, bayatı  
Oxunur məclisdə xoş kəlimati  
Ox kimi bağrını dələr, ağlarsan!

Şairlərimiz Qarabağın gözəlliyyini, Qarabağla bağlı tarixi hadisə və əfsanələri şeirə düzmişlər. Qazaxlı böyük şair Səməd Vurğun Qarabağı çox sevirdi. Onun *Qız qayası* əfsanəsi barədə yazdığı poemə ("Qız qayası") 1938-ci ildə nəşr olunmuşdu.

Dağların döşündə durur Qarabağ  
Xəyalı gəzdirir hər qaya, hər dağ  
.....  
Mən Cıdır düzünü gördüğüm zaman  
Keçmişəm gecələr Çanaqqaladan  
Orda dinləmişəm bir qız səsini  
Bülbülün Qarabağ şikəstəsini.  
Bir yanda tar səsi, bir yanda qaval...  
Boynunu bükmüşdür dağlarda maral  
Çoxmuşam dağların göy yaxasına  
Doyunca baxmışam Qız qayasına...

Qarabağı görən onu yaddan çıxara bilməz, çoxsaylı xatirələr, şeir və digər bədii əsərlər bunu təsdiq edir. Təbii ki, Qarabağda doğulub boyra-başa çatan adam qəriblikdə Qarabağ üçün danxacaq. Qarabağ xanı İbrahimxəlil xanın qızı Ağabeyim ağa Fətəli şaha girov göndərilmişdi. İnce qəlbli ağlı Ağabeyim ağa Qarabağı yaddan çıxara bilmirdi:

Mən aşiqəm Qarabağ  
Şəki, Şirvan, Qarabağ  
Tehran cənnətə dönsə  
Yaddan çıxmaz Qarabağ.

**Qeyd:** Bu bayatının bir neçə fərqli deyilişi mövcuddur, məsələn, "Şəki, Şirvan, Qarabağ" misrası əvəzinə "Qara salxım, qara bağ".

Qarabağın ən tanınmış şairi şuşalı Qasim bəy Zakir (1784-1857) olub. Digər iki şuşalı - Xan qızı Natəvan (1832-1897) və Fatma xanım Kərimə (1841-1898) də kifayət qədər istedadlı şair olmuşlar. Qarabağlı yazıçılar Nəcəf bəy Vəzirov (1854-1926), Əbdürrəhim bəy Haqverdiyev (1870-1933) və Süleyman Sani Axundov (1875-1939) Azərbaycan dramaturgiyasının inkişafında misilsiz rol oynamışlar. Haqverdiyev musiqi və teatrın inkişafına da öz töhfələrini vermişdir. S.S. Axundov isə öz

"Qorxulu nağılları" ilə, xüsusilə "Qaraca qız", həmçinin, "Nurəddin" hekayələri ilə həm də Azərbaycan uşaq ədəbiyyatının klassiki sayılır.

Şuşalı yazıçı və diplomat Yusif Vəzir Çəmənzəminli (1887-1943) öz həyat hekayəsini Qarabağ haqqında deyilmiş bayatlılarla başlayır:

Qarabağda talan var,  
Zülfü üzə salan var.  
Gedirsən tezcə qayıt  
Gözü yolda qalan var.

Əslim qarabağlıdır,  
Sinəm çarpaz dağlıdır.  
Nə gələn var, nə gedən  
Məgər yollar bağlıdır?

Və şəhərin keşməkeşli tarixini vərəqləyir, bu gününü xatırlayır: "Dağ başında yazı-yayı yaşılla-  
ğa, payızı-qışı dumana və qara bürünmüs bir şəhər təsəvvür ediniz. Bu mənim şəhərimdir... Şəhə-  
rin hər nöqtəsi bir tarix söyləyir: İbrahim xan kahası, Məlik Şahnəzər kahası, Şahnişin, Cıdır düzü,  
Dovtələb, Divanxana qabağı, Topxana... hərəsi bir kitab, qanlı və dəhşətli bir səhifədir. Mən də bu  
macəralı şəhərdə dünyaya geldim. Taleym bu imiş" ... Yusif Vəzir Şuşada məktəbdə oxuduğu za-  
man erməni-türk münasibətinin necə olması barədə qısa fikir söyləyir: "Erməni-türk münasibətinə<sup>1</sup>  
geldikdə o zaman heç də kəskin bir məsələ deyildi. Geniş kütlə qardaşcasına yaşayır, ortada da heç  
bir münaqışlı məsələ yox idi: erməni əməkçiləri – dərzilər, bənnalar, dülgərlər... türk arasında  
işlərdilər, kirvəlik edərdilər. Geniş kütlə erməniyə "dinayın qardaş" deyərdi. Xalq məscid və kilsə  
ayrılığı ilə belə hesablaşmaq istəmirdi: türklərin nəzir eləyib, kilsə həyatində qurban keşdiyini və  
ermənilərin türk pirinə şam gətirdiklərini çox görmüşəm ("Həyatımın 20 ili").

Firidun bəy Köçərli (1863-1920), "həssas bir insan, qərəzsiz ədəbiyyatçı, yorulmaz bir maarifçi"  
(A. Şaiq) olan bu şəxs, pedaqqoq, jurnalist və naşir Haşım bəy Vəzirov (1867-1916), publisist və "Yeni  
Türk Əlifbəsi" hərəkatının fəal üzvü Fərhad Ağazadə (1880-1931) də Şuşada doğulan dəyərli ziya-  
hlardandır. Şuşada doğulmuş məşhurlar sırasında böyük siyasetçi, jurnalist və mütəfəkkir bir in-  
san - Əhməd bəy Ağayev (Ağaoğlu, 1969-1939) xüsusi yer tutur. Uzaqlarda keşməkeşlərlə dolu hə-  
yat keçirmiş Əhməd bəy vətənini - "Qısı kəklikləri, turacları, qırqovulları bol olan Qarabağ", "yay-  
da isə 1200 metr hündürlükdə bir dağın başında qartal yuvası kimi qonmuş, suları buz kimi Şu-  
şa"<sup>2</sup>nu unutmurdu (Əhməd bəy Ağaoğlu. Şuşa, Peterburq və Paris xatirələri. Atatürkə iki məktub. Çapar  
Yayınları, Bakı, 2019; s. 27-28).

Hacıbəyov qardaşlarının kiçiyi, yazıçı və jurnalist Ceyhun Hacıbəyli (1891-1962) 1919-ci ildə Pa-  
ris Sülh Konfransına gedən Azərbaycan nümayəndə heyətinin üzvü olmuş və geri dönməmiş, Pa-  
risdə yaşamış və yazış-yaratmışdır. O, Qarabağ və türkumiyyətlə, Azərbaycan folkloru nümunələ-  
rini, əsasən kiçik həcmli poetik formaları toplamış, orijinalı, fransızca tərcüməsi və qısa şəhərlərle  
"Qarabağ dialekt və folkloru (Qafqaz Azərbaycanı)" adı altında Journal Asiatique'də dərc etdir-  
mişdir (Djeyhoun Bey Hadjibeyli. Le Dialecte Et Le Folk-Lore Du Karabagh (Azerbaïjan Du Caucase). Journal  
Asiatique, CCXII, Paris, 1933).

Əlbəttə, görkəmli qarabağlıları sayıb qurtarmaq kimi məqsədim yoxdur. Sadəcə, uşaq və ilk  
gənclik illərimdə Şuşanı, Qarabağı və Qarabağın həlledici rol oynadığı Azərbaycan mədəniyyətini  
kimlər və nələr vasitəsilə tanıldığımı qısaca yadına saldım...

## Ürəkdə qalan arzu

Leninqrad Maliyyə - İqtisad İnstitutu öz Bakı filialında riyaziyyat kafedrasının müdürü vəzifəsini tutmaq üçün müsabiqə elan etmişdi. 1988-ci ilin yaz aylarında Leninqrad riyaziyyatçılarının dəvəti və təkidi üzrə bu müsabiqədə iştirak etməli oldum. O zaman Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutu (İndiki Azərbaycan Dövlət İqtisad Universiteti) rüşvətin geniş yayılması maddəsi ilə Sovet Siyasi Bürosunda (Politbüro'da) müzakirəyə çıxarılmış və bağlanmışdı; həmin institutun əsasında yeni ali məktəb yaratmaq və onu Leninqrad Maliyyə - İqtisad İnstitutunun filialına çevirmək qərarı alınmışdı. Müsabiqədə çox adam iştirak edirdi; müəyyən macəralardan sonra Leninqrad Maliyyə - İqtisad İnstitutunun Elmi Şurasında kafedra müdürü seçildim və işe başlamaq üçün Bakıya qayıtdım.

İlk işim, təbii ki, riyaziyyat kafedrası üzvləri ilə tanışlıq idi. Kimin riyaziyyatın hansı sahəsi üzrə mütəxəssis olması və hansı fənləri tədris etması barədə söhbət edirdik. Hərə qısaca özünü təqdim edirdi. Müəllimlərin dördü ya beşi qarabağlı idi. Mənə "Qarabağı yaxşı tanıyırsınız mı" deyə soruşanlara "yox" cavabı verməli oldum; Qarabağı musiqisinə və böyük mədəniyyətinə görə çox sevdiyimi, ancaq bu gənə kimi Dağlıq Qarabağa, o cümlədən Şuşaya gedə bilmədiyimi təəssüflə və utana-utana qeyd etdim. Müəllimlərdən biri tez münasibət göstərdi: indi Qarabağda ermənilər işi qarışdırıblar, yəqin bir-iki aya hər şey qaydaya düşər və sizi Qarabağa, Şuşaya aparıb doyunca gəzdirərik.

Təəssüf ki, bu arzu üreyimizdə qaldı...

## Ermənistən dağlarında

Mən Sovet dövründə yaşamış, Sovetlərin dünyaya meydan oxuduğu illərdə orta məktəbdə, sonra ali məktəbdə oxumuşam. Sosializmin müsbət və mənfi tərəflərini görmüş insanlardan biriyəm. Zəmmimcə, Sosializmdə xüsusi vurğulanan *Xalqlar dostluğu* ideyası bir gerçəklilik idi. Müxtəlif dildə danışan, SSRİ-nin ateist dövlət olmasına baxmayaraq ən azı tarixi irs və mədəniyyət baxımından müxtəlif dirlərə mənsub xalqlar dinc-yanaşı yaşayır, bu xalqların nümayəndələri dostluq edir, əməkdaşlıq edir, birgə təhsil alır, ailə qururdular. Səməd Vurğun'un üç Cənubu Qafqaz (Zaqafqa-ziya) xalqlarının birliyini ifadə edən bu misraları (1931) azərbaycanlılara yaxşı tanış idi:

Qarışın Qazağa Dilcan dərəsi  
Daha da birləşib olsunlar bir can  
Yoldaş Azərbaycan, Hinger Hayistan  
Bir də Amxanaqo qızıl Gürcüstan!

Qeyd. "Hinger" ermənicə, "Amxanaqo" gürcüçə "yoldaş" deməkdir.

Gürcüstanda kəndimiz (Kosalı), rayonumuz (Qardabani, əvvəlki adı Qarayazı) aran yerdedir. Bimiz xalqın yay vaxtı Ermənistən dağlarına, əsasən Lori tərəflərə, Lori'nin cənubundakı səfahı dağlara, yaylağa getmək ənənəsi olub. Arandan dağa köç, səfər həm qoyun-quzu, mal-qaranı otlaga çıxarmaq, həm də istirahət etmək məqsədi güdmüşdür. Xalqımız yüzillərlə Qaraxaç adlanan dağlarda, dağ döşündə çadırlar (dəyələr) qurub dincələrmişlər; mən və mənim yaşıdlarım və övladlarımız bu ənənəyə sadıq qalmışıq. Mənim babam Qaçaq İsaxan'ın orada öz yurd yerleri varmış, onu mənə göstərib, bura İsaxan'ın yaylaq yerləridir demişdilər.

Lori bölgəsinin əhalisi qarışq idi – ermənilər, Azərbaycan türkləri, ruslar. Azərbaycanlıların ən böyük kəndi İlməzli idi. Ailəmizdə baş vermiş bir faciə ilə bağlı mən birinci sınıf dəslərimi İlməzlidə davam etməli oldum, birinci sinfi bitirib yenidən öz kəndimizə qayıtdım. Mən anadan olandan 1987-ci ilə qədər yay aylarını əsasən Ermənistən dağlarında keçirmişəm – İlməzli'də, Qaraissəli kəndi və onun yaxınlığında, Novoselovo adlı kənddə, Dolama yolu və Sarı bulaq deyilən səfəli dağ ətəklərində, dağ döşündə.

*Lorsovkoz* adlı erməni kəndində atamın iki azərbaycanlı dostu yaşayırırdı – Vələd və Zeynal. 8-9 yaşlı olardı, o yay Vələd əminin evində qaldı. Uşaqları Elza, Elba, Eldar erməni dilində oxuyurdular, azərbaycanca, demək olar ki, dərinə bilmirdilər. Zeynal'ın uşaqları isə yaxşı danışındılar. Mən orada bir az erməni dili öyrənmişdim. Xeyli sonralar biz Dolama yolu ətəyində dincələrken Vələd əmi Elbarı götürüb bize gəldi, *Elba tibb fakültəsinə hazırlaşır, onunla bir az məşğul ol, kimyası zəifdir* dedi. Elba ilə qeyri-üzvi kimya dərsi keçməyə başladıq. Məsələn, sulfat turşusuna *Haş Erqu Es O* çors deyirdim, yəni, Haş iki Es O dörd ( $H_2SO_4$ ). Beləcə rus, erməni və Azərbaycan dillərini qarışdırıb Elba ilə məşğul oldum; Elba yaxşı öyrəndi.

Yerli sakinlər, azərbaycanlı və ermənilər babam İsaxan haqqında, onun həyatı, igidliyi, qəhrəmancasına ölümü barədə xatirələr söyləyirdilər. Bir qoca erməninin söhbəti yadımdadır: “Oğluma toy tədarükü görürdüm, bir dostumla bərabər dolu arabamızla Dolama yolunu enirdik. Qarşıda bizi doğru hərəkət edən bir dəstə atlı göründü, yaxınlaşanda dostum həyəcanla Qaçaq İsaxan’dır dedi. Çox qorxdum, adını çox eşitmişdim. Bize çatanda dayandılar, salam verdilər. İsaxan gülə-gülə ay erməni, nədir, arabanı yaman doldurubsan, xeyir ola? dedi. Mən özümü itirdim, İsaxan, başına dönm, oğluma toy edəcəm, onun tədarükünü görürəm, bize dəymə deyə yalvardım. İsaxan yənə güldü, a kişi, səninlə nə işim var, toyunuz mübarek olsun, al, bu da mənim nəmərim deyə mənə yaxşı pul uzatdı. Heyif, o qəhrəmanı, o alicənab gənci pusquya salıb öldürdüllər...”

Məskən salduğumuz, dincəldiyimiz dağlarda Borçalı – Qarayazı aşıqları ilə yanaşı, bəzən erməni sənət adamları ilə görüşlər də olurdu. Bizim cəm olduğumuz yerlərdə, o cümlədən, Dolama yolu deyilən yerdə erməni müğənnilərin qarşımızda konser təqdimatı ilə çıxış etdikləri yadımdadır. Bu, əlbəttə, Sovet zamanı idi. Erməni müğənnilər erməni, Azərbaycan, hətta Türkiyə türklerinin mahnı, şərgilərini həvəslə ifa edirdilər. Bir türk şərgisini mən ilk dəfə uşaq vaxtı məhz Ermənistanda erməni müğənninin sevə-sevə, şövqə ifa etdiyi zaman dinlədim və sevdim:

Yar saçların lüle - lüle  
Yar benziyor gonca güle  
O gül benim hayatimdır  
Ölürüm de, verməm ele.

Yar, yar aman, yar yar aman  
Yar yüreğim oldu keman  
Kavuşmamız yar ne zaman  
Yar, ne zaman, yar, ne zaman?...

Bu şərqiñin Türkiyədə çox sevildiyini sonralar bildim, onu Zeki Müren, Nesrin Sipahi və digər türk müğənnilərin ifasında eşitdim.

O dağları çox sevirdim. Qaymaqcıçayı, yarpız, əvəlik, kəkotu, ciyələk, göbələk yiğardıq, çayda çımer, balıq tutardıq. Aşıqlar oxuyardı, motalın necə basıldıqına və ətin alışma yolu ilə paylanmasına baxmaq necə də maraqlı idi. Qayaların üstündə oturub və ya ot üstündə uzanıb sevimli bədii kitab-

ları və ya dərs kitablarını oxumaq ləzzət verirdi. Yaşıl otun üzərində futbol oynamadan yorulmadıq. Bir dəfə qonşu erməni kədinin uşaqları bizi öz meydançalarında futbol oynamaya dəvət etdilər. Getdik və ududq. Bəziləri dava salmaq, bizi döymək fikrinə düşsələr də, daha ağıllılıarı buna imkan vermədilər.

Üzü cənuba doğru baxanda irəlidə sağ tərəfdə Dəlidağ, sol tərəfdə isə Ağlağan dağı (sırdağlar) görünürdü. Kiçik bir dəstə düzəldib, Dəlidağın zirvəsinə qalxdım. Dağın zirvəsində duman bizi bürüdü, göz-gözü görmürdü. Duman açılana qədər gözləməli olduğum; aşağı enmək də asan olmadı, yorulmuşduq. Yayın ortasında Ağlağan dağının təpəsində və üst döşündə görünən ağ-sarımtıl qar bizi təcəcüblü gəlirdi. Ora çatmaq üçün uzun yol getdik, əlimizlə qara toxunduq. Geri qaydanda erməni mal fermasının yanından keçdik, çörək bişirən erməni qadınları bizi təzə, xoş qoxulu çörəyə və pendirə qonaq etdilər...

Mən ailə qurduqdan sonra da yay aylarında ailəm, uşaqlarım, qardaşlarımıla birlikdə həmin dağlarda dincəldik – ta Qarabağ münaqişəsi başlanana qədər. Sonra Gürcüstanda Başkeçid (Dmanisi) dağlarına getdik, amma həmin həzzi duya bilmirdim; Ermənistanda gün keçirdiyim dağların hər qarşı, hər qayası, hər daşı, hər bulağı bir xatirə idi... Yay zamanı arandan və ya şəhər həyatından dağlara üz tutmağım "vəhşi, köçəri türk" olmayımdan deyil, dağlara sevgimdən irəli gəlirdi...

### Azərbaycan ədəbiyyatında ermənilər. Folklor və 19-cu əsr

Azərbaycan və erməni xalqlarının dostluğu, amma dini bağların tarixən bu dostluğa xələl gətirməsi, faciələrə səbəb olması Azərbaycan ədəbiyyatında geniş eks olunmuşdur. Məşhur Əsli və Kərəm dastanı azərbaycanlı oğlan Kərəm ilə erməni qızı Əslinin məhəbbətinə və bu məhəbbətə mane olan, onu faciəyə döndərən keşisin – Əslinin atasının zalimliyinə həsr olunmuşdur. Vüsala çata bilməyən Kərəmin od tutub yanması "Yaniq Kərəmi" aşiq havasında öz eksini tapmışdır. Əsli və Kərəm, eləcə də Koroğlu və Aşıq Qərib kimi Azərbaycan dastanları ermənilər arasında da çox populyar olub; hətta bu və digər Azərbaycan dastanlarının ermənicə fərqli variantları da əmələ gəlmişdi, bu dastanlar erməni həyatına uyğunlaşdırılıb, erməniləşdirilmişdi.

Azərbaycan ədəbiyyatında digər millətləri, o cümlədən, erməniləri aşağılayacaq əsərlər yox dərəcəsindədir; tam əksinə, Azərbaycan maarifçiləri xalqımızın oxumaq, məktəbləşmə, teatr və qəzet işi kimi məsələlərdə gecikməsini qeyd etmiş, qonşularımıza baxın demişlər. Mövcud olduğu bütün dövrlərdə Azərbaycan şair və yazıçıları erməni və azərbaycan türkü gənclər arasındaki sevgilərən söz açmışlar. Xristianlılığı müsəlmanlılığa qarşı qoymamış, özünü təngidə, özünüylağa, satira və yumora geniş yer vermişlər.

#### Bu yerde Molla Nəsreddin'dən bir lətife:

Molla ağlayan bir erməni qadınından nə üçün ağladığını soruşur. Qadın "oğlum dönüb müsəlman olub, ona görə ağlayıram" deyir. Molla onun dərdinə şerik çıxır: "Ağla, bacı, ağla! Dərdin ağlamalı dərd imiş. Hələ sənin bir oğlun müsəlman olub belə ağlayırsan, bəs mən başıma nə daş salımkı, mən bədbəxtin oğlanlarının hamısı müsəlmandır" (Molla Nəsreddin Lətifələri, Bakı, 1965; s. 92).

Adətən folklor dan söhbət düşəndə onun keçmişə aid, əsasən də qədim zamanlara və orta əsrlərə aid olduğu düşünülür. Lakin, hər dövrün xalq yaradıcılığı, xüsusi, məzəli əhvalatları və bəzəkli dedi-qodusu var. Varlı erməni qızı gusəli azərbaycarlıya vurulubmuş. Oğlan qızı qaçırır, lakin, qı-

zin atası polis vasitesile qızını geri qaytarır. 1890-ci illərin əvvəlində bu barədə Qarabağda "Maralı haxçık" adlı zarafatyanın bir mahni yaranmışdır; mahni o qədər populyar olur ki, qızın atasının şikayəti əsasında polis mahnının oxunmasını qadağan edir:

Girdim kilsəyə, gördüm İsanı  
Çıxdım kilsədən, gördüm Musanı  
Alikşan bek gəldi, dedi: qız hanı?

*Nəqərat:*

Ay maralı haxçık, balam, ay sarıtel haxçık  
Aman-amam mən yazığam  
Ay maralı haxçık, balam, ay ceyranım haxçık

Dərbəndin qapısı dəmir degilmi?  
Dəmiri əridən kömür degilmi?  
Haxçığın gedən günləri ömür degilmi?

*Nəqərat.*

Haxçık, haxçık, haxçık, gal gedək bize  
Mənə layiq deyil mən gəlim siza  
Mən aşiq olmuşam səndəki gözə...

*Nəqərat.*

Əyninə geyibdir mahuddan çuxa  
Ürəyim olubdur kağızdan yuxa  
Səbəbin evini bir Allah yuxa.

*Nəqərat...*

(Əkbər Yerevanlı. Azəri-erməni ədəbi əlaqələri. Qədim dövrdən XVIII əsrin sonuna qədər. Yerevan, 1968; s. 125-127).

\* \* \*

Azərbaycanlı şair, xəttat və pedaqoq Mirzə Şəfi Vazeh (?1795 - 1852) və almaniyalı yazıçı, tərcümacı, ədəbiyyatşünas, mədəniyyətşünas, etnoqraf və tarixçi Friedrich Bodenstedt'in (1819-1892) yolları 1844-cü ildə Tiflisdə kəsişmiş, onlar arasında müəllim və tələbə münasibəti olmuş, bu münasibət dostluğa çevrilmişdir. Bodenstedt Qafqaz hayatı haqqında "Şərqdə min və bir gün" adlı xatirələrini yazmış ("Tausend und ein Tag im Orient", Berlin, 1850), Mirzə Şəfini bir şair, maraqlı insan və müdrik şəxs kimi vəsf etmişdir. O, "Die Lieder des Mirza Shaffy" ("Mirzə Şəfi nəğməleri") adlı şeirlər toplusunu naşr etdirmiş (1851), bu kitab Almaniyada və dünyada misli görünməmiş bir şöhərət qazanmış, 1917-ci ilə qədər 164 dəfə nəşr olunmuş, müxtalif dillərə tərcümə olunmuşdur. Bodenstedt qiyməti tam verilməmiş Qafqazşünas idi.

Bodenstedt xatirələrində Tiflisdən Erivanə səfər etdiyi, ermənilərin tatar (*Azərbaycan türkcəsi* – H.L.) dilini doğma dil kimi bilib danışdıqları və ermənilərin ən populyar nəğmələrinin tatar dilində

olduğu barədə yazılmışdır ("Tausend und ein Tag im Orient", Berlin, 1850; p. 250-251). Tiflisə qayidian Bodebstedt səfəri barədə müəllimi Mirzə Şəfi'yə danışır və bir manzərəni təsvir edir. O, çirkli kəndlərdən keçərkən erməni qadınlarının ənənəvi yanacaq - təzək düzəltməsindən, əllərinin çirkli olmasından danışır (*Erməni və Azərbaycan dağ kəndlərində bəzə olub* – H.İ.) və "yaxşı ki, bu ölkədə əldən öpmək adəti yoxdur" deyir. Mirzə Şəfi'nin bu sözlərə layiqli münasibəti və cavabı hörmət doğurur. "Bu söhbətə keçəndə Mirzə Şəfinin sıfəti qaraldı" və müəllif Mirzə Şəfi'nin sözlerine yer verir: "... Gözəlin əlini öpmək ən bahalı dadlı yeməkdən daha xoşdur, qəlb dərmanıdır... Əlləri çirkli olan qadınların kişilərinə ayıb olsun. Qadını elə öyrət ki, onun əlini öpsünlər, onda əli həmişə təmiz, qüsursuz olacaq. Ayağını öpsən, qadın ayaqlarını ən böyük qayığı ilə əzizləyəcək!" (Chapter 14, pp. 267-279).

### Azərbaycan ədəbiyyatında ermənilər. 20-ci əsr

Cəlil Məmmədquluzadə və onun məşhur "Molla Nəsrəddin" jurnalı və "Molla Nəsrəddin" məktəbi, M.Ə. Sabir və onun ardıcılları, Ü. Hacıbəyov kimi mütəfəkkir maarifçilər Azərbaycan, İran, Türkiyə və Şərqiye gördükleri nöqsan və geriliyi, Rusiya və Qərbdəkələrin ədalətsiz hərəkətlərini əsas tənqid hədəfinə çevirmişdilər. Mən hansısa əsərində erməni və ya gürcü xalqına düşmən mövqədə dayanan tanınmış Azərbaycan şair və yazıçısı tanımırıam. Əlbəttə, 1988-ci ildən üzü bəri yeni ədəbiyyatda erməni siyasi ideologiyasını tənqid edən, hətta həddində aşan hirs dolu yazılar meydana çıxmışdır, ancaq onlar böyük ədəbiyyata aid deyil.

1905-ci ildə başlanan erməni-müsəlman davası bir sıra siyasetçi və sənət adamları tərəfindən qınamılmış, onlar bu iki xalqı birlişiga çağırmuşlar. M.Ə. Sabir "Müsəlman və erməni vətəndaşlarımıza" adı ilə şeir yazmışdı ("Həyat", 1905, 1 iyul. № 19):

İki yoldaş, iki qonşu bir vətəndə hamdiyar,  
Əslərcə ömr edib, sülh içrə bulmuşkən qərar,  
Fitneyi-iblisi-məl'un oldu nagah aşikar...  
Gör cəhalətdən nə şəklə düşdü vəz-i-ruzigar!  
.....  
Ey sükəndanan, bu günlər bir hidayət vəqtidir  
Ülfəti tünsiyyətə dair xitabət vəqtidir.

**Qeyd.** Sükəndanan - söziünü, danışığını bilən deməkdir.

Mirzə Cəlil'in 1906-1908-ci illərdə yazdığı uyğun felyetonlardan bir neçə parça (Cəlil Məmmədquluzada. Əsərləri. 6 cilddə. 3-cü cild):

1906-ci il. "Ayda Qafqazda bir milyon müsəlman və erməni bizə ömrünü bağışlayır. Bu hesabla beş ildən sonra Qafqazda neçə müsəlman və erməni qalar?"

1906. "İrəvan quberniyasında bir kənd var; adı Samanlıqdır. Kəndin camaati yarıya qədər erməni və yarısı müsəlmandır. Bir gün atla həmin kəndin mülkədarı Rəhim bəyə qonaq gedirdim... Həyətin birində bir erməni uşağı ağacın kölgəsində oturub kitab oxuyurdu. Bir həyətdə on iki-on üç yaşında bir müsəlman uşağı pişiyin quyruğuna ip bağlayıb həyətin o tərəfincə-bu tərəfincə qaçırdı... Həyətin birində böyük tut ağacının kölgəsində bir neçə erməni oturub çörək yeyirdilər. Keşmiş uca səslə üç dəfə dedi: hayreniq, hayreniq, hayreniq ("hayreniq" erməni dilində vətən deməkdir)... Erməni millətinin dünyada üç sevgili balası var: "vətən", "millət" və "dil".... Yaşasın vətən uğrunda

şəhid olan qardaşlar! Getse, getse hayrenik! ("Getse" ermənicə yagasin deməkdir - H.I.). ... Atı qabağa sürüb gördüm ki, küçə ayrılmada divarın kölgəsində dörd müsəlman oturub... Molla Qurbanlı kandililərə deyirdi: Çaharşənbə, şənbə və tək günü qəbristana və hamama getmək olmaz; çünkü bu günlərdə əcinnə və divlər qəbristana və hamama cəm olub qonaqlıq edərlər..."

1906. "Bu gürcü milləti çox sırtıqdır... başlayıblar ki, biz istəmirik ruhani rəisimizi Rusiya hökuməti təyin elesin, necə ki, indiyə kimi eleyir. Biz öz işlərimizi özümüz idarə etmək istəyirik... Görüm nədən bu sözləri deyirdim? Hə... deyirlər ki, Şamaxı və İrəvanın qovunu çox şirin olur. Xülasə..."

1907. "Biz müsəlmanlar həmişə ibadətdən və insaniyyətdən söhbət düşəndə öz-özümüzə demisik: "yazlıq ermənilər, görəsən burlar allaha nə cavab verəcəklər". Amma indi Zəngəzurda müsəlman acları buğda vaqonlarının yanına sevincək qaçıb görürlər ki, bu buğdaları ermənilər erməni aclarına göndəriblər. Biz yaxşı adamıq, ermənilər pis adamlırlar".

1908. "Erməni-müsəlman davasında şeytanbazar müsəlmanları Quran'ın ayələrini kağız üstə yəzib yapıdırılmışdır divarlara ki, evlərinə xətər toxunmasın, amma bu evlərin çoxusuna od düşəndə hər şeydən qabaq bu dualar alışib yandılar; çünkü kağız taxtadan və daşdan tez yanar"

C.Məmmədquluzadə'nın "Kamança" pyesi (Yanvar 1920, Şuşa) Qarabağdakı erməni-azərbaycanlı münaqişəsindən təsirli bir sahnə canlandırır; əsər hər iki xalqın sənət etibarılı yaxınlığının ve en ağır vəziyyətdə sənətə candan bağlılığının dərin nümayişidir. Axsaq erməni Baxşı'nu tutub Qəhrəman yüzbaşının yanına gətirirlər. Baxşı kamançacıdır, vəziyyəti görüb öldürüləcəyini anlayır və Qəhrəman yüzbaşının dəstəsində tanıldığı birinə alındığı kamançanı onun oğluna çatdırmağı xahiş edir. Bu qarışdurmadan, ermənilərin əməllərindən cana bezmiş Qəhrəman yüzbaşı Baxşı'ya "A balam, yaziqsan bir dəfə də çal" deyir. Baxşı Rast muğamı ilə başlayır, Şikəsteyi-fars'a keçir. Musiqidən təsirlənən Qəhrəman yüzbaşı bilmir nə etsin: "A balam, erməni, bir de görünüm bizzən nə istəyirsiz?... Haramzada elə çalır ki, keçən günləri gətirir qoyur adamın qabağına". Baxşı Segah-zabul'a keçir. Tanış və dostlarının ermənilər tərəfindən qətlinə görə yanıb yaxlan və intiqam almaq istəyən Qəhrəman yüzbaşının qəlbini musiqinin ecazkar təsiri qarşısında yumşalar və o, qısqasdan əl çekir: "Bax belə... əcəb!... afərin!... Adə, erməni, tez kamançanı yiğisdu, itil get burdan! Yoxsa...bu qəməynən bu saat səni də öldürərəm, özümü də öldürərəm! Çix get!".

Baxşı gedir. Qəhrəman yüzbaşı fikrə dalır: "Eh, nəmərd dünyalı..."

Mirzə Cəlilin hər səhifəsi qızıldır, hər səhifəsi millət dərdinin nümayişidir. Birbaşa mövzumuza aid bir neçə felyetinunun adını çəkməklə kifayətlənirəm: "Keçən günlər" (1906), "Erməni və müsəlman övrətləri" (1907), "Or" (1908).

\* \* \*

Nəriman Nərimanov'un "balaca roman" adlandırdığı "Bahadır və Sona" əsəri (1908) dini aynılığın iki sevgili arasında yaratdığı uçurumdan söhbət açır. Azərbaycan türkü gənc Bahadır və erməni qızı Sona bir-birinə aşiq olurlar. Bahadır bir yandan nə üçün "bizim millət qeyri millətlərdən daldı qalıbdır" sualına cavab axtarır, digər yandan isə "müsləman-xristianlıq bizim aramızda uçurum bir dərə ixtira edir", "Nə sirdir insanlar bir-birindən təfriqə düşüb'lər?" fikri ilə əlləşir, düşünür ki, "ağlın naqışlıyi" dir "uçurum dərələr" yaranan. Çıxış yolu tapmayan Bahadır özümü öldürür, Sona isə "dəlilər azarxanası" na düşür.

Cəfər Cabbarlı'nın ilk tamaşası 1931-ci ildə baş tutan "1905-ci ildə" pyesi Qarabağda erməni-azərbaycanlı münasibətlərinə həst olunmuş, əsərdə qardaşlıq edən sadə xalq, qardaşlığa çağırın inqilabçılar və sənki aranı qarışdırılan çar hökuməti siyasəti vurğulanmışdır ("atan kazaklardır"). Pyesin mərkəzində iki ailə dayanır - azərbaycanlı İmamverdi, Gülsüm və oğulları Baxşı və erməni Alılahverdi, Nabat, oğulları Eyvaz və qızları Sona. "Onlar qonşu idilər. İki külfət: biri azərbaycanlı idi,

biri erməni, lakin, onların yaşayışı bir idi, işləri bir, görüşləri bir. Dərdleri bir, sevincləri bir, dilekləri bir, əməkləri bir idi. Uşaqları bir evdə böyüyür, malları bir yerde otlayırdı, toyuqları bir hində yumurtlayırdı". Əsərdəki məşhur sahnə - küçədə iki "düşmən"in, erməni və azərbaycanlıının üz-üzə gəlməsi, bir-birini qorxutması, sonda hər ikisinin Tuğlu olduğu bilinir və nəhayət, Allahverdi və İmamverdi ortaya çıxır və... qucaqlaşırlar.

**Qeyd.** Orta məktəbdə biz bu sahnəni sevir və tamaşa yoxdurduq.

Azərbaycanlı Baxşı ilə erməni Sona bir-birini sevir, amma, zəmanə bu sevginin ailəyə çevrilməsinə imkan vermir. Məlum olur ki, Baxşı evləndikdən sonra doğulan qızının adını Sona, Sona isə öz oğlunun adını Baxşı qoyub. Sovet dövründə yaşayan Gənc Baxşı və Gənc Sona da dini-milli önyarışlarla karşılaşırlar...

\* \* \*

Sovet dövründə erməni və Azərbaycan xalqlarının dostluğunun tərənnüm edən şeirlər yazılmış, onların bəzilərinə musiqi bəstələnmişdir. İslam Səfərlinin şeirinə Andrey Babayevin bəstələdiyi mahnı populyar idi, Zeynəb Xanlarova'nın ifasında yadında qalıb. Hətta erməni və azərbaycan müğənniləri onu birləşdə oxuyurdular:

Əzəldən qardaşdır ellərimiz  
Dost club birləşib ellərimiz  
Çörəyi bir olur, ürəyi bir olur  
Diləyi bir olur ellərimizin.

Kür, Araz, Ararat  
Gözəldir bu həyat  
Qardaş olur Hayastan,  
Azərbaycan.

"Yerevan" adlı mahnı da vardı (o da Zeynəb xanımın ifasında səslənmişdi):

Qəlbə açıq, alnı açıq Yerevan  
Əzəl gündən biz qardaşıq, Yerevan.  
Gülər üzlü, istiqanlı Yerevan  
Məclisləri tar-kamanlı Yerevan.

Erməni-azərbaycanlı dostluğununa həsr olunmuş Azərbaycan ədəbiyyatının xülasəsini vermək fikrim yoxdur. Ə. Haqverdiyev'in 1932-ci ildə yazdığı "vətəndaşlıq və səmimi qardaşlıq" məsələsinə həsr olunmuş "Çox gözəl" pyesini və Əyyub Abbasov'un (1905-1957) "Zəngəzur" romanını (1952-1957) yada salmaqla kifayətlənirəm. Sonuncu bir tərafdan doğrudan da sadə xalqın dostüğünü, sozializm ideyalarının onları birləşdirməsini (zamanın ruhu beləydi), digər yandan isə azərbaycanlıların Andronik'in nizami ordusu ilə üz-üzə qalması, qırılması və ya yer-yurdundan didərgin düşməsini işıqlandırırdı; "...Andronik kökümüzün üstündə od qaladı. Allah baisin evini başına uçursun, axı biz ermənilərə nə eləmişdik? Niyə məxluqu yerindən, yurdundan elədilər?!"

(Ardı galən nömrədə)

**XƏZƏR UNIVERSİTETİNİN MÜƏLLİMİ  
“YOUTUBE” KANALINDA  
TƏDQİQATINI NÜMAYİŞ ETDİRDİ**

**KHAZAR UNIVERSITY LECTURER  
PRESENTS HER  
RESEARCH ON YOUTUBE**

2021-ci il fevralın 9-da Xəzər Universitetinin müəllimi və tədqiqatçısı, sosial neyroelm üzrə ekspert Ülkər İsayeva “Florya Canada Schools”un “YouTube” kanalına qoşularaq, şüur və altışlıur, ağıl və bədən arasındaki əlaqə barəsində sualları cavablandırılmış, həmçinin, beynin necə aldadıla biliçeyini göstərən bir eksperiment nümayiş etdirmiştir. İzləmək üçün:

<https://www.youtube.com/watch?v=FTwxfjqcFhw&t=1s>

**XƏZƏR UNIVERSİTETİNİN DƏVƏTLİ PROFESSORU  
“AKADEMİK DISKURSUN SOSIAL TƏBİƏTİ”  
MÖVZUSUNDA SEMİNAR APARDI**

**VISITING PROFESSOR OF KHAZAR  
UNIVERSITY HELD A SEMINAR ON “THE SOCIAL  
NATURE OF ACADEMIC DISCOURSE”**

Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamenti və Təlim-tədris Mərkəzi fevralın 19-da “Akademik diskursun sosial təbəti” mövzusunda virtual vebinar təşkil etmişdir. İranın Marağa Azad Universitetindən olan qonaq professor Davud Kuhi əvvəller de Xəzər Universitetində ənənəvi qaydada bir sırə seminarlar keçirib.

Həm Xəzər Universitetindən, həm də digər ali təhsil ocaqlarından çox sayıda tədqiqatçı, müəllim, doktorant və magistr tələbələrinin qatıldığı təqdimat akademik ünsiyyətin bəzi sosial-medeni cəhətlerini araşdırmağa yönəlmışdır.

Qonaq natiq öz mühaziresinə müəyyən sabit elmi paradigmaların və sosial-konstruktivist paradigmə deyişikliyinin temel fərziyyələrinin müzakiresi ilə başlandı. Mühazirə akademik, elmi diskurs üzrə anlayışın son elmi paradigmaldan necə təsirlənməsinin bəzi cəhətərinin müzakiresi ilə davam etdi. Təqdimat çerçivəsində Davud Kuhi elmi, akademik və digər diskurslar arasındaki təməl rolunu oynayan diskursun müəyyən cəhətərinin aydın şəkildə izah olunduğu konseptual model təklifini irəli sürdü. Mühazirə vebseminar iştirakçılarının sualları, şəhərləri və təklifləri ilə başa çatdı.

On February 9, 2021, Ulker İsayeva, a lecturer and researcher at Khazar University and an expert in social neuroscience, by joining the *YouTube* channel of Florya Canada Schools, answered the questions about the connection between conscious and subconscious, mind and body, and also made an experiment showing how the brain can be tricked. Please, follow the link for watching the session:

<https://www.youtube.com/watch?v=FTwxfjqcFhw&t=1s>

The English Language and Literature Department and Teaching and Learning centre of Khazar University co-hosted their Virtual Webinar in February 19, on The Social Nature of Academic Discourse. Previously, our visiting professor Davud Kuhi from Maragheh Azad University, Iran had already held a number of seminars and workshops at Khazar University.

The presentation which attracted a large number of scholars, researchers, teachers, and PhD and MA students both from Khazar and other universities attempted to explore some of the sociocultural aspects of academic communication.

Our guest speaker initiated his lecture by a critique of some of the established paradigms of science and outlining the underlying assumptions of a social-constructivist paradigm shift. The lecture continued by discussing some of the ways our conception of academic/scientific discourse has been influenced by recent paradigms of science. The guest scholar proposed a conceptual model within which some dimensions of the constitutive interdiscursivity between scientific/academic discourses and other orders of discourse could be clearly understood. The lecture was followed by a fair number of questions, comments and suggestions from the participants of the webinar.

## **NİZAMI GÖNCƏVİYE HƏSR OLUNMUŞ İNTEQRATİV DƏRS INTEGRATIVE LESSON DEDICATED TO NIZAMI GANJAVI**

Azərbaycan Prezidentinin 2021-ci ilin "Nizami Gəncəvi ili" elan olunması ilə bağlı sərvəcəmına uyğun olaraq fevralın 20-də Xəzər Universitetinin Dil-lər və ədəbiyyatlar departamentinin Tərcümə qrupu-nun I kurs tələbələrinə "Nizami Gəncəvi "Xəmsə"sinin verdiyi dərsler" mövzusunda integrativ onlayn dərs keçirilmişdir.

N.Gəncəvi haqqında ədəbiyyat tariximizin ilk monumental epik şeirinin banisi kimi danışan fənn müəllimi Qardaşxan Əzizkhanlı ilə birgə dərsdə Diller və ədəbiyyatlar departamentinin müdürü Dilbar Zeynalova, universitetin İngilis dili və ədəbiyyatı departamentinin müdürü Bahman Amani iştirak etmişlər.

B.Amani "Xəmsə"nin finalı "İskəndərnəmə"da humanizm ideyalarının təntənesindən geniş söz açmışdır.

D.Zeynalova şairin yaradıcılığını dünya ədəbiyatı kontekstində nezərdən keçirmeyin vacibliyini qeyd etmiş, B.Amaniye maraqlı çıxış üçün təşəkkür rüni bildirmişdir.

Tələbələrdən Afina Hacıyeva, Rüfat Həsənli də Nizami poeziyası ilə bağlı öz fikirlərini söyləmişlər.

In accordance with the order of the President of Azerbaijan on declaring 2021 the "Year of Nizami Ganjavi," on February 20, Khazar University's Department of Languages and Literature held an interactive online class on "Lessons resulted by Nizami Ganjavi's Khamsa" for first-year translation students.

The class was attended by lecturer for the subject, Gardashkhan Azizkhanli speaking about N. Ganjavi as the founder of the first monumental epic poem in our literary history, the head of the Department of Languages and Literature Dilbar Zeynalova, the head of the Department of English Language and Literature Bahman Amani.

B.Amani spoke in detail on the triumph of the ideas of humanism in "İskendername", the final part of "Khamsa".

D.Zeynalova noted the importance of considering the poet's work in the context of world literature, and thanked B.Amani for an interesting speech.

Students Afina Hajiyeva and Rufat Hasanli also shared their views on Nizami's poetry.

## **XƏZƏR UNIVERSİTETİ "DÜNYA" MƏKTƏBİNİN VƏ İHSAN DOĞRAMACI ADINA BİLKENT ORTA OKULUNUN MÜƏLLİM VƏ ŞAGİRLƏRİNİN NİZAMI GÖNCƏVİ VƏ YUNIS EMRE YARADICILIĞINA HƏSR OLUNMUŞ ONLAYIN GÖRÜŞÜ**

## **ONLINE MEETING OF TEACHERS AND STUDENTS OF KHAZAR UNIVERSITY'S "DUNYA" SCHOOL AND BİLKENT SECONDARY SCHOOL NAMED AFTER İHSAN DOĞRAMAJI DEDICATED TO THE POETRY OF NİZAMI GANJAVI AND YUNIS EMRE**

Fevralın 22-də keçirilmiş görüşdə Xəzər Universiteti və "Dünya" məktəbinin təsisçisi professor Hamlet İsaxanlı da iştirak etmişdir. H. İsaxanlı Azərbaycan və Türkiye - iki qardaş ölkənin qarşılıqlı şəkildə tarixinin, ədəbiyyatının, mədəniyyətinin, sənət dönyasının daha dərindən öyrənilməsinin zəruriyini vurğulamış, belə görüşlərin keçirilməsinin təqdirəlayiq olduğunu bildirmiştir. Professor həmçinin, dünya məqiyəli şair-mütəfəkkirlərin yaradıcılığını öyrənməyin hər bir şagird üçün vacibliyini qeyd etmişdir.

Eyni zamanda Bilkent Universiteti rektor Yardımcısı Kürşət Aydoğan da çıxışı zamanı belə bir tədbirin təşkilini yüksək qiymətləndirmiş, iştirakçılara minnetdarlığını çatdırılmışdır.

Onlayın konfransın aşağıdakı link vasitəsilə baxmaq olar:

<https://www.youtube.com/watch?v=FghIlswo7RA>

Professor Hamlet Isaxanlı, founder of Khazar University and "Dunya" School, also attended the meeting on February 22, H. Isaxanlı stressed the need for a deeper study of the history, literature, culture and art of Azerbaijan and Turkey - the two brotherly countries, and praised the organizations of such meetings. The professor also noted the importance for every student of studying the poetry of worldwide poets and philosophers. At the same time, Bilkent University Vice Rector Kurshat Aydogan praised the organization of such an event and thanked the participants.

## “DÜNYA” MƏKTƏBİNDE XOCALI FACİESİ ANILDI

### KHOJALY MASSACRE COMMEMORATED AT DUNYA SCHOOL

Xəzər Universitetinin “Dünya” məktəbində Xocalı faciəsinin 29-cu ildönümüne həsr olunmuş tədbir keçirilmişdir.

Bu münasibatla məktəbə dəvət edilən Xəzər Universiteti və “Dünya” məktəbinin təsisçisi professor Hamlet İsaxanlı, “525-ci qəzet”in baş redaktoru, şair, publisist Rəşad Məcid Qarabağ mövzusunda şagirdlərin suallarını cavablandırıblar.

Şagirdlərlə H.İsaxanlının “525-ci qəzet”də dərc edilən “Mənim Qarabağım və ya Qarabağ düyünü” adlı yazısı müzakirə olunub. Sonra məktəbin rəqs müəllimləri və şagirdləri Xocalı faciəsinə ithaf edilən rəqs kompozisiyası nümayiş etdiriblər. Olduqca səmimi və maraqlı keçən görüş Vətən müharibəsində qazanılan zəfər haqqında uşaqların hiss və düşüncələrini ifadə edən videoçarxın nümayishi ilə başa çatıb.

“525-ci qəzet”in 2021-ci il 26 fevral tarixli nömrəsində tədbir haqqında xəbər dərc olunub:

<https://525.az/news/163128-dunya-mektebinde-xocali-faciesi-anildi-fotolar>

## “XOCALI SOYQIRIMI VƏ CƏNUBI QAFQAZDA ERMƏNİ TERRORU” ADLI VİRTUAL SEMİNAR KEÇİRİLMİŞDİR

## VIRTUAL SEMINAR “KHOJALY MASSACRE AND ARMENIAN TERROR IN THE SOUTH CAUCASUS” HELD

Fevralın 26-da Tarix və arxeologiya departamentinin müəllimləri və tarix müəllimliyi ixtisasının tələbələrinin təşəbbüs və təşkilatçılığı ilə “Xocalı soyqırımı və Cənubi Qafqazda erməni terroru” adlı seminar keçirilmişdir.

Seminarda Tarix və arxeologiya departamentinin müəllimləri müxtəlif mövzularla çıxış etmişlər. Virtual seminar zamanı Humanitar, təhsil və sosial elmlər fakültəsinin tarix müəllimliyi ixtisası tələbələrinin sualları cavablandırılmış və məruza mövzuları üzrə müzakirələr aparılmışdır.

An event dedicated to the 29th anniversary of Khojaly massacre was held at Khazar University's Dunya School.

Professor Hamlet Isakhanli, founder of Khazar University and Dunya School, and Rashad Majid, editor-in-chief of the “525th newspaper”, poet and publicist, who were invited to the school on this occasion, answered students' questions on Karabakh.

H. Isakhanli's article "My Karabakh or Karabakh Knot" published in "525th newspaper" was discussed with the students.

Afterwards dancing-masters and students of the school demonstrated dance composition dedicated to Khojaly massacre. The meeting, which was quite cordial and interesting, ended with a video presenting the students' feelings and thoughts on the victory in the Great Patriotic War. The news about the event was published in the February 26, 2021 issue of the “525th newspaper”:

On February 26, a seminar entitled “Khojaly massacre and Armenian terror in the South Caucasus” was held by the initiatives of teachers of the Department of History and Archeology and students majoring in history teaching.

Teachers of the Department of History and Archeology touched upon various topics at the seminar. During the virtual seminar, the questions of students majoring in history teaching at the Faculty of Humanities, Education and Social Sciences were answered and discussions were held on the topics of the seminar.

### “XƏZƏR”İN MÜƏLLİMİ AZTV-NİN “ÇIXIŞA DOĞRU” PROGRAMINDA KHAZAR LECTURER IN AZTV'S “TOWARD THE SOLUTION” PROGRAM

Fevralın 11-da Xəzər Universitetinin müəllimi ve doktorantı AZTV kanalında yayımlanan “Çixış doğru” programında psixoloq-ekspert kimi çıxış etmişdir. Programın mövzusu zərərlər vərdislərdən biri olan tütlün alışdəçiliyi idi.

Nilufər Əlizadə problemin psixoloji təhlilinə nezər salaraq, bunun yalnız psixoloji bir məsələ olmadığını, insanların hansı sosial, bioloji və psixoloji faktorlar əsasında bu zərərlər vərdişə yiyələndiyini vurğulmuşdur.

Qeyd edək ki, Nilufər Əlizadə İngiltərinin National Center for Smoking Cessation and Training (NCSCT) tərəfindən keçirilən siqaret tərgitmə programında iştirak edərək, sertifikasiyla təltif olummuşdur. Veriliş zamanı Nilufər Əlizadə bu program zamanı elə də etdiyi bilik və təcrübələri də paylaşmışdır.

Programm tam versiyasına aşağıdakı linkdən keçid etməklə baxmaq olar:

[https://www.youtube.com/watch?v=AAfEoVKJNhQ&t=1619s&ab\\_channel=AZTV](https://www.youtube.com/watch?v=AAfEoVKJNhQ&t=1619s&ab_channel=AZTV)

### “YENİ GƏNCƏ” XƏBƏR PORTALI GƏNCƏ “DÜNYA” MƏKTƏBİNİN AÇILIŞI HAQQINDA

### “YENİ GANJA” NEWS PORTAL ON THE OPENING OF GANJA “DUNYA” SCHOOL

2021-ci il fevralın 21-də Yeni Gəncə xəber portalı Gəncə “Dünya” məktəbinin açılışı haqqında Hicran Məmmədovanın məqaləsini dərc etmişdir.

Məqalədə məktəbin fevralın 15-də olmuş açılışının təfərruatları əks olunmuşdur:

<https://www.yenigence.com/g%9c9%99nc%c9%99-dunya-m%9c9%99k%9c9%99binin-acilisi-olub/>

### DÖVLƏT DİLİ HAQQINDA QANUNA ƏMƏL EDİLMƏMƏSİ HAQQINDA MÜRACİƏTİ “XƏZƏR”İN ƏMƏKDAŞI DA İMZALAYLIB

### STAFF MEMBER OF KHAZAR UNIVERSITY ALSO SIGNS AN APPEAL ON NON-COMPLIANCE WITH LAW ON STATE LANGUAGE

Azerbaycanın minden artıq ziyanlısı 2021-ci il fevralın 22-də Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyaset məsələləri şöbəsinin müdürü Fərəh xanım Əliyevaya Bakının küçə və prospektlərində müxtəlif təyinatlı obyektlərin üzərindəki lövhələrdə dövlət dili haqqında qanuna əməl edilməməsi haqqında müraciət ürvanlayıb.

Müraciəti Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli də imzalayıb.

Müraciətin tam mətnini aşağıdakı linkdə oxumaq olar:

<https://strateq.az/aktual/502121/mind%9c9%99n-artiq-ziyali-f%9c9%99r%9c9%99h-%9c9%99liyevaya-muraci%9c9%99t-edib.html>

On February 11, a lecturer and doctoral student at Khazar University took part as a psychologist-expert in the program “Toward Solution” on AZTV. The subject of the program was tobacco addiction, one of the harmful habits.

Looking at the psychological analysis of the problem, Nilufər Alizadeh stressed that this is not just a psychological issue, this harmful habit might be triggered by social, biological and psychological factors people have acquired.

It should be noted that Nilufər Alizadeh was awarded a certificate for participating in the smoking cessation project organized by the National Center for Smoking Cessation and Training (NCSCT). During the program, Nilufər Alizadeh also shared the knowledge and experience gained within this project.

The full version of the program can be watched by following the link:

[https://www.youtube.com/watch?v=AAfEoVKJNhQ&t=1619s&ab\\_channel=AZTV](https://www.youtube.com/watch?v=AAfEoVKJNhQ&t=1619s&ab_channel=AZTV)

On February 21, 2021, “Yeni Ganja” news portal published an article by Hijran Mammadova on the opening of the Ganja “Dunya” School.

The details on the opening of “Dunya” School on February 15 were mentioned in the article.

On February 22, 2021 more than a thousand Azerbaijani intellectuals addressed an appeal to Farah Aliyeva, head of the Humanitarian Policy Department of the Presidential Administration of the Republic of Azerbaijan, for non-compliance with the law on the state language on billboards in various streets and avenues in Baku.

Alovsat Amirkəli, director of Public Relations and Media at Khazar University, also signed the appeal.

Full text of the appeal is available in the following link:

## **"XƏZƏR"İN TƏLƏBƏSİ XOCALI SOYQIRIMI HAQQINDA KHAZAR UNIVERSITY STUDENT ABOUT KHOJALY MASSACRE**

2021-ci il fevralın 26-da *bakupost.az* saytında Xəzər Universiteti Diller və ədəbiyyatlar departamenti-nin Dil və ədəbiyyat ixtisasının IV kurs tələbəsi Səma Qasımovanın Xocalı soyqırımı haqqında məqaləsi dərc olunmuşdur.

Məqalədə 29 il əvvəl Rusiyann 366-ci alayının köməyi ilə ermənilərin Xocalıda törətdikləri vəhşiliklərdən bahs edilir.

Məqaləni aşağıdakı linkdə oxumaq olar:

On February 26, 2021, an article on the Khojaly massacre was published in the *bakupost.az* website by Sema Gasimova, a fourth-year student majoring in Language and Literature at Khazar University's Department of Languages and Literature.

The article deals with the atrocities committed by Armenians in Khojaly 29 years ago with the support of the 366th Rifle Division of Russia.

The article is available in the following link:

<https://www.bakupost.az/xocalini-tanimirdim-telebe-yazisi>

## **AZERTAC XƏZƏR UNIVERSİTETİNDE "EKSTREMAL ŞƏRAİTDƏ PSİKOLOJİ XİDMƏTİN TƏŞKİLİ" FƏNNİNİN TƏDRİSİNƏ BAŞLANILMASI HAQQINDA**

### **AZERTAC ON KHAZAR UNIVERSITY'S INITIATIVE TO START TEACHING SUBJECT "ORGANIZING PSYCHOLOGICAL ASSISTANCE IN EXTREME CONDITIONS"**

2021-ci il fevralın 24-də AZERTAC Xəzər Universitetində "Ekstremal şəraitdə psixoloji xidmətin təşkili" fənninin tədrisine başlanılması haqqında xəber yayımlanmışdır. Qeyd olunur ki, bundan məqsəd Azərbaycanda şəhid ailələrinə, eləcə də yaxınlarını itirmiş insanlara psixoloji dəstək göstərməkdir.

[https://azertag.az/xeber/Xezer\\_Universiteti\\_telbelerine\\_ekstremal\\_seraitde\\_psixoloji\\_xidmetin\\_teskili\\_fenninin\\_tedrisine\\_baslanilib-1720183](https://azertag.az/xeber/Xezer_Universiteti_telbelerine_ekstremal_seraitde_psixoloji_xidmetin_teskili_fenninin_tedrisine_baslanilib-1720183)

On February 24, 2021, AZERTAC published news on the subject of "Organizing Psychological Assistance in Extreme Conditions" which recently started to be taught at Khazar University. It is noted that its purpose is to provide psychological support to the families of martyrs in Azerbaijan, as well as people who have lost their loved ones.

## **XƏZƏR UNIVERSİTETİNİN TƏLƏBƏSİ HAMLET İSAXANLI POEZİYASINDAN YAZDI**

### **KHAZAR UNIVERSITY STUDENT ABOUT HAMLET ISAKHANLI'S POETRY**

2021-ci il fevralın 27-də *qaynarinfo.az* saytında Diller və ədəbiyyatlar departamenti Dil və ədəbiyyat ixtisasının IV kurs tələbəsi Səma Qasımovanın Hamlet İsaxanlı poeziyasına həsr olunmuş "Səni sevdim çox sadəcə" adlı məqaləsinə dərc etmişdir.

Məqaləni aşağıdakı link vasitəsilə oxumaq olar:

<https://qaynarinfo.az/az/seni-sevdim-cox-sadece/>

On February 27, 2021, the website *qaynarinfo.az* published an article of Sema Gasimova, a fourth-year student majoring in language and literature, entitled "I just loved you" dedicated to the poetry of Hamlet Isakhanli.


The article is available in the following link:

## PROFESSOR HAMLET İSAXANLININ MƏQALƏSİ “AHMET AĞAOĞLU SEMPOZYUMU” KİTABINDA

## PROFESSOR HAMLET ISAKHANLI'S ARTICLE IN BOOK "AHMET AGAOGLU SYMPOSIUM"

Əhməd Ağaoğlunun anadan olmasının 150 illiyi münasibatlı 2019-cu il sentyabrın 19-20-də Bakıda, oktyabrın 21-22-də İstanbulda keçirilmiş “Türk dönyasının görkəmli içtimai-siyasi xadimi Əhməd Ağaoğlu” simpoziumumun materiallarından ibarət kitab Türkiyədə “Türk Ocağı Yaymları”nda çapdan çıxmışdır.

Kitabda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlinın “Əhməd Ağaoğlu: Zəka və Şəxsiyyət” adlı məqaləsi dərc olunub (səh.452-473),



The book was published in “Turk Ocağı Yayımları” which is containing the materials of the symposium “Prominent socio-political figure of the Turkic world Ahmed Agaoglu” held in Baku on September 19-20, 2019 and in Istanbul on October 21-22, 2019 on the occasion of the 150th anniversary of Ahmed Agaoglu.

The book also includes an article by Professor Hamlet Isakhanli, founder of Khazar University and chairman of the Board of Directors and Trustees, entitled “Ahmed Agaoglu: Intelligence and Personality” (pp. 452-473).

## XƏZƏR UNIVERSİTETİNİN MÜƏLLİMİNİN MƏQALƏSİ “MIDDLE EAST POLICY” JURNALINDA ARTICLE BY KHAZAR UNIVERSITY INSTRUCTOR IN “MIDDLE EAST POLICY” JOURNAL

Xəzər Universitetinin Siyasi elmlər və felsefə departamentinin müəllimi Vasif Hüseynovun həm-müəllifi olduğu “The Second Karabakh War: Russia vs. Turkey?” adlı məqalə “Middle East Policy” jurnalında dərc olılmışdır.

Məqalədə münaqişə tərəflərini II Qarabağ müharibəsinə sövq edən amillər, Türkçənin münaqişənin hellindəki rolu və Rusyanın vasitəciliyi ilə imzalanmış sazişin təhlili öz əksini tapmışdır.

Məqaləni bu link vasitəsilə oxumaq olar:

<https://onlinelibrary.wiley.com/doi/epdf/10.1111/mopo.12529>



## UNİVERSİTETİN QAZİ TƏLƏBƏSİ İLE GÖRÜŞ

Naxçıvan Dövlət Universitetində əlavə ali təhsil üzrə "Hüquq ixtisası"nın III kurs tələbəsi, II Qarabağ müharibəsinin iştirakçısı olmuş qazi Eldar Xəlilova görüş keçirilib. İlk önce şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə giriş sözüylə çıxış edən universitetin rektoru Elbrus İsayev qeyd edib ki, Vətən müharibəsindəki qalibiyətimiz Ali Baş Komandanımızın qətiyyəti və yüksək siyasi səriştəsi, Azərbaycan Ordusunun, Şəhidlərimizin, qazilərimizin və bir yumruq kimi birləşən xalqımızın sayesində oldu.

Allahdan şəhidlərimizə rəhmət, yaralı əsgərlərimizə tezliklə şəfa diləyen rektor bu şanlı qəlebə münasibətə hər kəsi təbrik edib. Diqqətə çatdırılıb ki, Vətən müharibəsi iştirakçısı olmuş hər bir qəhrəmanımızın döyüş yolu gənc nəslə nümunə olmalı və onların qəhrəmanlıqları hər bir gəncin həyat amalına əvvilməlidir. Sonra Qarabağ qazisi Eldar Xəlilova Vətən müharibəsində

feal iştirakına görə Naxçıvan Dövlət Universiteti adından Fəxri fərman təqdim edilib.

Naxçıvan Dövlət Universiteti "Hüquq" fənləri kafedrasının müəllimi Əziz Qasımov universitetin Vətən müharibəsində iştirak edən və qəhrəmancasına həlak olan şəhidlərinin və müharibədə iştirak edib vətənə dönen qazilərin adlarını çəkib. Bildirilib ki, qəlebənin qazanılmasında misilsiz rəşadət göstərən hər bir əsgərimizə borcluyuq.

Qazi öz çıxışında qeyd edib ki, şəhidlərin qanı bahasına qazandığımız qəlebəmizdən hələ illər sonra da dənişiləcək və gələcək nəslə örnək göstəriləcək. "Mən fəxr edirəm ki, qalib ordunum əsgəriyəm" – deyən qazımız vurğulayıb ki, əmisi de I Qarabağ müharibəsinin iştirakçısı olub və qazi dir.

Sonda tələbələrin fikirləri səsləndirilib, qaziya ünvanlaşdıqları suallar cavablandırılıb.

# UNİVERSİTETDƏ "XARİBÜLBÜL" KUBOKU UĞRUNDA İNTELLEKTUAL BİLİK YARIŞMASI KEÇİRİLİB



Naxçıvan Dövlət Universitetində universitetin Tələbə Gənclər Təşkilatının rəhbərliyi ilə ali təhsil ocağının I kurs tələbələri arasında "Xaribülbül" kuboku uğrunda intellektual yarış keçirilib. "Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, vətən torpağına, milletə sədəqət, vətən uğrunda şəhidliyə hazır olmaq hislərini formalasdırmaq, inkişaf etdirmək və təbliğ etmekdir." Ulu öndərin müdirlik kəlamıyla tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev qeyd edib ki, əlkəmizdə gənc nəslin vətənpərvərlik rubhunda yetişdirilməsi aktual məsələ kimi böyük əhəmiyyət kəsb edir. Rektor Azərbaycan Respublikası Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin siyasi səriştəsi və şəhidlərimizin qanı bahasına qazandığımız tarixi qələbəmiz mümasibətən gənc nəslə təbrik edib. Vurğulanıb ki, tələbələr vətənimizi, xalqını sevməyi özlərinin həyat əməli seçimlə və gelecek nəslə nümunə olmağı bacarmalıdır. Keçirilən bilik yarışmalarının əhəmiyyətini diqqət çəkən rektor hər bir gənci tariximizi unutmamağa və yaşatmağa çağırıb. Rektor tələbələrə bilik yarışmasında uğurlar arzulayıb.

Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov layihənin əhəmiyyəti, məqsədi, vəzifələri və oyunun qaydaları haqqında tədbir iştirakçıları məlumatlaşdırıb. Sonra bilik yarışına start verilib.

Qeyd edək ki, oyunda 22 komanda iştirak edib. Yarışma hər turda 12 sual olmaqla üç turdan ibarət olub. Suallar Qarabağın tarixi, medeniyyəti, coğrafiyası və s. mövzuların əhatə edib. İntellektual oyunda İncəsənət fakültəsinin "Cəbrayıl" komandası qalib olub. Beynəlxalq münasibətlər və hüquq fakültəsinin "Bayraktar" komandası II, həmin fakültənin "Qarabağa qayıdış" komandası isə III yeri qazanıb.

Qalib gələn komandalar kubok və medallarla mükafatlandırılıb.

## UNİVERSİTETİN MÜƏLLİMİ İXTIRASINA GÖRƏ PATENT ALIB

Naxçıvan Dövlət Universiteti Kimya Kafedrasının müəllimi Pervin Quliyev "Sb<sub>2</sub>Se, nazik yarımkeçirici təbəqələrinin alınması üçün elektrolit" adlı ixtirasına görə patent alıb.

Qeyd edək ki, patentin məqsədi "Elektrokimyevi yolla Sb-Se nazik təbəqələrinin sintezi və bəzi xassələrinin tədqiqi" mövzusunda aparılan tədqiqatlar zamanı Sb<sub>2</sub>Se, stexiometrik tərkibə malik yarımkeçirici təbəqələrin alınması, alınan bu təbəqələrin potensial adsorbent olması və s. kimi çoxsaylı yüksək elmi nəticələr əldə olunmasıdır. Həmçinin aparılan elektrokimyevi reduksiya prosesləri tartrat turşusu (çaxır turşusu) elektrolitində aparılıb. Əldə olunan elmi nəticə-

lərin dönya tədqiqatçılarının tədqiqat nəticələrindən fərqliyi araşdırmaşın tartrat elektrolitində aparılması olub. Tartrat elektroliti məhlulunda aparılan reduksiyadan alınan təbəqələrin bir sıra əhəmiyyətli fiziki-kimyevi parametrlərə malik olması kimi elmi nəticələrin müəlliflik şəhadətnaməsi ilə təsdiq edilmiş qarşıya məqsəd qoyulub. Bunun üçün AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilə sifarişçi kimi razılaşdırılmış və ixtiraya dair sənəd-müəlliflik şəhadətnaməsi sifariş verilib. 2017-ci il 11 aprel tarixində verilən sifariş 2020-ci il 14 oktyabr tarixində Azərbaycan Respublikası Əgali Mülkiyyət Agentliyi tərəfindən dövlət reyestrində qeyd olunub.



# BİR SEVGI DASTANI

(*Hekayə*)

**İsaxan İsaxanlı**

1981-ci il dekabr ayının sonu, şaxtalı bir qış günü idi. Universitetin "Kvant" kafesində Yeni il münabəti şənlik təşkil edilmişdi. İlqar, universitetin tələbə həmkarlar komitəsinin üzvü olan bir dostunun köməyilə, şənliyə bilet əldə etmişdi. Rus bölməsində oxuyan tələbələrin çoxluq təşkil etdiyi bu şənlikdə İlqarın, demək olar ki, tanıldığı adam yox idi. Ona görə də, o, tekçə oturub diqqətlə ətrafi seyr edirdi. Onun oturduğu stolun ətrafında, digər stollardan fərqli olaraq, 4 deyil, 5 stul qoyulmuşdu. Stolun arxasında İlqardan başqa, heç kim yox idi. Çox keçmədi ki, İlqara bu şənliyə bilet düzəldən dostu, rus bölməsinin tələbəsi, milliyətçə erməni olan Stepan da gəldi. Onlar – Stepan, Artur və İlqarın tanımadığı iki qız onun oturduğu stolda əyləşdilər. Stepan üzünü İlqara tutdu: Sən məndən bilet xahiş edəndə artıq bütün biletlər satılmışdı. Yalnız bizim stolumuza əlavə stul qoydura bildim. Yerin darısqaldırsa, bağışla, – deyərək döstyana qımışdı və dərhal da: Ümid edirəm, bizimlə dərişmayacaqsan, – deyə göz vuraraq qızları işarə etdi. "Hə, gəlin sizi tanış edim. Arturu tanıyırsan, bu Gülya, bu da..." Stepan sözünü bitirməyə macəl tapmamış o biri qız əlini uzatdı və qəribə bir təbəssümle, özünü təqdim etdi – Nana.

İlqar qızı çox diqqətlə, müştəri gözü ilə başdan-ayağa süzdü. Nana ortaböylü, nazikbədənli, suyuşırın bir qız idi. Bir az uzunsov sıfətinə tamamilə uyğun gələn, "şarlotta" stilində kəsilmiş şabalıdı saçları, enli, uzun qara qaşları, six kirpikləri, iri qara gözləri, ilk baxışdan bir az iri görünən, sədəf kimi parıldayan dişləri, baxışlarından səmimilik, üzündəki ince təbəssüm, gülərkən dodaqlarının kənarlarında emələ gələn qəmzələr İlqarı ele ilk baxışdaca məftün etmişdi. Dizindən bir qədər yuxarıda duran yasəmən rəngli donu onun bədəninin formasını bütün incəliyi ilə göstərirdi. Qulaqlarında, donun rənginə uyğun, yarpaqsəkilli sırgalar onsuz da gözəl görünən sıfət cizgilerinə xüsusi gözəllik verirdi. İlqar ürəyində: Qəşəng qızdır, görəsən, sevdiyi varmı? – deyə öz-özünə sual verdi.

Şənlik başladı. Tələbələr rəqs etmək üçün meydana doluşdular. Stepan Gülyanı, Artur da Nananı dəvət etdi. Nana Arturun dəvətini qəbul edib ayağa duranda mənali-mənali gülümsəyərək, İlqara tərəf baxdı. İlqar onun baxışlarından: Məni niyə dəvət etmədin? – sualını oxudu və səbrsizlikle növbəti musiqini gözleməyə başladı. Amma növbəti musiqisinin qoyulması xeyli uzun çəkdi. Çünkü bu

arada aparıcılar bütün iştirakçılar arasında bir yarışma olacağını elan etdilər. Yarışmanın şərtlərinə görə, hər stoldan bir nəfər (bu bir nəfəri hər stolun saknları özləri seçirdilər) ya mahru oxumalı, ya rəqs etməli, ya da şeir deməli idi. Aparıcıların müəyyən etdiyi bir nəfər növbə ilə stollara yanaşır və yarışma üçün seçilən iştirakçının adını qeyd edirdi. Həmin adam stola yaxınlaşanda Stepan birdən-birə heç kimlə məsləhətlişmədən dilləndi: "İlqarı yazın, şeir deyacək". Oğlan İlqarın adını qeyd edib dərhal da o biri stola yaxınlaşdı. Bu, o qədər sürtələ baş verdi ki, İlqar etiraz etməyə belə macal tapmadı. Onun sonrakı etirazları isə nəticə vermədi. Stepan: Sənin necə gözəl şeir dediyinə qulaq asmasam da, bilirom. Bunu mənə Elxan deyib (Elxan İlqarın qrup yoldaşı idi və rus bölməsinin uşaqları ilə yaxınlıq edirdi). Ona görə etiraz qəbul edilmir. Bir də ki stolumuzdan, istənilən halda, bir çıxış edən olmalıdır. Mənə, içimizdə bu sahələrdə xüsusi bacarığı ilə seçilən yoxdur. Bir şeir de, canımız qurtarsın, - deyib müzakirəyə son qoydu. İlqar Nanaya baxdı, onun duyğularını, ruhunu yoxlamaq üçün yaxşı fırsatı idi. Ümumiyyətlə, İlqarda belə bir fikir formalaşmışdı ki, hamu şeiri sevməli, poeziyadan zövq almalıdır. Bu keyfiyyətləri olmayanları açıq qınamasa da, bunu onların mənfi cəhəti kimi qəbul edirdi.

Yarışma başladı. Seçilən yarışmacılar bir-bir çıxış edir və onlara verilən alqış səsləri xüsusi yaradılmış jüri tərəfindən qiymətləndirilirdi. Çıxış edənlər, əsasən, ya rəqs edir, ya da mahru oxuyurdular, cəmi iki nəfər şeir dedi. Növbə İlqargilin stoluna çatdı və o, mikrafonu iki əlleri arasına alıb, adəti üzrə, bir qədər susdu və nəhayət şeiri deməyə başladı. İlqar auditoriyada rus bölməsi tələbələrinin çoxluq təşkil etdiyini bildirdi, ona görə də rus dilində şeir ifa etməyi qərara almışdı. O, tez-tez nəzərlərini Nanaya tərəf çevirir, sanki şeiri onun üçün söyləyirdi. Şeir bitdi, İlqar keçib öz yerində oturdu. NANANUN şeirdən böyük zövq aldığı açıq-aydın hiss edildi. O, dodaqlarının altında şeirdən yadında qalan bir misranı piçildədi: "Ты лучшая супра священного корана!"<sup>1</sup> İlahi! Nə qədər gözəldir. Görəsən, bu sözlər hansı bəxtəverin ünvanına deyilib". Stepan NANANUN bu sualına özünəməxsus şəkildə cavab verdi: "Hər halda, o bəxtəver sən deyilsən, Nana! Arxayı ola bilərsən. Çünkü o sözler müsəlman qızına deyilib". İlqar fırsatın istifadə edərək: Bilmək olmaz, Styopa. Şairlər hərdəm xəyal olurlar, bir tərəfdən də ki eşq, sevgi nə müsəlmana baxır, nə də xristiana, - dedi. Deyəsən, İlqarın cavabı NANANU qane etmişdi. O, siltaşq bir təbəssümle İlqara tərəf baxıb nə isə demək istədi, ancaq bu zaman mikrafonda aparıcıların səsi eşidildi: "Əzziz tələbələr! Yarışın qaydalarına görə, iştirakçıların çıxışları jüri tərəfindən qiymətləndirilmişdir. Jürinin qərarı ilə 7 nömrəli stol qalib elan olunur. Həmin stoldan çıxış edəni səhnəyə dəvət edirik". İlqar hamının alqış sədaları altında səhnəyə çıxdı. Aparıcı onu təbrik edib bir hədiyyə təqdim etdi. İlqar qayıdır oturdu, əlindəki hədiyyəni stolun üstüne qoydu. Yoldaşları onu bir-bir təbrik etdilər. Bu zaman Gülya: Baxaq görək, nə bağışlayıblar, - deyə məraq içində hədiyyəni açmağa başladı - rəqs edən oğlanla qız! Belə fırsat eله düşməzdidi. İlqar NANAYA tərəf əyilərək piçilti ilə: Ты лучшая супра священного корана! - deyib hədiyyəni ona uzatdı.

Təxminən iki saat sürən şənlik başa çatdı. Tələbələr dağlışmağa başladılar. İlqar: Sən hərə gedəcəksən? - deyə NANADAN soruşdu.

- Əhməddilə yaşayıram.
- Bizim ki yolumuz eynidir, mən də Əhməddiliyə gedirəm.
- Doğrudan?
- Mən Ukrayna meydanının yanında, qardaşım gildə qalıram.
- Mən də bir az aralı - "Xəzər" univerşitəsinin yanında.
- Biz ki, ləp qonşuyuq.
- Qəribə təsadüfdür.
- Təsadüflər təsadüfən olmur.
- Bəs necə olur?
- Təsadüflər zərurətdən irəli gəlir.

<sup>1</sup> Sən müqəddəs Qurənnin ən gözəl surəsinən

- Maraqlı fikirlərin var.
- Bu mənim fikrim deyil, filosoflar belə deyir.

Onlar avtobus dayanacağına yaxınlaşdırılar. İlqar üzünü Gülyaya tutub: Bizim yolumuz eynidir, mən Nananı yola salacam, narahat olmayıñ, - dedi və uşaqlarla vidalaşdı. Gülya üzündə ikimənalı bir təbəssümlə: İlqar, bax ha, Nanaya sən cavabdehsən, - deyə əl elədi və ayrıldılar.

İlqar Nananı düz evlərinə - "Xəzər" univerağının yaxınlığında doqqozmərtəbəli binanın 2-ci blokuna qədər ötfürdü.

- Səninlə tanış olmağımı çox şad oldum.
- Mən da. Hədiyyəye görə çox sağ ol.
- Sabah saat neçədə universitetə gedəcəksən? Bəlkə, birlikdə gedək?
- Axi cədvəllərimiz fərqlidir.
- Sən cədvəlini mənə ver, qalanı mənim boynuma.
- Yaxşı. İndi üstündə yoxdur, sabah verəram.
- Onda səni sabah Neftçilər metrosunda gözləyəcəm.
- Saat 9-un yarısında.
- Hələlik. Sabaha qədər!

\*\*\*

Bundan sonra, hər səhər İlqar metronun Neftçilər stansiyasında, marşrut taksilərin son dayanacağında Nananı qarşayıır və universitetə birlikdə gedirdilər. Onlar əvvəlcə metro ilə Bakı soveti stansiyasına gəlir, ordan da marşrut taksisi ilə universitetə gedirdilər. Dərsdən sonra da mütləq görüşür, birlikdə vaxt keçirirdilər. Nananın valideynlərinin her ikisi eve axşam saat 6-dan sonra gəlirdi. İlqar isə qardaşığında qalırdı. Qardaşının ömür yoldaşı Nərminə ona həmişə doğma münasibət bəsləmiş, onu sanki öz oğlu kimi, ailələrinin bir üzvü olaraq qəbul etmişdi. Ona görə də, İlqar burada özünü tam sərbəst hiss edir, heç bir qəriblik çəkmirdi. İlqar da, öz növbəsində, Nərminəyə bir böyük bacı və ya ana gözü ilə baxır, yeri geləndə, qardaşına demədiyi fikirlərini Nərminəyə açır, onunla məsləhətləşir, ondan kömək istəyirdi. O, Nanaya olan hissələri haqqında da Nərminəyə danışmışdı. Hətta onun təklifi ilə Nananı evə də getirmiş, Nərminə ilə tanış etmişdi. Nərminə də bütün bunları bildiyindən İlqarın evə gec galmasını başa düşür, onu müdafiə edirdi. Odur ki, İlqarginin dərsdən sonra görüşüb vaxtlarını birlikdə keçirmələri üçün, demək olar ki, heç bir maneə yox idi.

Şənbə-bazar günləri dərs olmadığından (həm də həmin günlərdə Nananın valideynləri evdə olurdular) onlar görüşə bilmirdilər. Lakin İlqar uzaqdan da olsa, Nananı görmək istəyirdi. Ona görə də, Nanagilin yaşadığı binanın yanına galır, oralarda gəzisərək, Nananın balkona çıxmasına ümidi edirdi. Nanagilin evlərinin yaxınlığında, çökəklikdə bir ağaclıq vardi. Orada, digər ağaclarдан xeyli aralı, tənha bir ağac ucalırdı. İlqar mehrini həmin tənha ağaca salmışdı. Darixanda o, ağacın yanına gəlir, sanki, onunla dərdləşirdi. Ağacın yanından baxanda Nanagilin balkonu görünürdü və İlqar, Nananın balkona çıxb-çıxmayaçağını bilmədən, bəzən saatlarla orada gözləyir, gözlərini balkondan çəkmirdi. Bu tənha ağac İlqarın təsəlli yeri idi, o, bu ağac haqqında heç vaxt Nanaya heç nə deməmişdi.

İlqar Nanaya o qədər bağlanmışdı ki, bir gün belə onu görməsə, dura bilmir, onun üçün darixirdi. O hətta universitetdə dərsərasi tənəffüs zamanı belə Nananı görməyə can atır, onun yanına qaçırdı. Onun Nanaya olan məhəbbəti artıq universitetdə (elə kənarda da) onu tanıyanlara - hamiya məlum idi. İlqarın başqa millətdən olan bir qızla qarşı məhəbbətinə münasibətlər müxtəlif olsa da, İlqar heç bir fikrə ciddi məhəl qoymurdu. O, Nananı bütün ruhu, bütün varlığı ilə sevirdi.

\*\*\*

İlqarın bibisi qızı Xuraman da universitetdə oxuyurdu. Onların çox yaxşı münasibətləri var idi. Xuraman İlqardan dörd yaş böyük idi, onu kiçik qardaşı kimi sevirdi. İlqar da Nana ilə tez-tez

Xuramangıl qonaq gedirdi. Ümumiyyətə, İlqar Nananı öz yaxınları və qohumları ilə tanış etməkdən zövq alırdu. Ona görə də, vaxtaşını özünə yaxın hesab etdiyi və onun Nanaya məhəbbətinə hörmətlə yanaşan qohumlarılıq gedib-gəlirdi. Ən çox getdiyi yer də Xuramangıl idi. Xuraman Vidadi küçəsində, sənki tələbələrə kirayə verilmək üçün tikilmiş, təxminən 20 kvadrat metrlik, pəncərəsi birbaşa küçəyə baxan, bir otaqdan və kiçik mətbəxdən ibarət olan bir mənzildə rəfiqəsi ilə qalırdı.

Dərsdən sonra İlqar: Gəlsən Xuramangılə gedək, xeyli vaxtdır getmirik, – deyə Nana müraciət etdi. Nana etiraz etmədi: "Amma çox qalmayaq, mən bu gün evə bir az tez qayıtmaliyam. Gəncədə yaşayın bibim bizi galəcək. Anam da məktəbdən icazə alıb, evə tez qayıdacaq". İlqar: Narahat olma, bir-iki saat oturub çıxarıq, – deyib Nananın əlindən tutdu, onlar Xuramangılə gəldilər. İlqar yoluüstü şirniyyat mağazasına girdi və çox sevdiyi bir "Nağlı" tortu aldı.

Xuramanın rəfiqəsi qonaqları gülərzlə qarşıladı: "Keçin, keçin, xoş gəldiniz, Xuraman indicə gelir, cörək almağa getdi". İlqargil otağa keçdilər. Çox keçmədi, Xuraman qayıtdı, rəfiqəsinə: Sevinc, zəhmət olmasa, bir çay qoy, – deyib özü də stolin üstündəki kitab-dəftərləri yiğidirmeğa başladı.

Süfrəye çay gəldi. Şirin-şirin söhbətə başladılar. Söhbət o qədər uzandı ki, birdən Nana saatına baxıb, həyəcan içinde: İlqar, yaman gecikdik, biz getməliyik, – deyə ona müraciət etdi. İlqar ayağa durdu: Hə, tamam unutmuşdum. Bu gün Nananın anası evə tez qayıdacaq, o, anası galənə kimi evdə olmalıdır, – deyib Nananın əlindən tutdu. Onlar qapıya tərəf getdilər. Bu zaman Sevinc elə bil şirin söhbətin vaxtsız kəsildiyindən narazı halda, dilləndi: "Vallah, bilmirəm, siz nə vaxta kimi belə gizlənə-gizlənə görüşəcəksiniz. Buna bir son vermək lazımdır. Sevən qəlbər belə türkək olmamalıdır, istədiyi zaman görüşməli, sevib-sevilməlidir. Düz demirəm, İlqar? Artıq nə vaxtdır ki, bir-birinizi sevirsiniz, elçi göndər, bu qorxu-hürkü də bitsin. Amma elçiliyə bizi də çağırmağı unutma ha!" Hamu ürəkdən güldü və onlar xoş əhvali-ruhiyyə ilə evdən çıxdılar.

\*\*\*

Dördüncü kursun yaz imtahan sessiyası başa çatmaqdı idi. İlqarla Nana Dağüstü parkda, sakit bir tərəfdə, yaşlılığın üzərində oturub söhbət edirdilər. İlqar başını Nananın dizləri üstüne qoyub uzanmış, Nana isə onun uzun, qara saçlarını tumarlayır, İlqarın sevgidolü sözlərindən xumarlanurdu. Bir az şirin-şirin söhbət etdikdən sonra İlqar: İmtahanları neçə, verə bilirsənmi? – deyə soruşdu. Nana: "Bütün imtahanları vermişəm, amma fizika imtahanından bir az qorxuram, deyəsan yaxşı hazırlaşa bilməmişəm". Sonra da dərhal: Bunun da ən böyük günahkarı sənsən, – deyib yumruğunu sıxdı, zarafatıyanı bir neçə dəfə İlqarın kürayinə vurdı. Onun bu hərəkətlərindən böyük zövq alan İlqar ürəyində bir planı varmış kimi: Narahat olma, mənim eşqim səni kəsilməyə qoymaz, – deyib onu qucaqlayaraq sinəsinə sıxdı.

İlqar Fizika kafedrasına gəlib qapını açdı: "Fərrux müəllim, bir dəqiqli olarmı?" Fərrux müəllim eli ilə "gal" işarəsi verdi. Fərrux müəllim universiteti, 5-6 il əvvəl bitirmiş, tez bir zamanda da namizədlik dissertasiyası müdafiə edib universitetdə işləməyə başlamışdı. Cavan olmasına baxmayaraq, müləyim xasiyyəti və təvazökar bir təbiəti vardı və bu xüsusiyyətləri ona tələbələr arasında hörmət qazandırmışdı. İlqar bütün gənclik hissələrini ona açdı və Nana imtahanda kömək etməyi xahiş etdi. Deyəsan, Fərrux müəllim də tanımadığı bir gəncin öz sevgi hissələrini ona açmasından xeyli məmənən qalmışdı və əlini İlqarın ciyninə qoyaraq xoş bir təbəssümle: Narahat olma, qoy hazırlaşın, – dedi.

İlqar səhər saat 8-də Bakı soveti metrosunun yaxınlığında yerləşən, xalq arasında Pasaj adlanan baza gəldi. Ürəyindən keçən gülləri tapa bilmədiyindən gül satanlardan birinə yaxınlaşıb bir qədər söhbət etdikdən sonra 11 ədəd uzunluğu, təxminən 70-80 santimetr olan (Nana uzunsapaqlı gülləri sevirdi) qızılı güllər sıfariş etdi. Səhəri gün onun gözəldiyindən də xeyli gözəl gül buketini görən İlqarın kefi kökəldi və o, gülləri götürüb birbaşa universitetə getdi. Bu gün Nana son imtahani – fizika imtahanını verməli idi. İlqar tələsik addımlarla imtahan otağına tərəf getdi. Elə bu an Nana çıxdı, "5" deyib sevinərək rəfiqələrinə sarıldı. İlqar özünü yetirdi. Nananın rəfiqələrindən biri – Rəna İlqarın

əlindəki gülləri görüb: Nə gözəl güllədir, mən də bu güllərdən isteyirim, – deyə, gülümşəyərək İlqara baxdı. Bu zaman Gülyə: İştahan pis deyil, lakin belə güllərin olması üçün əvvəlcə belə bir İlqarın olmalıdır, səndə də ki hardadır elə bəxt, – dedi və bütün qızlar hündürdən gülüşdülər. İlqar gülləri Nanaaya verdi. Nana çox sevdiyi qızılıgullarınbihuşədici qoxusunu nəzərəçarpacaq bir əda ilə içini çəkdi (bu onun İlqara özünəməxsus minnətdarlığı idi) və bir qədər maraq içində dedi: "Bilmirəm, niyə Fərrux müəllim məndən heç nə soruşmadı, zaçot kitabçamı alıb qiymətimi yazdı".

\*\*\*

Martin 8-i yağılı bir gün idi. İlqar qəti qərara gəlmışdı, bu gün Nananın valideynlərinə onu sevdidini və evlənmək istədiyini bildirəcəkdi. İki gün əvvəl İlqar bu fikrini Nanaaya demis, lakin o buna razi olmamışdı: "Hələ vaxtı deyil, atam məsələdən bir az xəbərdar olsa da, bunu ciddiyə almır, bu şəkildə qətiyyən razılığını verməz". İlqar Nananın fikri ilə sanki razlaşdığını bildirsə də, öz qərarında qəti idi.

Saat təxminən 11 idi. İlqar əlində gözəl bir gül buketi liftin düyməsini basıb altıncı mərtəbəyə qalxdı. Əlindəki şəmsiyyə ona mane olmasın deyə onu liftin yanında divara söykədi, bir neçə pillə aşağı enib qapının zəngini çaldı. Qapını Nananın anası Svetlana Mixaylovna açdı. O, İlqarı görçək bir az çəşqinqılıqla, bir az da sanki qəribə maraq içində: Seryoja, səni istəyirlər, – deyib azca yana çakıldı. Bu zaman Nana təlaş içində öz otağından çıxdı. İlqarı gördükdə yerində donub qaldı, nə deyəcəyini bilməyib hırslı halda otağına qayıtdı. İlqar əlindəki gül buketini belə ona verməyə macal tapmadı. İlqarın pis vəziyyətdə qaldığını hiss edən Svetlana Mixaylovna bir addım irəli atdı, təşəkkür edib gülü götürdü, Nananın otağına keçdi və tez də geri döndü. O biri otaqdan: KİMDİR? – deyə səs gəldi və uzunboylu, yaraşlılı bir kişi qapıya yaxınlaşdı.

Nananın atası adı insanlardan biri idi. O, avtobus parkında çilingər işləyirdi. Öz işinin əsl ustası idi və iş yerində hörmət qazanmışdı. Halal çörək yeməyi hər şeydən üstün tutan Serqey Radionoviç ailədə ciddi söz sahibi idi. Ömür yoldaşı və hər iki qızı (Nana onun böyük qızı idi, kiçik qızı Nelli Azərbaycan Neft və Kimya İnstitutunda oxuyurdu) onun bir sözünü iki eləməzdi.

Nananın atası İlqarı hörmətlə qarşılıdı, içəri dəvət etdi. Onun hərəkatlarından və soyuqqanlı davranışından hiss edilirdi ki, İlqarın onlara gələcəyi haqqında məlumatı var imiş (Nana bu ehtimalın ola biləcəyini göz önüne alıb, bu haqda anasını xəbərdar etmiş, Svetlana Mixaylovna da ərinə demişdi). Çay gətirdilər və Nananın atası üzünü İlqara tutaraq ciddi görkəmle: Buyur, cavan oğlan, səni dinləyirəm, gəlişinin məqsədi nədir? – deyə soruşdu və heç imkan vermadən dərhal da davam etdi: "Əslində niyə gəldiyini bilirəm. Amma diqqətlə mənim sözlərimə qulaq as. Mən sevginin qətiyyən əleyhine deyiləm. Əleyhinsə olduğum başqa bir şey var. Sənin ailən azərbaycanlı, biz isə erməni ailəsiyik. Bizim dilimiz başqa, dinimiz başqa, adətlərimiz fərqlidir. Siz heç bir zaman xoşbəxt ola bilməzsınız. Belkə də dediklərimi qəbul etmək istəməyəcəksən, lakin bu bir həqiqətdir. Sən o nağillara, əfsanələrə aldanma, həyat daha konkret, daha sərtdir. Mən hər şeyi bila-bile qızımın həyatını təhlükəyə ata bilmərəm".

Serqey Radionoviç bu son sözlərini çox konkret və sart şəkildə desə də, İlqar özünəinamlı şəkildə dilləndi: "Mən sizin düşüncələrinizə hörmətlə yanaşırıram, narahatçılığınıza da başa düşürəm. Dil, din, adət... bunların hamısını insanlar düşünüb yaradıblar, məhəbbət isə Tanrı tərəfindən verilmiş hissdir. Tanrı da ki birdir. O, bütün xalqların Tanrisidir, sizin də, bizim də".

Serqey Radionovicin sıfətində və gözlerində bir az qəzəb hiss olunsa da, o, İlqarın sözünü keşmir və diqqətlə dinləyirdi. İlqar isə Nananın atasının ona danışmaq üçün imkan verdiyindən cürətlənir və ürəyində bu gəlişinin uğurla nəticələnəcəyinə tūmidini itirmirdi: "Dil başqa, din başqa, adətlər fərqli olsa da, bütün insanlar eyni səma altında, eyni məqsədlə - xoşbəxt olmaq üçün yaşayırlar, məqsədlərinə çatmaq üçün doğru hesab etdikləri hər şey uğrunda eyni duyğularla mübarizə aparırlar. Biz Nana ilə bir-birimizi sevirik, qəlbimiz eyni hisslerlə vurur, eyni arzularla yaşayırıq. Hansı adətə, hansı qayda-qanunla evlənməyin də mənim üçün heç bir əhəmiyyəti yoxdur. Təki

sevdiyimə qovuşum”.

İlqarın bu sözlərindən sonra Sergey Radionoviçin üzündə yaranan istehzalı təbəssümü belə oxumaq olardı: “Mən nə deyirəm, bu nədən dəm vurur!” Sergey Radionoviç: Bura bax, cavan oğlan, sən, deyəsan, mən deyənləri anlamadın, ya da anlamamaq istəmirsən. Bir az daha konkret deyim. Mənim iki deyil, on iki qızım olsa, birinin də başqa millətdən biri ilə evlənməsinə izin verməram, – deyərək hırslı halda ucadan dilləndi: “Sveta, Nananı bura çağır”.

Svetlana Mixaylovna, Nana və kiçik bacısı Nelli içəri girdilər. Otaqdakı ab-havarun kifayət qədər gərgin olduğu heç kimin gözündən qaçmadı. İlqar da çəşib-qalmışdı, sakit-sakit söhbət etdikləri yerdə birdən ortalığın belə qarışması onu da çəşdirmişdi. Sergey Radionoviç sərt baxışlarla: “Nana, bu cavan oğlanı tanıyırsan! Nə üçün gəldiyini də, mənim bu məsələyə münasibətimi də bilirsən. İndi seçim sənindir. Ya bu dəqiqli onunla birlikdə çıxıb gedirsən, ya da ona de ki, o çıxıb getsin”.

Bu sözlərin nə qədər sərt, nə qədər amirana şəkildə deyilməsinə baxmayıaraq, İlqar sanki sakit və təmkinli görünürdü. O, Nananın onu sevdiyinə əmin idi və indi atasının bu sözlərindən sonra Nana ilə birlikdə əl-ələ verib qapıdan necə çıxacaqlarının xeyalını qurmağa başlamışdı. Elə bu an yenidən Sergey Radionoviçin səsi eşidildi: “Sənə deyirəm, eşitmərsən?”.

Svetlana Mixaylovna ərini sakitleşdirməyə çalışsa da, mümkün olmadı: “Yox, bu məsələ elə indi, burda bitməlidir”, – deyə atası Nananan istədiyi cavabı tələb edirdi. Belə bir seçim qarşısında qalacağını, yəqin ki, heç vaxt ağlına belə gətirmeyən qız çəşbaş qalmış, nə deyəcəyini, nə edəcəyini bilmirdi. Yalvarış dolu nəzərlərini anasına dikərək ondan məsələyə müdaxilə etməsini istədi: “Ana...”. Lakin o, sözünü bitirə bilmədi, atasının səsi qulaqlarında cingildədi: “Burda qərarı mən verirəm, başqa heç kəs”. Nana çıxılmaz vəziyyətdə qalmışdı. Bir tərəfdə ailəsi, digər tərəfdə isə bütün varlığı ilə sevdiyi insan. O, elacsız şəkildə iki əli ilə üzünü tutub ağlamağa başladı və heç bir söz demədən qaçaraq otaqdan çıxdı. Bir anlığa ortalığa sakitlik çökdü. Nə baş vermişdi? Sergey Radionoviç istədiyi cavabı almamasına baxmayıaraq, İlqar da gözlədiyi cavabı eşitməmişdi. İlqar həmin anlarda mətiqlə düşünməkdən uzaq idi, o, bircə şey düşünürdü – hadisələr onun gözlədiyinin eksinə cərəyan etmiş, sevdiyi qız dar ayaqda onu seçməmişdi. Bu, İlqara çox pis təsir etmişdi, sanki onun qüruruna toxunmuşdular. Artıq burda qalmağın mənası yox idi və o, quru səslə “sağ olun” deyib evdən çıxdı.

\*\*\*

Bu hadisədən sonra İlqar bir müddət Nananı görmədi. O, bu aralarda universitetdə getmir, vaxtını şəhərdə tək-tənha keçirirdi. Nana da universitetdə gəlmir və İlqarı görməyə can atmırıldı. Bir tərəfdən, onun razılığı olmadan, İlqarın özbasına evə gəlməsi və ortalığı bu qədər gərginləşdirdiyi üçün ondan çox incimişdi, digər tərəfdən də, baş verənlərdən sonra onunla nə danışacağını, oclub-keçənləri necə izah edəcəyini bilmirdi. O, əslində, heç bir qəbahət iş görməmişdi, məhəbbətinə xilaf çıxmamış, atasının sözü ilə İlqara “yox” deməmişdi. Buna baxmayıaraq, ilk addımı ata bilmirdi və hər şeyi sanki İlqarın öhdəsinə buraxmışdı. Digər tərəfdən də, baş verənlərdən sonra bir də İlqarla görüşməyəcəyi ilə bağlı atasına söz vermişdi. Onların yenidən görüşmələrindən atası xəbər tutsaydı, ailədə nələr baş verə biləcəyini o, yaxşı bilirdi.

Bu hadisədən, təxminən, bir ay keçmişdi. Axşam idi. İlqar metrodan çıxıb eve təraf gedirdi. Blokun girişində ayaq saxladı, başını qaldırıb göye baxdı. Göyün üzü ulduzlarla dolu idi. Ay – göydəki san məlek hər tərəfi özünün füsunkar işığına qərq etmişdi. Bir az aralıdan, həyat evləri tərəfdən it hürüşləri eşidilirdi. Bu mənzərəni diqqətlə seyr edən İlqarın ürəyi qubarlandı, xəyalında Nananın surətini canlandırdı, uzaqdan da olsa, onu görmək istədi. Eve getməyib, birbaşa tənha ağacın altına gəldi. Nanagilin balkonuna sən baxdı. Balkon qaranlıq olsa da, aym işığı Nananın siluetini açıq-aydın təsvir edirdi. Bu an İlqar elə darixdı ki, sanki illərdir Nananı görməmişdi. Ürəyində onu olub-keçənlərlə bağlı nəhaq yərə suçladığı düşünməyə başladı. Uzun müddət oturub fikirləşdi və nəhayət, sabah Nana ilə görüşüb baş verənləri müzakirə etmək qərarına gəldi.

Artıq gec idi. İlqar evə qayıtdı. Qapını Nərminə açdı: Nana zəng etmişdi. Səsi heç xoşuma gəlmədi, deyəsən, ağlayırdı. Aranızda bir şeymi olub? – deyə xoş bir maraqla soruşdu. İlqar bu xəbərdən çox sevindi, elə bil ona dünyunu bağışladılar: Yox, yox, ciddi bir şey olmayıb, sadəcə deyəsən bir az xətrinə dəymmişdim, – deyib otağa keçdi. Nanaya zəng etməyə cürət etmədi və sabah tez açılsın deyə erkəndən yatağına girdi.

Səhər saat 9-un yarısında o, aylarla olduğu kimi, Neftçilər metrosunun yanında – marşrut taksilərin son dayanacağında Nananı gözləyirdi. Lakin o galmadı...

\*\*\*

İkinci dərsdən sonra Gülya İlqara yaxınlaşdı: "Svetlana Mixaylovna səninlə görüşmək istəyir. Xahiş etdi ki, bu haqda hələlik Nana heç nə bilməsin. O səni çərşənbə günü saat 11-də məktəbdə gözləyəcək".

Bu xəbər heç İlqarın ürəyindən olmadı. Atası ilə baş verənlərdən sonra indi də Nananın anası! O, səhbatin hansı mövzuda gedəcəyini təxmin edir və bir də bu məsələlərə yenidən qayıtmak istəmirdi. Ona görə də əvvəlcə görüşə getmək istəmədi, lakin bir qədər düşündükdən sonra fikrini dəyişdi və çərşənbə günü saat 11-də o artıq Svetlana Mixaylovnanın işlədiyi məktəbin qabağında idi. Müəllimlər otağına yaxınlaşıb qapını döyüdü və Svetlana Mixaylovnanı soruşdu. "Svetlana Mixaylovna dərsdədir, 208-ci otaqda", – deyə gənc bir müəllimə cavab verdi. İlqar təşəkkür edib 2-ci mərtəbəyə qalxdı. Otağın qapısını açıb özünü göstərdi. Bir neçə saniyə sonra Svetlana Mixaylovna çıxdı. Onlar pəncərəyə yaxınlaşıb durdular. İlqar həyəcan içində Svetlana Mixaylovnanın nə deyəcəyini gözləyirdi. Svetlana Mixaylovna bir qədər susduqdan sonra, müləyim səslə dilləndi: "Mən sizin Nana ilə münasibətləriniz haqqında hər şeyi biliram. Nana məndən heç nəyi gizlətmir. Sən Serqeydən incime, o bir ata kimi, qızının həyatından narahatdır. Belkə, o sənə qarşı bir az sərt oldu, amma bu onun təbiətidir. Mən olub-keçənlərdəm sonra çox düşündüm. Sənin ailən haqqında Gülyadan məlumat almışam, qardaşının hörmətli bir alim olduğunu bilirəm, sənin də geleceyinə inanıram. Mən çox istərdim ki, Nana sənin kimi bir insanla ailə qursun. Amma bu çox ciddi məsələdir. Sizin münasibətləriniz iki adı gəncin münasibətləri kimi deyil. Sizin başqa-başqa millətlərə mənsub olmağınız qarşınızdakı ən böyük maneədir. Bəli, problem demirəm, məhz maneədir. Bu maneənin öhdəsindən gəlmək böyük iradə tələb edir. Qızımın sənə olan məhəbbətindən zərrə qədər də şübhəm yoxdur. Əgər sən də onu onun səni sevdiyi qədər sevirsənsə, mənə söz ver. Mənə söz ver ki, milli məsələlərdən gələn çətinliklərə boyun eymeyəcəksiniz, bütün məsələlərə ağılla, təmkirlə, səbrlə yanaşacaqsınız. Bu həyatda sevginin qalib gələ bilməyəcəyi heç nə yoxdur. Təki siz öz hissələrinzdən əmin olun və heç bir çətinlik qarşısında ondan vaz keçməyin. Mən burada – Bakıda doğulmuşam, Bakı mənim vətənimdir. Qızımın da burada xoşbəxt olmasını istəyirəm. Amma mən Serqeyi də yaxşı tanyıram. O sizin dünyanın ən xoşbəxt ailəsi olacağını bilsə belə, evlənməyinize razılıq verməyəcək. Ona görə də, mənə qulaq as, oğlum".

Svetlana Mixaylovna bir qədər nafəsini dərdi, ani fikrə getdikdən sonra özünəinamlı şəkilde davam etdi: "Mən sizə xeyir-duamı verirəm. Öz adətinizlə, Nananı götürüb qaç. Bir qədər vaxt keçdikdən sonra hər şey yoluна düşəcək. Serqey sizi bağışlamasa da, mən həmişə sizin arxanızda olacam. Mənim sənə deyəcəklərim bu qədər".

Svetlana Mixaylovna sözlərini qurtardı. İlqar nə deyəcəyini bilmirdi. O bu görüşdən tamamilə başqa bir nəticə gözləyirdi. Svetlana Mixaylovnanın məsələyə belə münasibəti onun üçün o qədər gözlənilməz oldu ki, həttə təşəkkür etməyi belə unutdu. Svetlana Mixaylovna: Mən başqa yol görmürəm, ikinci yol aynılıqdır", – deyə bir də təkrar edib sifə qayıtdı.

\*\*\*

İlqar heç vaxt Nana ilə münasibətlərinə milli müstəvidən baxmamışdı. Bir müddət əvvəl Nanagilin evində baş verənlər və indi də onun anası ilə səhbatdən sonra, istər-istəməz, ani olaraq onun

<sup>2</sup> Misra Ə.Vahidin bir qazalindandır

beynində müəmmalı fikirlər oyanmağa başladı. Bu məqamda onun bir vaxtlar Nana ilə arasında olan bir dialoq yadına düşdü və bu qorxunc fikirləri dərhal da özündən uzaqlaşdırıldı.

– Sən bilmirsən ki, erməni qızını sevmək təhlükəlidir? – deyə bir dəfə Nana güllişməyərək soruşmuşdu.

– Mən onu bilirəm ki, milliyətindən asılı olmayaraq, ümumiyyətlə, sevmək, bütün varlığı ilə aşiq olmaq təhlükəlidir. İnsanın ağlına başından ala bilecək ikinci bir hiss varmı?! Məgər Qeysi Məcnun edib səhralara salan eşq deyilmi, Kərəmi yandırıb kül edən məhəbbət deyilmi, Fərhada Bisütunu yarmaq üçün güc-qüvvət verən, o sevgi deyilən möcüza deyilmi? Mən bir şeyi bilirəm ki, “eşq olmasa, varlıq bütün əfsanədir!”<sup>2</sup> Ona görə də, eşq yolunda ölmək təhlükəsi eşqin verdiyi ilhamın, gücüñ qarşısında, sevginin bəxş etdiyi ehtirasın qarşısında qatiyyən maneə ola bilməz.

– Mən bunu demək istəmirdim. Mən eșitmışam ki, bir azərbaycanlı oğlan bir erməni qızını sevib, amma nə evlənə bilib, nə də ondan ayrıla bilib. Sonda intihar edib, özünü öldürüb.

– Hə, sən yeqin Bahadırı deyirsən?

– Bahadır kimdir?

– “Bahadır və Sona” adlı kiçik bir roman var. Bahadır azərbaycanlıdır, Sona isə erməni qızıdır. Onlar bir-birini dəlicəsinə sevirlər. Ancaq həyat elə gətirir ki, Bahadır çıxış yolu tapa bilmir və intihar edir.

– Sən Bahadırın yerində olmaq istərdinmi, onun taleyini yaşamaqdan qorxmursan?

– Bahadırın yerində olmaq deyəndə ki, əslində, mən elə Bahadırın yerindəyəm. O bir azərbaycanlıdır və bir erməni qızını sevir, manım də sevdiyim, deyəsən, erməni qızıdır (o, bir az qırmışdı və sözüne davam etdi). Lakin bizim bir mühüm fərqi var. Bahadırın yaşıdığı dövrda insanlar milli məsələlərə münasibətdə bir qədər başqa cür düşünürdülər. Ətrafdakıların fikri, başqalarının nə deyəcəyi onları çox narahat edir, insanlar başqalarının qınaq ünvanı olmaqdan qorxurdular. Mənə, burda millətini sevib-sevməkdən söhbət getməməlidir. Hər bir insan millətini sevir; biri az, biri çox, amma sevir. Sən millətini sevmirsənmi? Mən millətimi sevmirsənmi? Mən millətimi də sevirem, səni də bütün varlığımı sevirəm. Hesab edirəm ki, manım bu iki sevgim bir-birinə mane olmamalıdır, insan başqalarının fikrinə deyil, öz qəlbinin dediklərinə söykənməlidir. Mənə, Bahadır bu çıxış yolunu tapa bilmədiyi üçün, əslində, məhəbbətin deyil, dövrün, zəmanətin qurbanı oldu.

İlqarın cəsarətli, özüneinamlı şəkildə söylədiyi bu sözər Nananı çox təsirləndirmişdi. O, bir qədər kövrək səsla və gözləri yaşarmış halda piçildədi: “Mən sənə, sənin hisslerinə bütün varlığımı inanıram. Səri sevdiyim üçün də nə qədər xoşbəxt olduğumu izah etmək üçün söz tapa bilmirəm. Amma içimdə bir həyəcan var, bir qorxu var, səni itirmək qorxusul Mən qorxuram, İlqar!”

– Qorxma, bizi yalnız ölüm ayıra biler.

– Qorxdığum da elə bu deyilmi, İlqar?

– Sən heç fikir eləmə, mən ölmək üçün sevmirəm, mən sevmək üçün yaşayıram – səni sevmək üçün!

\*\*\*

İlqar uzun müddət Svetlana Mixaylovnanın dediklərinin təsirindən çıxa bilmədi. Evə gəldi, hər şeyi götür-qoy etdi və qətiyyətlə fikrə gəldi ki, Svetlana Mixaylovnanın dediklərini etməyəcək. Toy eləmək, bütün tələbə yoldaşlarını, qohum-əqrəbanı dəvət etmək, öz sevgilisini bəyaz gəlinlikdə görmək onun ən böyük arzusu idi. Bir də ki o, qız qaçırtmaq kimi adəti keçmişin qalığı hesab edir və bunu öz müqəddəs sevgisinə layiq görmürdü.

\*\*\*

Tənəffüs vaxtı idi. Gülya İlqara yaxınlaşdı: “Bilirsən, İlqar, ağır da olsa, sənə bir söz demək istəyirəm. Bu gün Nananın bacısı ilə rastlaşdım. O mənə bir xəbər dedi. Nana atasının təzyiqlərinə döza bilməyib, onun istədiyi bir oğlanla nişanlanmağa razılığını verib. Oğlan Rusiyada yaşayır, artıq buradadır – Bakıda, bu günlərdə üzük gətirəcəklər”.

İlqarı elə bil ildirim vurdu. O, heç bir şey deməyib cəld addımlarla dəhlizin o başına – rus bölməsinin dərslərinin keçirildiyi tərəfə addımladı, lakin Gülyanın “o, yoxdur, bu gün universitetə gəlməyib” sözlerini eşidib dayandı. İlqar həyətə çıxdı, bir skamyada oturub bir az nəfəsini dərdi. Fikirləri o qədər dolaşiq, öfkəsi o qədər güclü idi ki, nə eşitdiklərini həzm edə bilir, nə də bir qərara gələ bilirdi. Nəhayət, özündə güc tapıb qərar verdi: “Bu xəbəri başqasından deyil, onun öz dilindən eйтməliyəm”. Əsəbi halda ayağa qalxdı, birbaşa Nanagilə gəldi.

Qapının zəngini çaldı. Nana açdı. Evdə ondan başqa kimse yox idi. Nana İlqarı ilk dəfə idi ki, bu halda görürdü. Həmişə özünə xüsusi fikir verən, şax duruşu, səliqəli geyimi ilə hamının diqqətini cəlb edən İlqar sanki şaxta vurub qurumuş cansız bir ağacı xatırladırı. Nana İlqarın hər şeydən xəbəri olduğunu anladı. Heç nə deməyib, üzünü yana çevirdi. İlqar içəri girib qapını örtdü: Deyilənlər doğrudurmu? Bunu sənin dilindən eйтməyə gəlmışəm, – deyə Nanadan cavab istədi.

- Mən artıq dözə bilmirəm. Məni başa düş, İlqar!
- Dözə bilmədiyin üçün də xəyanət etdin, başqası ilə nişanlanmağa razılıq verdin, bunumu başa düşüm?
- Dediyiñ kimi deyil...
- Bəs necədir? Bunun başqa adınu var?
- Mən ailəmdən keçə bilmirəm, İlqar.
- Deməli, sən seçimini etdin – ailən və yeni sevgilin!
- Sözlərinə fikir ver, İlqar! Mən həyatimdə yalnız ...
- Sizə xoşbəxtlik arzulayıram.
- İlqar...

İlqar qapını çırpıb çıxdı. Tənha ağacın altına gəldi. Özünü nə qədər elə almaq istəsə də, bacarmadı, onu dəli bir ağlamaq tutdu və sanki, bir az rahatlayan kimi oldu. Uzun müddət orda tək-tənha oturduqdan sonra evə qayıtdı. Evdəkilər heç nə başa düşməsinlər deyə özünü elə aldı və yorğun olduğunu söyləyib, birbaşa yatmağa getdi. Lakin nə qədər yatmağa çalışsa da gözlərinə yuxu getmirdi.

Saat 3-ə yaxınlaşındı. İlqar isə heç cür sakitləşə bilmirdi. Gülyanın “Bu günlərdə üzük gətirəcəklər” və Nananın “Mən artıq dözə bilmirəm. Məni başa düş, İlqar!” sözləri qulaqlarında cingildəyir, ona rəhahlıq vermirdi. Onun üçün həyat sanki bitmişdi...

Ayağa durdu. Qonaq otağından balkona çıxdı. O, elə bil ki evdəkiləri unutmuşdu, hissələrinə hakim ola bilməyib hönkürtü ilə ağladı. Balkonun yarımcıq divarına qalxdı – çarəsizlik həyat əşqinə qalib gəlmışdı. İlqar gözlərini yumdu...

Bu an kimsə onun qolundan yapışıp var gücü ilə aşağı çəkdi. İlqar yerə yixildi. Nərminə: Sən neyləyirsən? Sakit ol, sakit ol, mərim balam, – deyə onu sinəsinə basıb qucaqladı, bir ana nəvazişi ilə başını sığalladı. Səsə İlqarın qardaşı oyandı. Baş verənləri duydugdan sonra, adəti üzrə, bir müddət susdu. Nəhayət, fikirli-fikirli dilləndi: “Sakit ol, bu, çıxış yolu deyil. Həyatda çarəsizlik deyə bir şey yoxdur. Hər dərdin bir dərmanı, hər şeyin bir əlaci var. Sabah açılsın, məsləhətləşib bir qərar verərik. Lap lazımlısa, elçi gedərik, sən sakit ol, get bir az yat, dincəl”.

Artıq səhər açılmışdı. İlqar gecə baş verənlərdən bir qədər xəcalət çəkir və otağından çıxmırıldı. Bu zaman Nərminə qapını döydü, heç nə olmamış kimi: İlqar, süfrə hazırlır, gəl yeməyini ye, – deyə onu səslədi. İlqar otaqdan çıxdı, yuyunub süfrə arxasında oturdu. Heç kim gecə baş verənləri yada salmadı. Amma hiss olumurdu ki, yeməkdən sonra mühüm bir söhbətə başlayacaqlar.

Nərminə süfrəni yiğisərdi, ömür yoldaşının üzünə baxıb onun razılığını aldı və söhbətə başladı: “Sən məhəbbətinin ötəri bir hiss deyil, əsl sevgi olduğuna şübhəmiz yoxdur. Artıq böyümüşən, bu gün-sabah universiteti bitirirsən. Bir halda ki bir-birinizi belə sevirsiniz, biz də etiraz etmirik, qərara gəldik ki, elçi gedək. Amma əvvəlcə kənddəkilərə xəbər vermək lazımdır”. İlqar gözlənilmədən,

qətiyyətə dilləndi: "Yox, heç bir yərə getmək lazımdır. Mən bütün gecəni düşüntür bir qərara gəlmışəm. Mən gedirəm. Bir-iki qrup yoldaşım var, gənc mütəxəssis kimi, Rusiyaya gediblər, orda elmi-tədqiqat institutunda işləyirlər. Xeyli vaxt idim ki, məni də çağırırdılar. Gedib bir müddət orada işləyəcəm, sonrası da həyat göstərər". İlqar bunu deyib tizünü qardaşına çevirdi, baxışları ilə onun razılığını istədi.

İlqarın qardaşı təbiətən öz fikirlərini kimsəyə diqta etmək kimi bir xüsusiyyətdən tamamilə uzaq bir insan idi. O, İlqarın fikrində qərarlı olduğunu hiss etdi: "Əvvəlcə o institut haqqında ətraflı məlumat topla, iş nədən ibarətdir, hansı perspektivlər var, bunları öyrən, sonra qəti qərar ver", – deyə faktik olaraq razılığını bildirdi.

\*\*\*

1985-ci il mart ayının 7-də İlqar Rusiyaya – Ulyanovsk şəhərinə yola düşdü. Mars Elmi-Tədqiqat Institutunda işə düzəldi.

İlqar institutun lap yaxınlığında, 16 sayılı tələbə yataqxanasında qalırdı. Olub-keçənləri unutmaq, yeni heyata başlamaq istəyirdi. Bunun üçün institutun ictimai işlərində fəal iştirak edir, idmanla məşğul olur, işdənkarın vaxt-larını da maraqlı və mənalı keçirməyə çalışır. Bu məsələlərdə ona otaq yoldaşları, əslən Gürcüstandan olan Rəhman və Fərman daim dəstək olurdular. Onların arasında yaranmış səmimi dostluq münasibətləri yataqxananada yaşayan azərbaycanlıların diqqətindən qaçmur, 101 sayılı otaq yavaş-yavaş yataqxananın mərkəzi otağına çevrilirdi. Dostlar otaqda bütün işləri bölmüşdülər – Rəhman yemək bisirir, Fərman təmizlik işlərinə baxır (bu təyinatda onun həddindən artıq səliqəli və təmizkar olması rol oynamışdı), İlqar isə bazarlıq məsələlərinə cavabdeh idi. İlqar və Fərman bəzən öz aralarında iş funksiyalarını dəyişsələr də, Rəhmanın işi dəyişməz qalırdı. Rəhmandan fərqli olaraq, İlqar və Fərman idmana xüsusi önem verirdilər (İlqar işlədiyi institutun vilayət birinciliyində çıxış edən "Delfin" adlı futbol komandasında oynayırdı). Elə onların təşəbbüsü ilə yataqxananın arxa tərəfində, qaldıqları otağın pəncərəsinin lap altında bir voleybol meydançası düzəltmişdilər, demək olar ki, hər axşam burada saatlarla voleybol oynayırdılar. Belə vaxtlarda voleybola çox da həvəs göstərməyen Rəhman Fərmanın böyük həvəslə toplaşlığı valları (bu valların bir hissəsini onun özü Bakıdan gətirmişdi, bir hissəsini də Bakıya gedib-gələnlərə sifariş edib gətirdirirdi) hündürdən oxudur, Sabir Mirzəyevin müğamları, Teymur Mustafayevin, Baba Mirzəyevin xalq mahnları, Şövkət Ələkbərovanın, Flora Kərimovanın həzin nəğmələri otağın açıq pəncərəsindən ərtəfa yayılırdı...

Bələcə, haftələr, aylar keçirdi. Baş verən təlatümlü hadisələrdən sonra Rusiya həyatı İlqara sanki bir rahatlıq gətirmişdi. Yavaş-yavaş İlqarın məhəbbət yaraları sağalır və o, normal həyat ritminə qayıdırı.

\*\*\*

Payızın ilk günləri idi. İlqar Bakıya ezamiyyətə gəlməşdi. Metroda təsadüfən Gülyaya rast gəldi. Bir qədər ordan-burdan danışdıqdan sonra Gülya: Heç Nananı soruştursan, – deyə mənalı baxışlarla İlqarın üzüñə baxdı. İlqar: Soruşmağın nə mənası var ki, o, öz seçimini etdi, – deyib söhbəti dəyişmək istədi. Gülya davam etdi: "O, üzüyü geri qaytarıldı və 2 aydan çoxdur ki, evlərini tərk edib, xalası gildə yaşayır". İlqar Gülyanın sözlerinə diqqət vermirdi və onun bu sən sözlərini də guya eşitmədi. Gülya sözlerinə İlqarın ciddi reaksiya verəcəyini gözləyirdi, lakin onun belə münasibəti qızı əməlli-başlı çəsdirmişdi: Sənə deyiram, eşitmirsən, Nana nişan üzüyünü qaytarıb, – deyə bir də təkrar etdi. Bu vaxt İlqar yuxudan ayılmış kimi: Nə dedin, üzüyü qaytarıb? – deyə nəzərlərini Gülyaya dikdi. Gülya İlqarı maraqlandıra bildiyi üçün bir qədər rahatladi və təmkinlə sözüñə davam etdi: "Bilirsən, İlqar, sən gedəndən sonra mən, demək olar ki, Nana ilə hər gün görüşürəm. O, tamamilə dəyişib. Sənin gördüyüñ o deyib-gülən, zərafatlı qızdan əsər-alamət qalmayıb. O sanki həyatdan küsüb, heç bir

şeylə maraqlanmur, hətta deyərdim ki, yaşamağa belə marağı qalmayıb. Bunu elə-bele demirəm, bəzən onurla səhbət etdikdən sonra həyatı üçün əndişəlməyə başlayıram. Bilirəm, ondan çox inciyibsen, əslində, buna kifayət qədər haqqın da var, amma, hər halda, ona baş çəksən, peşman olmazsan".

Qatar Bakı soveti stansiyasına çatdı. Onlar qatardan düşüb eskalatorla yuxarı qalxdılar. Bayırda çıxıqda Gülya çantasından kağız-qələm çıxardıb tələsik nə isə yazdı və İlqara uzatdı: "Bu, Nananın xalasıgilin telefonudur. Yaxşı olar ki, axşam saat 7-dən sonra zəng edəsən, o, indi işləyir axı - məktəbdə. Bu da, hər ehtimala qarşı, xalasının yaşadığı ünvan!"

Gülya İlqarla sağollaşıb ayrıldı. O getdikdən sonra İlqar Komunist (indiki İstiqlaliyyət) küçəsi ilə aşağıya - Sabir bağına tərəf düşdü. Boş skamyalardan birində oturdu. İlqar qeyri-müəyyən hissələr keçirirdi. Üreyində Nana yaç qırğın olsa da, qalbinin lap dərinliyində elə bil zəlzələ baş verir, bütün qalbi titrəyirdi. O özünü nə qədər Nananı unutmuş kimi göstərməyə çalışsa da, içində baş verənlər başqa bir hissin əlamətləri idi.

Yaxındakı skamyalardan birində iki sevgili ilan kimi bir-birinə sarılmış halda oturmuş, atrafdə heç kimi görmürdülər. İlqar onlara baxıb xatirələrə daldı və Nana ilə keçən günlərini yadına saldı.

\*\*\*

İlqar qapının zəngini çaldı: Kimdir, kimi istayırsınız? - deyə içəridən bir qadın səsi gəldi. İlqar nə deyəcəyini bilməyib bir an susdu və sakit halda: Zəhmət olmasa, qapını açın, bir şey soruşacam, - dedi. Nə deyəcəksinizsə, deyin. Mən niyə qapını açmaliyam, - deyə qadın bir az hırslı şəkildə dilləndi. İlqar utancaq səslə: Mənim adım İlqardır, mən Nananı görməyə gəlmisəm, - dedi. Qapı açıldı. Nananın xalası İlqarı gülərzə qarşılıdı, İlqarın gətirdiyi çiçəkləri minnətdarlıqla götürdü və onu otağa davət etdi. Bir stekan çay içdikdən sonra İlqar bildirdi: "Nananın rəfiqəsi mənə dedi ki, Nana bir müddətdir ki, sizdə qalır. Onun üçün sizi narahat etmək məcburiyyətində qaldım. Amma deyəsən o, evdə yoxdur. İndi mən gedim, zəhmət olmasa, deyərsiniz ki, mən gəlməşdim". Nananın xalası: İlqar tələsmeyin, artıq Nananın gəlmək vaxtıdır. O, heç vaxt belə gec qalmazdı, harda olsa, bu saat gələr, - demişdi ki, qapının zəngi çalındı.

İlqar həyecandan, özündən asılı olmayaq, ayağa qalxdı. Nana içəri girən kimi: "Bilirsən, xala, bu gün Gülyani gördüm. İlqarın Bakıda olduğunu söylədi. Hətta mənim burda qaldığımı da deyib ona. Sandən xahiş edirəm, birdən İlqar buralara gəlse, artıq mənim burda qalmadığımı söyle. De ki, bir neçə gün qalib getdi. Mən onurla görüşməyə mənəvi olaraq hazır deyiləm". Bir qədər nəfəsini dərdikdən sonra davam etdi: "Bir də o, bura niyə gəlsin ki, mənim ona qarşı etdiklərimdən sonra, yəqin ki, heç vaxt məni bağışlamaz". Nana daruşa-danışa ayaqqabılarmı çıxartdı, əl çantasını bir tərəfə qoydu. Otağa keçmək istəyəndə xalası onun qolundan tutub saxladı: "İlqar galib, burdadır - otaqda". Nana həyecandan nə deyəcəyini, nə edəcəyini bilmədi. Tələsik güzgüyə baxdı, küləkdən dağlımış saçlarını düzəltdi. Bu zaman İlqar otaqdan çıxdı. Nana: Salam, İlqar, xoş gəlmisin, - deyə əlini uzatdı. İlqar onun sözlərini eşitdiyiini üzünmə vurmadı, heç nə eştirməmiş kimi dedi: "Bağıyla, səni narahat edirəm. Vaxtını çox almayıacam. Amma səni görmədən də gedə bilməzdəm". Nananın xalası, gəncləri baş-başa buraxmaq məqsədilə: Nana, mən qonşumuz Sonya xalagılı gedirəm, deyəsən, bir az azarlayıb, yaxşı deyil, bir ona baş çəkim", - deyib qapıdan çıxdı. O gedəndən sonra İlqar və Nana bir müddət heç nə demədən sakitcə oturdular. Onlar səhbətə başlamaqdə çatınlık çəkirdilər. Nahayət, İlqar dilləndi: "Gülya mənə hər şeyi danışdı. İnan, sənin xoşbəxt olmağın mənim ən böyük arzumdur. Mən səni xoşbəxt edə bilmədim, görünür, qismət deyilmişİ". İlqar bir anlığa durdu. Qarışq fikirlər içindəydi, ürəyindən keçənlərlə dilindən çıxanlar bir-biri ilə uzaşdır, dediyi sözələr özünü də qane etmirdi. Bir tərəfdən, onun ürəyində Nana yaç olan məhəbbətinin közü hələ də tam sönüməmiş, digər tərəfdən də, onun hissələri sanki təhqir edilmişdi (İlqar Nananın nişanlanmasını bağışlanılmaz xəyanət hesab edir və qürurundan heç çir vaz keçə bilmirdi). Nana da bənzər hissələr keçirirdi; başına gələnlərdən sonra o, həyatında yalnız İlqarı ülvə hissələrlə sevdiyinə bir daha əmin

olmuş, həm də ona qarşı istəmədən adaletsizlik etdiyini qəbul etmişdi. Amma, nədənsə, nə özündə cəsarət taparaq İlqardan tizr istəyir, nə də ümidiyi itirirdi. Hər ikisi bu qarışq fikirlər içində keçən, təxminən, iki saat ərzində qarşı tərəfdən bir etiraf gözləyərək öz üreyindən keçənləri açıb deyə bilmədilər.

Qapı döyüldü. Nananın xalası qayıtdı. İlqar ayağa durdu və: Artıq gec oldu, icazənizlə, mən gedim, sabah səhər hava limanında olmalıyam, – deyib hər ikisi ilə saqlaşış evdən çıxdı.

\*\*\*

Bu hadisədən dörd aya yaxın vaxt keçmişdi. İlqarın dostu, Nananın qrup yoldaşı Artur da Ulyanovska gəlmış, İlqarın İslədiyi institutun yaxınlığındakı məşhur "Ruslan" təyyarələrinin istehsal edildiyi zavodda mühəndis işleyirdi. Qaldıqları yataqxanalar bir-birinə yaxın olduğundan onlar, demək olar ki, hər gün görüşürdülər.

Şənbə günü idi. Pəncəradən düşən günəşin şüaları isti bir gün olacağından xəbər verirdi. İlqar, adəti üzrə, şənbə və bazar günləri (bu günlər iş günü deyildi) həmişəkindən fərqli olaraq, lap tezden oyanır və temiz hava almaq üçün yataqxanadan təxminən bir kilometr məsafədə olan stadionun yanındaki meşəliyə gedir, xeyli gəzidikdən sonra yataqxanaya dönürdü. Yenə də tez oyanmışdı. İdman formasını geyinib otaqdan çıxdı. Elə yataqxanının qapı-sindən yenicə çıxmışdı ki, Artura rast gəldi: Xeyir ola, Tənbəl Əhməd, gün hardan doğub, sahər tezden durmusan? Yoxsa sən də artıq idmanla məşğul olmağa başlamışan? – deyə Artura dostcasına sataşdı (Artur cılızbədənli bir oğlan idi, idmanla məşğul olmayı qəti sevmir, istirahət günləri isə, ümumiyyətlə, saat 10-11-ə kimi yatmayı adət etmişdi). İlqar bəzən ona, bu xüsusiyyətlərinə görə uşaq vaxtı oxuduğu bir nağlin baş qəhrəmanının şərəfinə, Tənbəl Əhməd deyirdi). Artur xüsusi əda ilə: Yox, e, elə birca idmanım çatmırıdı. Saratova ezamiyyətə göndərirlər. Ona görə də, dünən axşam saat 12-yə qədər işdə olmuşam. Gəlib səni görə bilmədim. Bu sənə çatacaq, Bakıdandır, – deyə əlindəki məktubu İlqara uzatdı. Dərhal da: Mən artıq gecikirəm. Sağ ol, bir heftdən sonra görüşərik, – deyib cəld addımlarla uzaqlaşdı. İlqar məktuba nəzər saldı, konvertin üzərində Nananın xəttini tanıdı. İlqar məktubu açmadı, yolboyu məktubun içində nə yazılı biliçəyi haqqında düşünür, ağluna bir fikir getirə bilmirdi. Son dəfə Bakıda, Nananın xalasığıldakı görüşdən sonra hər şeyi bitmiş hesab etmişdi. İndi birdən-birə bu məktub...

İlqar "Zarya" stadionunun içindən keçib meşəyə girdi. Ona tanış olan çığırla üz tutdu düz Volqa çayına. Səhər tezden olmasına baxmayaraq, çımrılıkdə tək-tək adamlar vardı. Günəş öz qızılı tellərini suyun üzərinə sərmiş, suyun ləpələri sədəf kimi parıldayırdı. İlqar bu gözəlliyi seyr etmək üçün əllərini qəşmə qoyub uzaqlara nəzər saldı. Lap uzaqda bir kater görünürdü. Bu, yəqin ki, Brejnev şəhərindən (bu şəhərin əvvəlki adı Naberejny Çelnı idi) Ulyanovska galən kater idi. İlqarın xəyalı uzaq Bakıya, Xəzər dənizinə getdi. Nana ilə görüş yerləri – Neftçilər metrosunda marşrut taksişərin son dayanacağı, metronun yaxınlığındakı ağacları, Dənizkənarı bulvar, Dağüstü park, Sahil bağı, C.Cabbarlı adına kinoteatr, Nizami kinoteatrı, Funikulyor və başqa yerlərdə görüşləri kino lenti kimi gözlərinin önungdən gəlib keçdi.

Kiçik bir daşın üstündə oturdu, məktubu qumun üzərinə qoyub bağırı əllərinin arasına aldı, bir qədər fikrə getdiğdən sonra məktubu açdı: "Əzizim İlqar! Çok düşündüm, sonda sənə bu məktubu yazmaq qərarına gəldim. Son görüşümüzdə güc tapıb ürəyimdəkiləri sənə deyə bilmədim. İlqar! Bilmirəm məni bağışlaya biləcəksənmi? Mən həyatmda yalnız bir dəfə sevdim – sən. Atamın təzyiqi ilə o nişanı qəbul etdim, amma onurla elə birinci görüşümüzdəcə hər şeyi arladım – nə qədər böyük səhv etdiyimi, qəlbimdə səndən başqa, birinin yerinin olmadığını, sənziz yaşaya bilməyəcəyimi... Sənsizlik çox çətindir, İlqar! Mən indi həyatda sənki tarım dərtilmiş bir kəndir üzərində gəzirəm. Bu kəndir nə qədər dözəcək, bilmirəm. Yadındadır? Bir dəfə mənə demişdin: "Mən ölmək üçün sevmirəm, mən sevmək üçün yaşayırəm – sən sevmək üçün!" İndi mən sevmək üçün yaşayırəm, İlqar; – sən sevmək üçün. Səndən cavab gözləyirəm. Bircə dənə "gəl" sözün kifayətdir".

İlqar uzun müddət məktubun təsirindən çıxa bilmədi, təkrar-təkrar oxudu. Xeyli səssizcə oturdu. Və nəhayət ayağa durdu, məktubu dodaqlarına yaxınlaşdırıb öpdü, məktub əlində suyun lap kənarına yaxınlaşdı.

Göyün üzünə qara buludlar yığışmaqdı idi. Çox keçmədi ki, yağışın damcıları göz yaşlarına qarışdı. Volqa sanki təlatümə gəlməşdi. Birçə anın içində yüksək dalğalar emələ gəlməyə başladı. İlqar göz yaşları içində məktubu dalğaların ağuşuna atdı: "Əlvida, sevgilim, əlvida, tənha ağac, əlvidal..."

\*\*\*

İllər keçdi. İlqar Bakıya qayıtmış, ailə qurmuşdu. Sevdiyi işlə məşğul olur, ali məktəblərdən birində işləyirdi. Ailəsinə həddindən artıq bağlı olan İlqar işini bitirən kimi evə gəlir, bir də evdən çıxmamağa çalışırıdı.

Ömür yoldaşı Elnarə İlqargilin kəndindən idi. Təbiətən sakit, söz-söhbətə yersiz qarışmayan, hər sözünün, hərəkətinin yerini bilən xoşraftar bir qız idi. Hətta ilk vaxtlar Elnarə, nədənsə, bir az İlqardan utanır, bəzi fikirlərini deməkdə belə, sanki çətinlik çəkirdi. Bu, qatiyyən İlqardan qaynaqlanmayan, Elnarənin aldığı mükəmməl ailə tərbiyəsində irəli gelirdi. Zaman keçdikcə, bu xüsusiyyətlər də, yavaş-yavaş, daha səmimi hissələrlə əvəz olunur və onlar bir-birinə doğma tellərlə bağlanırırdılar. Lakin, nə olursa olsun, Elnarə heç vaxt İlqarın icazəsi olmadan bir addım da atmır, evdə onun heç bir sənədinə el vurmur, hətta onun yazı masasını silərkən belə çox ehtiyatlı olur, hər şeyin yerli-yerində olmasına diqqət edirdi. Bütün bunlar – Elnarənin ailə dəyərlerinə, ailədə kişinin roluna verdiyi qiymət İlqarı da ömür yoldaşına münasibətlərində həddindən artıq diqqətli və səmimi olmağa vadar edirdi. Onların ilk vaxtlar, sadəcə olaraq, səmimiyyət üzərində qurulan münasibətləri tədricən qarşılıqlı məhəbbət hissələrinə çevrilirdi.

Təzəcə evlənmisdir. İlqar Elnarəyə boş vaxtlarını maraqlı keçirməsi üçün kitab oxumanın ən maraqlı və faydalı iş olduğunu aşılımuş və oxuması üçün bir neçə kitab seçib qoymuşdu. Elnarə də İlqarın işdə olduğu zaman, imkan düşdükçə, kitab oxuyur, bu yolla həm dincəlir, həm də darixmirdi.

İlqar işe getmiş, Elnarə krealoda oturub kitab oxuyurdu. Əlindəki "Martin İden" romanı, deyəsən, ona çox maraqlı gəlməşdi və o, vaxtnı necə keçdiyini hiss etməmişdi. Dördüb divardakı saata baxdı, İlqarın işdən gəlməsinə bir saat qalmışdı. Elnarə ayağa durdu, mətbəxə keçib, həmişə olduğu kimi, səliqə ilə süfrəni hazırladı və geri-otağa döndü. Ev cəmi birotaqlı olduğundan hər şey, demək olar ki, Elnarənin elinin altında idi və evdəki səliqə-sahman ürək aqrdı. Elnarə kitab rəfinə yaxınlaşdı. Nədənsə, kitablar ona bir az tozlu kimi göründü, əsgini götürüb, zümrüdmə edə-edə kitablarnı silməyə başladı. O, kitabları bir-bir rəfdən götürür, kitabın və müəllifin adını oxuyur, səliqə ilə silir və yerinə qoyurdu. Növbəti kitabı elinə aldı. Rəşad Nuri Güntəkin – "Dodaqdan qəlbə". Elnarə bu müəllifin bir əsərini – "Çalıquşu" kitabını oxumuşdu. Ona görə də, bu kitab da ona maraqlı gəldi, açıb vərəqlənməyə başladı. Birdən kitabın arasından bir kağız düşdü. Elnarə əyilib kağızı götürdü. Bu bir məktub idi. Elnarə iki qatlannmış məktubu açdı, məktubun arasında bir qız şəkli var idi. Maraq Elnarəni götürdü və o, məktubu oxudu.

... Qapının zəngi çalındı. Bu, İlqar idi. Elnarə, adəti üzrə, "xoş gəldin" deyib İlqarı gülərzle qarşılığa çalışsa da, onun kefsiz olduğu İlqarın gözündən qaçmadı: Na olub, Gözəl (İlqar Elnarəyə heç vaxt öz adı ilə müraciət etmir, nədənsə, onu "Gözəl" deyə çağırırdı) niyə belə kefsizsen? – deyə Elnarəni qucaqlayıb yaşarmış gözlərindən öpdü. "Yox, yox, ciddi bir şey yoxdur, fikir vermə, sadəcə, birdən-birə bir az qəribədim. Yəqin,acsan, sənin sevdiyin yeməyi bişirmişəm. Tap görüm, nədir?" – deyib söhbətə şirinlik qatmağa çalışdı. İlqar dərhal, sanki bilirmiş kimi, "şəşəmadı" deyib, əllərini ovuştura-ovuştura birbaşa mətbəxə getdi, lezzətlə yeməyini yeyib otağa keçdi.

İlqarın nəzərləri yenidən Elnarənin yaşarmış gözlerinə sataşdı: "Yox, səndə bir şey var. Məndən nahaq yərə gizlətməyə çalışırsan. De görüm, nə olub, nədir səni narahat edən?" Elnarə özünü saxlaya bilməyib ağladı. Kitab rəfinə yaxınlaşış məktubu götürdü, heç na demədi və sakitcə İlqara uzatdı.

İlqarın xəyalı tələbəlik illərinə getdi...

İkinci kursu yenice bitirmişdilər. Yay vaxtı İlqar Gürcüstana – evlərinə, Nana isə, ailəsi ilə birlikdə, Leninqrada getmişdi. İlqar Nananan “elə et ki, hər gün səndən bir məktub alıñ”, – deyə xahiş etdi. NANANUN “Bu necə olacaq ki?” sualına cavab olaraq İlqar dedi: “Çox sadə, sən, Leninqrada çatan günləndən başlayaraq hər gün mənə bir məktub yazıb poçtla yola salarsan. İlk məktubun mənə çatandan sonra mən hər gün səndən bir məktub almış olacam”. “Hə, indi riyaziyyatçı olduğun bir daha bəlli oldu”, – deyə Nana gültümsədi. İlqar isə özündən razı halda: Bunun üçün riyaziyyatçı olmağa ehtiyac yoxdur, sənin kimi bir gözəli sevmək kifayətdir, – deyib NANANI qucaqladı. Nana ona hər gün məktub yazacağına söz verdi.

Təxminən on gün ididi ki, İlqar evlərində idi. Amma hələ NANADAN məktub almamışdı. “Bu gün galər, sabah gələr”, – deyə hər növbəti günə ümidi bəsləyirdi. Kənddəki poçtalyona da əvvəlcədən xəbərdarlıq etmişdi və xahiş etmişdi ki, məktub gələn kimi gecikdirmədən ona çatdırınsın. Bunun üçün poçtalyona xüsusü baxış də vəd etmişdi. Nəhayət, o gün gəldi. İlqar həyatda gəzisirdi. Həmişə olduğu kimi, həyətin darvazası taybatay açıq ididə və poçtalyon maşını birbaşa həyətə sürdü. O, əlindəki məktubu göstərərək: Muştuluğumu istəyirəm, – deyib məktub olan əlini yuxarı qaldırdı. İlqar gülə-gülə cibindən 5 manat pul çxarıb poçtalyona verdi. Poçtalyon getdikdən sonra o, bağá keçdi, bir qədər aralıda, arxin üstündə oturdu, məktubu dodaqlarına yaxınlaşdırıb öpərək açdı. Məktub dördşəhifəlik düzxsətli dəftər vərəqlərində yazılmışdı: “İlqar, məni nə qədər çox sevdiyini bilirəm və bunun üçün çox xoşbəxtəm. Hər bir qızın ən böyük arzusu biri tərəfindən bu qədər sevilməkdir. Bu gün səhər tezdən meşəyə göbələk yiğməga getmişdik. Atam, anam, Nelli, evlərində qaldığımız Liza xala, onun əri və iki qızı – hamımız birlikdəydi. Birçə sən yoxdun, İlqar! Birdən-birə yaman qaribəsim, o qədər darixdim ki, hətta görməsinlər deyə bir az kanara çəkilib ağladım. İçimdə nə baş verdiyini anlamağa çalışırdım. Sənin xəyalın gözlərimin önlündən getmir, bu anlarda yanumda olmayıni istəyirdim, sənin o sevgi dolu sözlerini eşitmək üçün elə darixmişəm ki, İlqar! Yadındadır, bir dəfə mənə demişdin: “İlqar, mən səni sevirəm deyəcəyin gün mən dünyanın ən xoşbəxt insanı olacam”. O gün gəldi, İlqar! Özünü dünyanın ən xoşbəxt insanı sənə bilərsən. Çünkü mən səni sevirəm, İlqar, sevirəm!”

Məktub bitdi. Bu sözdən sonra bütün dörd səhifənin hamisində yalnız “Mən səni sevirəm” sözleri təkrar edilirdi. İlqar ilk dəfə ididi ki, NANANIN dilindən “sevirəm” sözünü eşidirdi. Odur ki, o, bütün dörd səhifə boyu yazılmış “mən səni sevirəm” sözlerini son nöqtəsinə qədər təkrar-təkrar oxudu. İnanılmaz hissələr keçirirdi, həyəcandan gözləri yaşarmışdı.

Həmin günlərdə Nana vədində emel etmişdi və təxminən bir ay boyunca, İlqar hər gün bir məktub alırdı. Sonralar, evləndikdən sonra ömür yoldaşının əlinə keçməsin deyə, məktubların hamisini cirib atdı – yalnız “Mən səni sevirəm” sözərə ilə dolu ilk məktubdan başqa! İndi kitabın arasından düşən bu məktub həmin o məktub iddi.

İlqar ayağa durdu, Elnarəyə yaxınlaşıb sevgi ilə bağrına basdı: “Səni bu məktub narahat edib. Bunu səndən gizlədiyim üçün mənə bağışla. Amma bir şeyi bil. Bınlar hamısı keçmişdə qaldı. Keçmiş isə keçib gedib, bir də qayıtmayacaq. Sənsə mənim bu günüm, gələcəyimsən. Sən mənim hər şeyim – başımın tacısan, Gökzəl! Səni tanıldıqdan sonra mənim üçün sevginin, məhəbbətin mənası dəyişib. Nədir sevgi, nədir məhəbbət? İndi bütün bınlar sənsən. Mən səndə nə varsa, onu sevirəm. Mənim arzum da, xəyalım da, varlığım da, ruhum da sənsən – başqa heç kim! Bunu sənə bütün səmimiyyətlə deyirəm”.

İlqar bunu deyib əlindəki məktubu və onun içindəki şəkli bir neçə dəfə cirib Elnarəyə uzatdı... İlqarın səmimi hissələri, səsindəki həzin kövrəklik Elnarənin qəlbini yerindən oynatdı, doluxsunmuş halda başını onun sinəsinə əyib piçildədi: “Bilsəydiñ, mən nə qədər xoşbəxtəm, İlqar!”

*May 2020-ci il  
Buzovna*



## PORTUQALIYA



### KOİM BRA UNİVERSİTETİNİN KİTABXANASI

Əsası 1290-cı ildə qoyulmuş Koimbra Universitetinin kitabxanası Avropanın qədim və zəngin kitabxanalarından biridir.

Kitabxana Portuqaliyanın milli abidəsi elan olunmuş, 2013-cü ildə UNESCO-nun Ümumdünya mədəni irs siyahısına daxil edilmişdir.

# QƏBUL QAYDALARI

## DÜNYA MƏKTƏBİ

Mektebe qəbul müsabiqə yolu ilə heyata keçirilir. Müsabiqədə iştirak etmek üçün mektebe gelmək, bize zəng etmək və ya online qeydiyyatdan keçə bilərsiniz.

<http://e.dunyaschool.az/sagirdqebul/>

Müsabiqədə şagirdlərin təhsil aldığılan sinfe uyğun bilik seviyyəsi, sağlamlığı, maraq dairesi esas götürülür. Her bir şagirdin fərdi xüsusiyetlerini öyrənmək üçün valideynlər səhbətlər aparılır.

Qəbul imtahanında en yüksək netçə göstəren VIII-XI sinif şagirdləri təqaüd imkanı qazanırlar.

İngilis bölməsində tədris Beynəlxalq Bakalavr Teşkilatının (IB) ibtidai (PYP), orta məktəb (MYP) və Diplom proqramları (DP) esasında qurulur. Diplom proqramında təhsil müddəti iki ildir (X,XI siniflər).

Azerbaycan və rus bölməlerinde ingilis dili ikinci dil kimi beynəlxalq standartlara uyğun tədris olunur. Şagirdlərin seçimi ilə fransız, alman və ya çin dili də öyrədilir.

Dünya mektebinde fikirleşmeyi öyretmek prinsipi esas götürülür və tədris prosesinin təşkili bu yönümde qurulur. Sınıflarda şagird sayının az olması her bir şagirdə fərdi yanaşmağa imkan yaradır.

Sağlam esaslar üzərində qurulmuş ciddi nizam-intizam təlim-terbiyə prosesinin yüksək seviyyədə təşkiline kömək edir.

## DÜNYA ANA MƏKTƏBİ

Ana Məktəbinə qəbul zamanı hər bir uşağın fərdi xüsusiyətlərini öyrənmək üçün məktəbin psixoloqu valideynlər fərdi səhbətlər aparır. Uşaqlar psixoloqlı müayinəden və hekim müayinesindən keçirilir. Uşaqların sağlamlığı, normal qavrama qabiliyyəti, selis nitqi və maraq dairesi esas götürülür. Mektebe qəbul edilecek şagirdlər "Şagird qəbulu üzrə məktəbdaxili komissiya"nın rəyi esasında müəyyən edilir və məktəb rəhbərinin emri ilə rəsmiləşdirilir.

Qəbul üçün tələb olunan sənədlər:

- Ərizə
- 4 aded fotosəkil (3x4, rəngli)
- Doğum haqqında şəhadətnamənin surəti
- Tibbi arayış
- Yaşayış yeri haqqında arayış
- Valideynin iş yeri haqqında arayış

### ÜNVAN

Əcəmi Naxçıvani 9

### TELEFONLAR

+994 12 563 59 40/47/48  
+994 55 632 95 28

## NİYƏ XƏZƏR UNIVERSİTETİ?

- Diplomların bütün xarici ölkələrdə tanınması
- Dövlət sifarişi əsasında təhsil almaq imkanı
- Eyni vaxtda 2 ixtisas üzrə təhsil almaq imkanı
- Təhsil haqqının Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin (keçmiş TQDK) imtahanlarında yığılan ballara uyğun olaraq ödənilməsi
- Təhsil haqqının hissə-hissə ödənilməsi
- Zəngin kitabxana, innovativ laboratoriylar, müasir informasiya-kommunikasiya texnologiyaları infrastrukturunun varlığı

- Dövlət sifarişi və ya ödənişli təhsil almalarından asılı olmayaraq, təhsildə göstərdikləri nailiyyatlara görə təqaüd almaq imkanı
- Əlavə ödəniş etmədən təhsilinin bir hissəsini Amerika, Avropa və Asiyadan tanınmış ali məktəblərində davam etdirmə imkanı
- Keyfiyyətli və əhatəli tələbə xidmət sistemi (həkim, psixoloji mərkəz, karyera-işə düzəlmə mərkəzi və s.)
- Yüksək standartlara cavab verən müasir yataqxana

### TƏHSİL HAQQININ ÖDƏNİLMƏSİNDƏ GÜZƏŞTLƏR

650-700 bal - təhsil haqqından tam azad edilir

600-649 bal - təhsil haqqının ödənilməsində 50% güzəşt edilir

550-599 bal - təhsil haqqının ödənilməsində 40% güzəşt edilir

500-549 bal - təhsil haqqının ödənilməsində 25% güzəşt edilir

450-499 bal - təhsil haqqının ödənilməsində 20% güzəşt edilir

400-449 bal - təhsil haqqının ödənilməsində 15% güzəşt edilir

350-399 bal - təhsil haqqının ödənilməsində 10% güzəşt edilir

Uğurlu karyera qurmaq,  
təhsildən zövq almaq və  
yadda qalan tələbə  
hayatı yaşamaq istayırsan?

Xəzər Universitetini  
seç!

### BAKALAVR SƏVİYYƏSİNDE İXTİSASLARIMIZ

- \* Kompüter elmləri
- \* Kompüter mühəndisliyi
- \* Neft-qaz mühəndisliyi
- \* İnşaat mühəndisliyi
- \* Radiotexnika və telekommunikasiya mühəndisliyi
- \* Elektrik və elektronika mühəndisliyi
- \* Kimya mühəndisliyi
- \* Mexanika mühəndisliyi
- \* Riyaziyyat və informasiya müəllimliyi
- \* Fizika müəllimliyi

**1**  
**QRUP**

**2**  
**QRUP**

- \* Mühasibat
- \* Maliyyə
- \* İqtisadiyyat
- \* Menecment
- \* Marketing
- \* Biznesin idarə edilməsi
- \* Turizm işinin təşkili
- \* Regionşunaslıq (Avropa)
- \* Beynəlxalq münasibətlər
- \* Coğrafiya müəllimliyi

- \* İngilis dili və ədəbiyyatı
- \* Azərbaycan dili və ədəbiyyatı
- \* Tərcümə (ingilis dili)
- \* Politologiya
- \* İngilis dili müəllimliyi
- \* Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
- \* İbtidai sinif müəllimliyi
- \* Tarix müəllimliyi
- \* Tarix və coğrafiya müəllimliyi

**3**  
**QRUP**

**4**  
**QRUP**

- \* Kimya müəllimliyi
- \* Biologiya müəllimliyi
- \* Kimya və biologiya müəllimliyi
- \* Psixologiya
- \* Baytarlıq təbabəti

**5**  
**QRUP**

- \* Dizayn
- \* Təsviri incəsənət müəllimliyi